

**AZİMETİ**

# **AZƏRBAYCANDA İNSAAT VƏ MEMARLIQ**

**Nö1. 2015**

ELMİ - PRAKTİK JURNAL. 2014-cü ildən nəşr olunur. **QEYDİYYAT № 3870**

## **Baş redaktor**

tex. üzrə f.d., **Qarayev A.N.**

## **Baş red. müavini**

tex. üzrə f.d., **Yusifov N.R.**

## **Məsul kətib**

iqt. üzrə f.d., **Şirinova N.S.**

## **Redaksiya heyəti**

m.d., **Qasimov A.T.**

t.e.d., prof., **Seyfullayev X.Q.**

tex. üzrə f.d., **Rzayev R.A.**

tex. üzrə f.d., **Həbibov F.H.**

tex. üzrə f.d., **Əmrəhov A.T.**

tex. üzrə f.d., **Eminov Y.M.**

iqt. üzrə f.d., **Nuriyev E.S.**

tex. üzrə f.d., **Poluxov İ.X.** (FHN)

t.e.d., prof., **Hacıyev M.Ə.** (AzMİU)

## **Təsisçi :**

**AZƏRBAYCAN RESPUBLİKASI  
DÖVLƏT SƏHƏRSALMA VƏ  
ARXITEKTURA KOMITƏSİ**

**AZƏRBAYCAN  
İNŞAAT VƏ MEMARLIQ  
ELMİ-TƏDQİQAT İNSTİTUTU**

## **Hüquqi ünvani :**

Az 0014, Bakı ş.


M.Füzuli küç. 65

## **Əlaqə telefonları:**

(012) 596 37 28, 596 37 60

## **E-mail:**

azimeteli\_mikatib@mail.ru



## **MÜNDƏRİCAT**

<b>Kasumoa A.T.</b>	Региональные проблемы архитектурного проектирования	2
<b>Hacıyeva Y.Ə.</b>	Şəhərsalma layihələndirilməsinə yeni yanaşma prinsipləri	6
<b>Rzayev R.A., Oxotnikov V.A., Əliyev C.A., Qarayev S.Ə.</b>	Çoxmərtəbəli polad karkas bina elementlərinin və birləşmə düyünlərinin möhkəmliyinin və deformasiyasının zəlzələ yük təsirlərində tədqiqi	11
<b>Oxotnikov B.A.</b>	К вопросу о сейсмостойкости каркасных железобетонных зданий	17
<b>Hüseynov B.M.</b>	Dəyişən sərtlilikli silindrik qabiqların hesablanması haqqında	21
<b>Rajabzadeh Mohsen, Kichaeva O.V.</b>	Some metodologičeskie aspekty po issledovaniju soedinenij budüg i gleya (v Iran)	29
<b>Normativ sənədlər:</b>	Binaların istilik mühafizəsi. Layihələndirmə normaları	34

**Komputer səhifələnməsi Nəbiyeva M.Z.**



sharq\_qurb@gmail.com  
(012) 374 83 43, 374 73 84

УДК 721.012 (083.75)

## РЕГИОНАЛЬНЫЕ ПРОБЛЕМЫ АРХИТЕКТУРНОГО ПРОЕКТИРОВАНИЯ

д.арх., засл. архитектор *A.T.Kasumov*, ведущий научный консультант  
Азербайджанского НИИ Строительства и Архитектуры

## MEMARLIQ LAYİHƏLƏNDİRİLMƏNİN REGIONAL PROBLEMLƏRİ

*m.d., əməkdar memar Qasimov A.T., aparıcı elmi məsləhətçi, Azərbaycan İnşaat və Memarlıq ETİ*

## REGIONAL PROBLEMS OF ARCHITECTURAL DESIGN

doctor of arch., honored architect, *Kasumov A.T.*, a leading scientific adviser of Azerbaijan Research Institute of Construction and Architecture

**Аннотация:** В статье рассматриваются основные вопросы решения региональных проблем архитектурного проектирования. Рассмотрен обзор научных исследований, проведенных в стране в данной области, рассмотрены основы предложений и рекомендации.

**Ключевые слова:** региональные проблемы архитектуры, инсоляция, проветривание, защита от ветров, температурно-ветровой режим.

**Xülasə:** Məqalədə binaların regional problemlərinin həllinə həsr edilmiş məsələlərə baxılır. Memarlığın regional problemlərinə həsr edilmiş elmi əsərlərin xülasəsi verilmişdir.

**Açar sözlər:** memarlığın regional problemləri, insolyasiya, havadəyişmə, küləklərdən mühafizə, temperatur-nəmlik rejimi.

**Summary:** This paper examines the main issues to address regional problems of architectural design. Having considered the review of research conducted in the country in this area, examined the basis of proposals and recommendations.

**Keywords:** regional issues of architecture, insulation, ventilation, protection from wind, temperature and wind conditions.

В советское время на высоком системном уровне было поставлено создание нормативно -методической базы проектирования и строительства. Многочисленными престижными центральными научными и проектными институтами в течение десятилетий была создана четкая система нормативной базы, разработаны Строительные Нормы и Правила (СНиП-ы) в этой области. Эти нормы по своему совершенству являлись классическими образцами нормативного документа такого типа. Но, к сожалению, в этом деле было одно серьезное упущение, в части архитектурного проектирования.

Несмотря на то, что обширной территории бывшего СССР было характерно большое разнообразие сильно отличающихся друг от друга природно-климатических условий в практике архитектурного проектирования это практически никак не учитывалось. Одни и те же проекты, разработанные для условий средней полосы страны, применялись во всех ее регионах. Так, например, в 50-60-е годы прошлого столетия первое поколение массового крупнопанельного жилищного строительства в основных городах Азербайджана - Баку и Сумгайит осуществлялось на основе разработанных «Гипростройиндустрией» проектов 4-5-этажных домов серий 467 и 464, предназначенных для применения в средней полосе страны.

В 60-х и 70-х годах в городах республики строительство зданий школ осуществлялось на основе разработанных в Москве центральными институтами типовых проектов универсальных зданий школ на 24 и 32 класса, соответственно на 960-1000 и 1280-1320 учащихся.

В 70-80-х годах вплоть до распада СССР крупнопанельное строительство в г. Гянджа и Сумгайит осуществлялось на основ разработанных «КБ железобетона им. Якушева» серии 135, 5 и 9-ти этажных жилых домов.

Единственное изменение, которое вносилось при этом в эти проекты, касалось конструкций зданий в связи сейсмичностью района строительства, в то время как особенности природно-климатических условий региона строительства должны учитываться прежде всего архитектурно планировочным решением зданий.

В 60-х годах был разработан СНиП 11-А. 6-62 «Строительная климатология и геофизика. Основные положения проектирования». В этом нормативе были даны таблицы по температуре, влажности воздуха, солнечной радиации, ветрам, осадкам, снежному покрову, гололеду и т.д. по различным населенным пунктам страны.

Принятая в таблицах градация этих климатических факторов показывает, что они предназначены для решения вопросов отопления и других технических вопросов.

В этих нормах дана также карта климатического районирования территории СССР. Однако, эта карта создана на основе отмеченных выше таблиц, предназначенных для технического проектирования, к архитектурному проектированию как таковому прямого касательства не имеет. Это видно и из подбора климатических районов. Хотя в отдельных нормативах по архитектурному проектированию и даются некоторые требования к решению архитектурных вопросов со ссылкой на эту карту климатического районирования. Но, это, так «на безрыбье и рак рыба».

Исходя из всего сказанного следует, что в фразу на этом СНиП-е «основные положения проектирования» перед словом «проектирования» не мешало добавить слово «технического».

В дальнейшем были переизданы новые редакции этих норм с некоторыми изменениями и дополнениями. Однако предназначение их осталось прежним.

Однако сказанное не означает, что в плане решения региональных проблем архитектурного проектирования вообще не было сделано ничего. В разное время научными организациями, отдельными учеными проводились работы по изучению влияния природно-климатических условий на архитектурно - планировочное решение зданий, издавались методические документы по решению проблемы.

Так, в 1972 г. в ЦНИИЭП жилища были разработаны «Методические рекомендации по климатическому районированию для типологии жилья» (Составители канд. арх. В.К.Лицкевич, канд.геогр.наук А.А.Гербурт-Гейбович). Разработанная при этом новая карта климатического районирования являлась средством оценки фоновых изменений климата крупных территорий, но, не могла и не должна была решать проблему учета местных климатических особенностей, выявления специфики архитектуры отдельных городов и т. п.

В 1974 г. в ТбилЗНИИЭП-е был подготовлен обзор «К вопросу строительно - климатического зонирования территории СССР» (составитель канд. арх. К.А.Биркая). В обзоре рассматривается методика строительно - климатического районирования и даются определенные предложения по климатическому зонированию территории СССР.

В 1977 г. в ТашЗНИИЭП-е были разработаны «Рекомендации по проектированию жилых домов в Каз.ССР, территории IV климатического района с пыльными бурями» (ответственный редактор канд.арх. Т.Б.Бухаров). В Рекомендациях рассматриваются вопросы объемно-планировочной структуры жилых домов, конструктивные средства защиты помещений от пыли, приемы застройки и функциональная организация территории, пылеветрозащита средствами благоустройства и озеленения.

Аналогичные Рекомендации были разработаны в ТашЗНИИЭП-е в 1982 г. по проектированию дошкольных и школьных учреждений в районах с повышенной пылеветровой активностью и перегревом (научный редактор канд. арх. А.А.Махкамов).

В 1984 г. в ЦНИИЭП жилища был разработан обзор «Критерии климатического районирования для проектирования жилища» (автор инженер Л.И.Конова). Как отмечено в работе, в ней впервые рассмотрены в качестве критериев выделения районов и подрайонов высотная зональность ландшафтная характеристика как основные.

Кроме того, в различных республиках Закавказья и Средней Азии были проведены различные испытания, натурные замеры в этой области, подготовлены

многочисленные методические документы. Но в то же время эти работы не были доведены до логического конца, так и не был разработан всеобъемлющий нормативный документ (СНиП), который содержил бы конкретные региональные требования к архитектуре зданий. Поэтому нужного практического решения этот вопрос так не нашел.

Тут следует отметить также и некоторые замечания методологического характера. Как видно из названий рассмотренных выше работ, во всех них речь идет о принципах климатического районирования территорий различных регионов. В то же время основным, конечным результатом исследований по решению региональных проблем архитектурного проектирования должны быть требования к архитектурно-планировочной структуре здания, решению отдельных его планировочных элементов, размещению зданий и т.д. с учетом природно-климатических условий района строительства. А карта климатического районирования должны быть составлена на следующем этапе на основе границ различных сочетаний климатических факторов, вызывающих качественные изменения в архитектурном решении зданий. Нормативные документы по региональным проблемам архитектурного проектирования должны содержать прежде всего соответствующие требования к проектированию зданий. А карта климатического районирования должна служить средством решения вопроса к какому климатическому району и подрайону региона, какому конкретному населенному пункту региона должны быть отнесены нормативные требования к архитектурному проектированию зданий, служить своего рода путеводителем в этом деле. Для этого к карте климатического районирования должны быть приданы таблицы, показывающие какие регионы и подрегионы, какие конкретно населенные пункты региона относятся к выделенным климатическим районам (зонам) или подрайонам (подзонам).

Исключением из сказанного являются разработанные в ТашЗНЦИП рекомендации по проектированию жилых домов, дошкольных и школьных учреждений в районах с пыльными бурями, в которых как было указано выше, рассматриваются не принципы районирования как таковые, а требования к архитектурно - планировочному решению этих зданий. Но эти документы охватывают только условия с повышенной пылеветровой активностью и не учитывают другие природно-климатически условия в полном объеме.

В Азербайджане в этой области проведены большие работы. Автором статьи еще в 70-е годы прошлого столетия была разработана карта климатического зонирования территории Закавказья для школьного строительства, в 80-е годы- два пособия по проектированию детских дошкольных учреждений и школ в условиях IV климатического района. Оба пособия были утверждены Госгражданстроеом и направлены в «Стройиздат» для публикации. В 90-е и 2000-е годы Азербайджанским НИИ Строительства и Архитектуры был проведен ряд исследований по изучению влияния природно-климатических условий территории республики на архитектурно-планировочное решение зданий, были разработаны соответствующие рекомендации, составлена карта климатического зонирования территории Азербайджана для архитектурного проектирования. (Материалы по этой работе карта климатического зонирования опубликованы в БСТ.2/2012)

По результатам работ в этой области институтом в настоящее время разработаны строительные нормы «Региональные проблемы архитектуры в Азербайджане» которые находятся на стадии утверждения.

Последние годы в странах СНГ происходят интенсивные процессы реформирования нормативной базы проектирования и строительства. Надо чтобы решение данной проблемы было включено в орбиту этих процессов. Было бы хорошо, если бы решение

региональных проблем архитектурного проектирования стало одной из ветвей деятельности Межправительственного Совета по сотрудничеству в строительной деятельности государств-участников СНГ с включением в его, структуру комиссии «Региональные проблемы архитектурного проектирования».

Естественно, нормативы в этой области для территории стран Содружества должны быть индивидуальными, также как и другие нормативы. Но включение решения проблем в сферу деятельности Межправительственного совета помогло бы совместно решать методологические вопросы, обеспечил бы обмен опытом в этой области.

В настоящее время во всем постсоветском пространстве очень актуален вопрос внедрения европейских стандартов (еврокодов) по строительству в странах СНГ. Что касается вопросов региональных проблем архитектурного проектирования, то здесь можно воспользоваться положительными результатами зарубежного опыта в этих вопросах, однако о внедрении зарубежных стандартов в этом области в наших странах и речи не может быть.

### Литература

1. Строительная климатология и геофизика. СНиП 2.01.01-82, Москва, 1983.
  2. Методические рекомендации по климатическому районированию для типологии жилища. ЦНИИЭП жилища. Москва, 1972.
  3. К вопросу строительно-климатического зонирования территории СССР. Тбилиси ЭП, Москва, 1974.
  4. Рекомендации по проектированию жилых домов в КазССР на территории IV климатического района с пыльными бурями. Ташкент, 1977.
  5. Рекомендации по проектированию дошкольных и школьных учреждений в районах с повышенной пылеветровой активностью и перегревом. Ташкент, 1982.
  6. Критерии климатического районирования для проектирования жилища. ЦНИИЭП жилища, Москва, 1984.
- А.Т.Касумов. Региональные проблемы архитектуры-важный аспект реформирования нормативной базы». Бюллетень Строительной Техники, №2, 2012.

**UOT 711.4.****ŞƏHƏRSALMA LAYİHƏLƏNDİRİLMƏSİNƏ YENİ YANAŞMA PRİNСİPLƏRI**

*memarlıq üzrə f.d., Hacıyeva Yeganə Ərşad qızı, Azərbaycan Memarlıq və İnşaat Universiteti*

**ПРИНЦИПЫ НОВЫХ ПОДХОДОВ К ГРАДОСТРОИТЕЛЬНОМУ ПРОЕКТИРОВАНИЮ**  
*д. ф. по арх. Гаджиева Е.А., Азербайджанский Архитектурно-Строительный Университет*

**NEW APPROACH PRINCIPLES TO TOWN-BUILDING PROJECTION**

*PhD in architecture, Y.A.Haciyeva, Azerbaijan University of Architecture and Construction*

**Xülasə:** Məqalədə Azərbaycan şəraitində müasir şəhərsalma prinsiplərinin təhlili aparılır və qarşıya yeni çıxan problemlərin həlli yollarından danışılır.

**Açar sözlər:** regional inkişaf; baş plan layihəsi; müfəssəl plan layihəsi; rəqlamentlər cədvəli; ərazinin zonallaşması; funksional zonallaşma.

**Аннотация:** В статье произведен анализ современных принципов градостроительства в условиях Азербайджана и говорится о путях преодоления, возникающих при этом проблем.

**Ключевые слова:** региональное развитие, проект генерального плана, подробный проект плана, таблица регламентов, зонирование территории, функциональное зонирование.

**Summary:** This article analyzes the modern principles of urban planning in conditions of Azerbaijan and talks about ways to overcome the involved problems.

**Key words:** regional development, the project of master plan, a detailed project plan, the table of regulations, zoning, functional zoning.

Tarixən şəhərlərin yaranmasının və inkişaf etməsinin ümumi oxşar cəhətlərini inkar etmək mümkün deyil. Təbii faktorlara bağlı olan şəhər strukturları bu və ya başqa şəkildə məlum həndəsi formaları ilə yalnız fərqlənə bilərlər.

Bəzən formasiya dəyişkənliliyi şəhərlərin şəhərsalma prinsipini, tərkibini müəyyən mənada dəyişdirə bildi. Yaşayış mühiti, iş yerləri, xidmət sahələri, meydənlər, parklar mərkəzlər kimi funksional cəhətdən bir-birindən fərqlənən şəhər məkanları yenə də öz mövcudluğunu saxladılar. Bu məkanlar struktur vahidləri kimi hər bir şəhər üçün dəyişməz olaraq qaldı. Çünkü, insan və onun mövcudlığında inamı belə dəyişdirmək olar, yaşama davam etmək "silsiləsini" dəyişmək olmaz.

XX əsrə memarlıqda şəhərsalma tarixində çox böyük bir ərazidə bir-birinə bənzəyən şəhər planlaşdırma prosesləri baş verdi. Söz milyonlarla insanların yaşadığı bir tarixdən gedir. Sadəcə "böyük ideologiya bayrağı" altında şəhərsalma planlaşdırılması yeni sovet şəhərsalma prinsiplərinə dayanaraq bir əsrə yaxın davam etdi. Öz quruluşunda "standart" şəhər obrazları bir birini əvəz etdi.

Biz bu tarixi prosesin yaratdığı şəhərlərin müsbət və mənfi cəhətlərini indi araşdırmaq fikrində deyilik. Bu millətindən, dinindən, ırqindən asılı olmayaraq milyonlarla insanların yaşadığı bir tarixdir. Sadəcə reallıq odur ki, hələ də bu "fonda" müasir dövrümüzdə də yaşamağa davam edirik. Beləliklə, şəhərlər tarixən mərhələlərlə yaranır və inkişaf edirlər. Funksional zonalar şəhər məkanında nüvə rollarını saxlayırlar. Bu zonalarda elementlər yalnız artırılar.

Müasir XXI əsrə həyat tərzimiz yeni texnika, texnologiyalara bağlı sürətli dəyişir. Bu həyat dəyişkənliliklərində şəhərlərimiz layihələndirmə proseslərini gözləmədən sürətli inkişaf edirlər. Bizim şəhərlər XXI əsrə uzun illərdən miras qalmış tarixi şəhərsalma ənənələri ilə yanaşı sovet şəhərsalma ənənələri ilə də qədəm qoydular.

Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi şəhərsalma prosesləri də sürətli yeni şəhərsalma prinsiplərinə arxalanaraq aparılır. Dövlət siyasetində bu sahəyə xüsusi bir diqqət vardır. Təsadüfü deyil ki, 2009-2013-cü illər dövlət proqramları çərçivəsində regionların inkişaf mərhələsi şəhərsalma layihələndirilməsi ilə yanaşı bu layihələrə müasir yanaşma prinsipləri də nəzərdə tutulmuşdur. Artıq bu illərdən başlayaraq, bütün respublika ərazisində Regional, Baş plan layihələrin işlənməsinə təkan verilmişdir. Hal-hazırda bütün respublika üzrə 11 regional plan layihələrinin işlənilib dövlətə təhvil verilməsi mərhələsi başa çatmaqdadır. Hər bir dövlət strukturu – nazirliklər, təşkilatlar, birliliklər, qurumlar, özəl sektorlar bu şəhərsalma layihələri

çərçivəsində şəhərlərin inkişaf etdirilməsində, müasirləşməsində məsul və maraqlı tərəflər kimi iştirak edirlər.

Müasirləşməyə aparan yolda ayrı-ayrı şəhərlər üzrə bu gün üçün həyata keçirilməsi tarixə salınmayacaq proseslərin müasir layihə paketləri öz həllinə başlanmışdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müasirləşən dönyanın qlobal problemlərinin həllində müxtəlif beynəlxalq təşkilat, struktur, qurumlara üzv olmuşdur və öz növbəsində üzərinə böyük öhdəliklər götürmüştür.

Bu gün Azərbaycan şəhərlərinin keçən əsrin layihələrinə əsasən “böyük siyasetə” tabe olan sənayenin vurduğu ekoloji ziyanın sabitləşməsi yolunda nəzərə çarpacaq dərəcədə işlər aparılır.

Respublikanın 90% şəhərlərində yeni – müasir avadanlıqlarla təchiz olunmuş təhsil, səhiyyə, idman, istirahət məkanlarının miqyası artmaqdadır.

Şəhərsalma layihələndirilməsinin bütün respublika ərazisi üçün əsasən 2017-2030-cu illərdə planlaşdırılmış şəhərsalma prinsiplərinə əsaslandırılmış layihələrinin icrasına başlanılmışdır. Bu layihələrdə müasir şəhərsalma nəzəriyyələrinin, metodların Azərbaycan şəhərləri üçün tədbiqinə geniş imkanlar yaranmışdır.

“Ərazilərin zonalaşması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı şəhəri, 21 fevral 2014-cü il №51 Qərarında 5 bənddən ibarət qaydalar işlənilib hazırlanmışdır.

Qərar layihəsinin ümumi müddəalarının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fermanının 1.6.4. – yarımbəndində icrasının təmin edilməsi ilə Azərbaycan Respublikasında şəhər və digər yaşayış məntəqələrinin ərazi və və ya ərazi hissələri üçün nəzərdə tutulan Baş plan və müfəssəl planlarda şəhərsalma məqsədləri baxımından tikililərin növü və miqyası ilə bağlı torpaqlardan istifadə məqsədləri ərazilərin zonalaşdırılması qaydalarının müəyyən etmək məqsədinin qarşıya qoyulmasını göstərmişdir.

Ərazilərin zonalaşdırılmasının məqsədi şəhərlərin və digər yaşayış məntəqələrinin əvvəlləcdən planlaşdırılmış şəkildə torpaqlardan tikinti və digər məqsədlər üçün istifadə edilməsi şəraitini tənzimləmək, şəhərsalma prinsiplərinin saxlanılmasını, nizamlı inkişafın formallaşdırılmasını, şəhərsalma fəaliyyətinin həyata keşirilməsində ayrı-ayrı ərazilərin layihələr üzrə öz təyinatını sona qədər aparması və ya planlaşdırılmış ərazilərə və onlardan istifadə məhdudiyyətləri ilə bağlı qaydaların müəyyənləşdirilməsi göstərilir.

Məsələn: sözü gedən qanunun təhlilindən önce yada salmaq lazımdır ki, 80 ilə yaxın şəhərsalma layihələndirilmə prinsiplərində ərazilərin zonalaşdırılma deyil, ərazilərin funksional zonalaşdırılma sxemləri tərtib edilmişdir. Baş plan layihələndirilmə paketinin ayrılmaz hissəsi olan bu sxem ləkən olaraq, ümumiləşdirilmiş halda şəhər üçün yalnız – məskunlaşma, istehsal və landsaft – rekreatiya zonalarını göstərməklə məhdudlaşmışdır. Zaman və sosial – iqtisadi inkişaf göstərir ki, ərazilərin funksional zonalaşdırılmasında müasir dövrün tələbinə uyğun olaraq ərazilərin zonalaşdırılmasında daha geniş və müxtəlif funksiya daşıyan zonaların növləri təyin edilməlidir. Baş plan layihələndirilməsində ərazilərin zonalaşdırılmasının növlərinin bir şəhər və ya yaşayış məntəqəsi çərçivəsində göstərilməsi – bu ərazilərdə tikinti ilə bağlı tələblər, ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlərin müəyyən edilməsi vacib şərtlərdən biridir.

Artıq dünya təcrübəsində bu yanaşmanın real tətbiqi və nəticəsi son 30 ilə yaxındır ki, özünü biruzə verir. Beləliklə, sözü gedən qanunda baş plan layihələrində ərazilərin zonalaşdırılması növləri aşağıdakılardan kimi tələb olunur:

**1. Yaşayış zonaları** – bu ərazilər yaşayış üçün nəzərdə tutulan az, orta və hündürmərtəbəli yaşayış evlərinin ən çox üstünlük təşkil etdiyi ərazilər olur. İstifadə xarakteri və tikinti səviyyəsi bu ərazilərdə öz dəqiq təyinatını tapmalıdır. Həmçinin, bu ərazilər əhalii üçün lazım olan ilk və müddətli xidmət obyektləri üçün də nəzərdə tutulmalıdır;

**2. İctimai-işgüzər zona** - bu zona özündə çoxfunksiyalı ictimai – işgüzər zonanı, ixtisaslaşdırılmış ictimai zonanı cəmləyir. Öz kateqoriyasına görə ümumi şəhər, rayon, mikrorayon, məhəllə tipli olub, öz təyinatına görə yerləşmə mövqeyini təyin edir;

**3. Rekreasiya zonası** - əhalinin istirahəti üçün müxtəlif funksiyalı əraziləri özündə birləşdirir və bu zona ilə əlaqəsi olmayan sənaye, anbar, mənzil-mülki təyinatlı yeni binaların tikintisində və mövcud binaların genişləndirilməsinə yol verilməməsi qaydalarını ərazilərə tətbiq edir;

**4. İstehsalat zonası** - bu zona özündə Azərbaycan Respublikasında mövcud olan şəhərsalma qanun və qaydaları çərçivəsində sənaye, elmi-istehsal, kommunal-anbar və müxtəlif qanun və qaydalarla tənzimlənərək planlaşdırılır;

**5. Nəqliyyat infrastrukturu zonası** - bu zonada əsasən şəhərlərarası və beynəlxalq avtomobil, dəmiryol, hava, dəniz və çay nəqliyyatı obyekti və kompleksləri yerləşdirilir;

**6. Mühəndis infrastruktur zonası** - bu zonada magistral qaz, neft kəmərləri, su boruları, yüksəkgərginlikli elektrik xətləri kimi fasıləsiz işləyən obyektlər yerləşdirilir, planlaşdırılır;

**7. Kənd təsərrüfatı zonası** - bu zonada təbii ki, kənd təsərrüfatına yararlı torpaq sahələri və obyektləri nəzərdə tutulur;

**8. Xüsusi təyinatlı zona** - bu zona qəbristanlıqlar, məişət tullantıları poliqonları, zibil emalı müəssisələri kimi ərazi və obyektləri özündə cəmləyir;

**9. Hərbi və digər rejimli zonalar** - bu zonaya hərbi hissələr və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlər daxildir;

**10. Xüsusi şərtlərlə istifadə olunan ərazilər** - bu zonaya xüsusi mühafizə olunan təbiət və təbiət-mühafizə, tarixi-memarlıq və mədəni irs obyektləri kompleksləri daxildir;

**11. Xüsusi qorunan ərazilər** - istehsalat, sənaye, mühəndis infrastruktur, içməli su təchizatı mənbələri, mühafizə edilən obyektlərin cəmləşdiyi ərazi zonaları növüdür;

**12. Ehtiyat zona**-bu zonaya şəhərsalma ehtiyatı olan və yaşayış məntəqəsinin inkişafı üçün nəzərdə tutulan ərazilər aiddir.

Bu qərarda ayrı-ayrılıqda ərazi zona növlərinə görə ərazinin tikinti əmsali və ərazinin tikinti sıxlığı əmsali göstərilməklə “Ərazi zonalarında yol verilən tikintinin miqyası cədvəli” şəhərsalma layihə və planlaşdırılma prosesininin müəyyən edilməsinə xüsusi şərtlər qoymuşdur.

Birinci, “Ərazilərin zonalasması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar” qərarı – ərazi zonalarının müəyyən edilməsinin prinsipləri və qaydaları Baş və müfəssəl planların tərkibində aparılmasını və şəhər və digər yaşayış məntəqələrinin ərazilərini və ya ərazi hissələrinin əhatə edilməsini tələb edir.

İkinci, bu qərar artıq yaşayış məntəqələrinin və ya ərazi hissələrinin funksional əhəmiyyətinə və şəhərsalma reqlamentlərinə görə ərazilərin zonalaslaşdırılması prinsiplərinə qoyulan tələblərin həyata keçirilməsini nəzərdə tutur. Göstərilən tələblər içərisində - torpaqdan istifadə növü təyin edilməklə zona üçün məhdudiyyətlərin və şərtlərin nəzərdə tutulması, ərazi zonalarının sərhədlərinin hansı prinsiplərlə müəyyən edilməsi tələbləri kimi qaydaların tədbiq olunması şərtləri də göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası ərazisində Baş və müfəssəl planların yerinə yetirilməsində tam təyinatlı torpaq - ərazi zonalarının daşıyacaqları funksiyalar bütünlükdə əsaslandırılaraq planlaşdırılmalı və mərhələlərlə həyata keçirilməlidir.

Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sifarişi ilə geniş miqyaslı şəhərsalma layihələrinin həyata keçirilməsi mühüm bir gələcək inkişaf mərhələsinin təməllərindən birinin qoyulması kimi qiymətləndirilə bilər. Dövlət siyasetinin həyata keçirilməsində müasir zamanın nəbzini tutan, yeniləşən, müasirləşən bu layihələr, yeni standartların da tətbiqinə bu gün böyük təkan verə bilər. “Fəsadsız – problemsiz, planlı şəkildə şəhərlərimizin inkişaf etməsi üçün dünya praktikasının şəhərsalma layihələndirmə prinsiplərinə, sinanmış üsulların tətbiqinin həyata keçirilməsinə müraciət etmək vacibdir. Bu məqsədlə ilk dəfə olaraq müxtəlif şəhərsalma layihələrinin icrasında pilot layihə kimi ”Şirvan şəhərinin Baş plan layihəsi” işlənilməkdədir. Məqsəd bir-birinin ardınca yeniləşən, mükəmməlləşən dövlət qanun və qərarlarının şəhərsalma sahəsində də həyata keçirilməsi, ənənəvi arxiv sənədlərinə çevrilən Baş

plan və müfəssəl planların – artıq stolüstü sənəd kimi hər gün müraciət olunmasına ehtiyac olan layihə kimi qiymətləndirilməsinə nail olmaqdır.

Aydın, dəqiq, detallı şəkildə hər bir vətəndaş üçün anlaşılan bir şəkildə layihələndirilməli və mövcud faktorlar təbii ki, nəzərə alınmalıdır. Baş plan və müfəssəl planlar üçün yeni istiqamətverici, yolgöstərici bir mexanizmin işlənməsi vacibliyini hər bir Azərbaycan vətəndaşı labüb saymalıdır. Konkret şəkildə 2012-2014-cü illərdə Azərbaycan və Litva şəhərsalma mütəxəssisləri qrupu “İntegrис” MMC rəhbərliyi ilə “Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının Yaradılması” layihə paketini hazırlamışdır. Bu layihədə Şirvan şəhərinin Baş plan layihəsi hissəsini xüsusi qeyd etmək yerinə düşərdi. Şəhər layihəsində məlum 51 nömrəli qərarın müddəalarını əsas götürərək şəhərin hər bir zonası, ərazisi kodlaşdırılmış şəkildə təklif edilmişdir.

Baş plan layihəsində reqlament cədvəli istənilən ərazinin növünü, təyinatını, miqyasını göstərir. Tək şəhərsalma mütəxəssisləri üçün deyil, hər bir vətəndaş üçün anlaşılan bir şəkildə işlənilərək təklif olunmuşdur. Məsələn, layihədə - Şirvan şəhərinin Baş planının reqlamentlər cədvəli ayrı-ayrı ərazi zonalarını nəzərdə tutan fəaliyyət və istifadə növünə görə ayrılmışdır. Hər bir zona “tikinti ərazilərinə əsas məhdudiyyətlər” başlığı ilə mövcud tikinti və tikilməkdə olan ərazilər üzrə yaşayış tikintisi üçün yararlı və yararsız əraziləri ayrı-ayrı nömrələrin – kodların verilməsi ilə təyin etmişdir. Həmçinin, hesabi ərazilərin tikinti reqlamenti cədvəli verilmişdir. Bu cədvəldə hesabi ərazilər nömrələnmiş (məs.Şm-1) bu ərazi zonasında tikintinin maksimum hündürlüyü, ərazinin tikinti əmsali, ərazinin tikinti sıxlığı əmsali, ərazinin urbanizasiya (şəhərləşmə) strukturunun optimallaşdırma vasitələri xüsusi qeydlərlə göstərilmişdir. Eyni prinsiplə yaşayış zonaları üçün “reqlament və göstəricilər cədvəli” verilmişdir. Bu cədvəldə hesabi ərazi növləri, tikili növü üzrə mənzil tikintisi ərazisi, ümumi mənzil sahəsi, ərazi sahəsi, hesabi ərazidə yerleşən maksimal əhali sayı, sosial infrastrukturlara dair tələblərlə verilmişdir.

Beləliklə, artıq hər bir şəhərin öz funksiyasını təyin etmiş ərazi zonalarında hansı təyinatla, nə qədər ərazidə, neçə mərtəbədə, hansı sahədə, hansı tikilinin tikilməsi və hətta neçə nəfər əhaliyə xidməti nəzərdə tutulduğu aydın qeyd olunmuşdur. Bu artıq qeyri-müəyyənliliyi dəf edən bir prinsipdir. Belə şəraitdə “heç bir qanunsuz tikili üçün imkan yoxdur və ya mümkün deyil” ifadəsi çox məntiqli səslənir. Ona görə də, bu yeni yanaşma prinsipindən həm sifarişçinin, həm icraçının, ümumiyyətlə əhalinin yararlanmasına böyük ümidiylər verilir.

Baş planlardan fərqli, növbəti şəhərsalma layihələndirilmə mərhələsi “Müfəssəl plan layihələri”dir. Hal-hazırda yeniləşmə, müasirləşmə prosesini tələb edən bir layihə bölməsi kimi mövcuddur. Cünki, uzun illər məlum “СНиП Градостроительства” şəhərsalma norma və qaydalarına, onun müddəaları ilə tənzimlənən bu layihə mərhələsi keçmiş Dövlət Plan Komitəsi tərəfindən, keçmiş Bakı Soveti və s. təşkilatları tərəfindən layihə tapşırığında tələbləri yerinə yetirilməsi şəraitində işlənilirdi. Azərbaycanda şəhərsalma mütəxəssisləri çox gözəl xatırlayırlar ki, tipləşdirilmiş layihələrin tədbiqini tələb edən bu layihələr - zamanla Bakı şəhəri üçün yeni yaşayış rayonlarının tikintisində lazımlı layihə paketi kimi istifadə olunmuşdur. Bu layihə standartları ilə yaşayış və qeyri yaşayış obyektlərinin hazırlanmış memarlıq layihələri üzrə həyata keçirilmişdir.

Bu layihələrin nəticəsində biz keçən əsrin 50-ci illərindən başlayaraq mikrorayonlarımızı, “Əhmədli”, “Günəşli”, “8-ci km” və s. bu kimi yaşayış rayonlarımızı yaratmışıq.

İnsanların həyat tərzinə, normal yaşamlarına, iş fəaliyyətlərinə, istirahətlərinə şəraitlərin yaradılmasında layihə yeniliklərinə həmişə ehtiyac duyulur. Lakin, bir cəmiyyətdə formaların digəri ilə əvəz edilməsi şəraitli ən birinci torpaq mülkiyyət forma və kateqoriyalara dəyişikliklər gətirmişdir. Bir əsrə qədər 100% dövlət mülkiyyətində olan ərazilərdə ancaq dövlət sifarişi və büdcəsi hesabına yaşayış rayonlarının salınması mərhələsi bu gün təbii ki, dəyişmişdir. Artıq, yeni ərazilərdə nəzərdə tutulan müxtəlif funksiyalı bina və qurğular müasir dövrümüzdə fərdi layihələr tələb edir. Daha doğrusu tipləşdirilmiş layihələr üzrə yaşayış binaları, ticarət və ofis, istirahət və idman bina və qurğuları anlayışları cəmiyyətinmizdə artıq tələb olunmur.

Azərbaycan qanunları müasir dövrdə hər bir vətəndaşın həyat fəaliyyətinin yaxşılaşdırılmasına, müasirləşməsinə yönələn qanun və qaydaların mütəmadi işlənilməsi mərhələsindədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı” qərar layihəsində (1.5 müddəası) “Müfəssəl plan – planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir” kimi göstərilmişdir. Ümumilikdə Müfəssəl plan layihəsində layihələndirilən ərazidə yaşayış evlərinin, ictimai təyinatlı obyektlərini, rekreasiya obyektlərinin, mühəndis təminatı sisteminin ümumi ərazi sahələrinin, tikinti ərazilərini, tikinti məhdudiyyəti sərhədlərini, qırmızı xətlərin bölgü planını 3.1.14 “Tikinti aparılan torpaq sahəsi üçün həcm, en və uzunluq baxımından minimal ölçülər,... yaşayış məqsədləri ilə nəzərdə tutulan ərazilər üçün həmçinin maksimal ölçülər” tələbləri ilə göstərilmişdir. Nəzərə alsaq ki, sözü gedən qərarda “3.3.2.3.1 bölməsində ərazinin struktur planlaşdırma elementlərinə bölünməsi, onların yerləşdirilməsi, ölçüləri və konfiqurasiyası da göstəriləlidir” kimi bölmələr var, onda belə bir sual yaranır. Deməli, ayrı-ayrı funksiya daşıyan obyektlərə fərdi layihələr tələb ounur ki, bu da sözsüz ki, hər bir bina üçün eskiz layihəsi mərhələsini layihələndirən müəllifdən tələb edir. Beynəlxalq praktika müfəssəl plan layihələrində xüsusi rəqlament cədvəllərinin köməyi ilə kodlaşmış ərazilər üçün təyin olunmuş obyektin maksimum en, uzunluq və hündürlük məhdudiyyəti ilə xüsusi cədvəllər tərtib edir. Təbii ki, bu cədvəldə tikinti əmsalı, tikinti sıxlığı da göstərilir. Binanın konfiqurasiyası müasir dövrümüzdə müfəssəl plan layihələrində göstərilsə də sonrakı mərhələdə real layihə zamanı onun dəyişməsi mütləq baş verən labüb bir proses kimi ortaya çıxır. Müfəssəl plan layihələrində xüsusi miqyas məhdudiyyəti də mövcuddur ki, şəhərsalma layihələndiriməsi prosesi hər bir obyektin memarlıq obrazının konfiqurasiyasının verilməsində çətinliklərə üzləşir. Azərbaycanda yeni şəhərsalma norma və qaydalarına ərazilər və onların təyinatı üzrə öncədən planlaşdırılan sistemin pozulmaması sonrakı qanunsuz tikililərin baş verməməsi üçün təminatdır.

Beləliklə, Azərbaycan Respublikası ərazisində Baş və müfəssəl planların yerinə yetirilməsində tam təyinatlı torpaq-ərazi zonalarının daşıyacaqları funksiyalar bütünlükdə əsasladırlaraq planlaşdırılmalı və mərhələlərlə həyata keçirilməlidir.

Son illərin dövlət siyaseti ilə tənzimlənən bu proseslərin hər birisi hüquqi sənədlərlə əsaslandırılmışdır. Öz şəhərinin, hətta məhəlləsinin bu günü və gələcək inkişafi üçün işlənilən Baş və müfəssəl plan layihələri vətəndaşların rəy və təkliflərini nəzərə alaraq, ictimai müzakirələri nəzərdə tutan qanunlarla tənzimlənərək aparılır. Şəhərlərimizin müasir şəhərlər səviyyəsinə çatması, hətta, gələcək şəhərlər kimi formallaşması üçün dövlət tərəfindən bütün şərait yaradılmışdır. Hər bir Azərbaycan vətəndaşının aldığı yaşayış evi, sənaye və ya ticarət obyekti, həyətyanı sahə və ya təsərrüfat məqsədli ərazilərin alınması, özəlləşdirilməsi qərarı verilmədən önce həmin şəhərin və ya yaşayış məntəqəsinin mövcud Baş plan və müfəssəl plan layihələri ilə tanış olması çox vacibdir. Baş plan və müfəssəl plan layihələri olan şəhər əraziləri öz təyinatına uyğun istifadə olunmalıdır.

### İstifadə edilmiş ədəbiyyat

- “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi dövlət programı” (Bakı 2009);
- “Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının Yaradılması” “Integrис” MMC Baş plan layihəsinin izahat yazısı (Bakı 2014, s. 344);
- “Ərazilərin zonalasması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı şəhəri, 21 fevral 2014-cü il №51 Qərarında 5 bənddən ibarət qaydalar.

**UOT 699.84**

**ÇOXMƏRTƏBƏLİ POLAD KARKAS BINA ELEMENTLƏRİNİN VƏ BİRLƏŞMƏ DÜYÜNLƏRİNİN MÖHKƏMLİYİNİN VƏ DEFORMASIYASININ ZƏLZƏLƏ YÜK TƏSİRLƏRINDƏ TƏDQIQI**

*tex. üzrə f.d., dos., R.A. Rzayev, baş elmi işçi V.A. Oxoṭnikov, elmi işçilər: C.A. Əliyev, Ş. Ə. Qarayev,  
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu*

**ИССЛЕДОВАНИЕ ПРОЧНОСТИ И ДЕФОРМАТИВНОСТИ ЭЛЕМЕНТОВ КОНСТРУКЦИЙ И УЗЛОВ СОЕДИНЕНИЯ В МНОГОЭТАЖНЫХ СТАЛЬНЫХ КАРКАСНЫХ ЗДАНИЯХ ПРИ СЕЙСМИЧЕСКИХ НАГРУЗКАХ**

*д.ф. по тех., доц., Рзаев Р.А., с.н.с., В.А. Охонников, научные сотрудники: Дж.А. Алиев,  
Ш.А. Гараев, Азербайджанский НИИ Строительства и Архитектуры*

**STUDY OF STRENGTH AND DEFORMABILITY OF DESIGN ELEMENTS AND CONNECTIONS OF HIGH-RISE STEELFRAME BUILDINGS UNDER SEISMIC LOADS**

*PhD in tekh. S., Rzaev R.A., s.r., Okhotnikov V.A., research associates: Dzh.A. Aliev, Sh.A. Garaev,  
Azerbaijan Research Institute of Construction and Architecture*

**Xülasə:** Məqalə çoxmərtəbəli polad karkas binaların elementlərinin və birləşmə düyünlərinin zəlzələ yüklerinin təsirlərində möhkəmliyinin və deformasiyasının tədqiqinə həsr olunmuşdur. Az müddətli dövrü yükləmələrdə poladın möhkəmlik həddi 25% artır. Dinamiki yükləmədə polad konstruksiyanın qaynaq birləşmə düyünlərinin yorulma həddi 25% azalır. Bir-birinin üzərinə mindirilən və katetlərinin nisbəti 1:2 olan alın qaynaq tikişi ilə birləşdirilən polad konstruksiyanın düyüni, digər birləşmə növlərinə nisbətən daha etibarlıdır. Polad konstruksiyalarda gərginliklər toplayıcıları materialın dövrü dinamiki möhkəmlik həddinin aşağı düşməsinə səbəb olur.

**Açar sözlər:** seysmiki, statiki, dinamiki, dəyişən, dövr, zərbə yükü, yumşaq yükləmə, sərt yükləmə, yorulma, gərginlik, deformasiya, möhkəmlik, dağıdıcı yük.

**Аннотация:** Данная статья посвящена исследованию прочности материалов и деформативности элементов конструкций, а также узлов их соединений в многоэтажных каркасных стальных зданиях. Максимальное увеличение предела прочности стали при малой продолжительности загружения составляет 25%. Предел усталости сварных соединений при динамических нагрузлениях уменьшается до 25%. Среди испытанных соединений лучшие результаты показали сварные соединения в нахлестку. А также с любыми швами при отношении катетов сварочного шва 1:2. Наличие концентраторов напряжений приводит к снижению циклической прочности.

**Ключевые слова:** сейсмический, статический, динамический, переменная, цикл, ударная нагрузка, мягкое нагружение, жесткое нагружение, усталость, напряжение, деформация, прочность, разрушающая нагрузка.

**Summary:** This article is devoted to the study of material strength and deformability of structural elements and their compounds in the high rise steel framed buildings. The maximum increase in the tensile strength of steel at the short duration of loading is 25%. Fatigue strength of welded joints under dynamic loading is reduced to 25%. Among the tested connections showed the best results welded lap joints. Also, any seams in the legs against the welding seam

- 1: 2. The presence of stress concentrators results in a reduction in fatigue strength.


**Key words:** seismic, static, dynamic, variable, cycle, impact, load, soft loading, rigid loading, fatigue, stress, deformation, strength, breaking load.

Seysmik yük əvvəlcədən qiyməti və xarakteri dəqiq məlum olmayan dinamiki təsirlərə aid yündür. Zamandan asılı olaraq zəlzələ təsirlərinin dəyişmə qanuna uyğunluqlarını xarakterizə edən alətlərlə zəlzələ yazıları heç vaxt bir-birilərini təkrar etmirlər və hətta eyni yerdə baş vermiş zəlzələlər bir-birindən kəskin fərqlənirlər. Bütün bunlara baxmayaraq, onların ümumi oxşar cizgilərini qeyd etmək olar (şəkil 1):


- bütün akseleroqramlar dəyişən amplitudlu, dəyişən periodlu rəqsəri xarakterizə edir;
- yazıların başlangıç sahələri nisbətən kiçik amplitudlu, onların uzunluğu isə episentral məsafədən asılı olaraq 1-4 san təşkil edir;
- eninə dalğalara aid olan orta sahə ən böyük amplitudaya və başlangıç sahəyə nisbətən böyük perioda malik olur;
- son sahə isə uzun period və müntəzəm azalan amplituda ilə xarakterizə olunur, orta sahədən son sahəyə səlis kecid qeyd olunmur;
- prosesin davametmə müddəti eyni deyildir, zəlzələ intensivliyi və episentral məsafədən asılı olaraq rəqsər 10-40 s intervalında davam edir və rəqsərin amplitudasının sayı 100-dən çox olur;

- şaquli təcilin qiyməti üfqı təcilin qiymətinin 60-70%-ni təşkil edir;

a)



b)



a ) üfqı komponent; b ) şaquli komponent

$$2A_s = 0.7(2A_h)$$

Şəkil 1. Akseleroqrammaların xarakterik sahələri

Materialların statiki, əsasən də dinamiki yük təsirlərinə vahid möhkəmlik nəzəriyyələrinin olmaması məsələni daha da mürəkkəbləşdirir. Bununla bağlı olaraq, digər inşaat materiallarında olduğu kimi polad konstruksiyalı binaların zəlzəleyə davamlığını qiymətləndirmək, empirik düsturlar almaq üçün təcrubi sınaqların sayı artırılır. Təcrubi məsələlərin həllində ümumi möhkəmlik məsələləri ilə birgə, əsasən real təsirlərin yaradılması istiqamətdə işlər aparılır və əsasən buna hələlik tam həcmidə istənilən səviyyədə nail olunmur.

Bununla bağlı, materialların zəlzələ zamanı iş şəraitini nəzərə alan sınaq rejimlərinin təyin edilməsində, qurğunun əsasının zəlzələ zamanı dəyişmə qanuna uyğunluğunu və qurğunun dinamiki parametrlərini bilmək vacibdir.

Tikinti ərazisində gözlənilən zəlzələ intensivliyinə yaxın zəlzələlərin olması nadir hallarda baş verir. Lakin, kiçik intensivlikli zəlzələlər tez-tez təkrarlanır. Bu zəlzələlər ciddi zədələnmələr yaratmamalarına baxmayaraq, güclü zəlzələnin baş verməsi anına qədər konstruksiya və materiallarda gərginliklərin, zədələnmələrin toplanmasına səbəb olur.

Zəlzələ yüklərinin digər xüsusiyyəti ondan ibarətdir ki, o istənilən istiqamətdə qurğuya təsir edir və konstruksiyanın müxtəlif kəsiklərində müxtəlif növ deformasiyalar yaradır.

İnşaat konstruksiyalarının zəlzələ yüklərinin təsirinə öyrənilməsi üzrə tədqiqatlara yaxın vaxtlarda başlanılmışdır. Bununla əlaqədar olaraq, müxtəlif ölkələrin normalarında zəlzələ yüklərinin təsirindən materialların möhkəmlik və deformativ xarakteristikalarının qiymətləri, təsirlərin sadə dəyişmə qanuna uyğunluqlarının əsasında dövri (çirkə) zərbə yükləri təyin edilmişdir.

Materialların, konstruksiya elementlərinin dövri dəyişən yük təsirlərinə sınaqları zamanı iki tip yükləmədən istifadə olunur:

- yumşaq (gərginlik amplitudasının qiyməti sabit saxlanılır, deformasiyanın qiyməti isə dövrdən-dövrə dəyişir);
- sərt (deformasiya amplitudasının qiyməti sabit saxlanılır, gərginliyin qiyməti isə dövrdən-dövrə dəyişir).

Bəzi hallarda kombinə edilmiş yükləmədən istifadə olunur. Materialın gərginlikdən asılı olaraq döyümlülük şərtinin 2 halına baxılır:

1.  $\sigma_{\max} < R_b$  maksimal gərginlik yorulma həddindən kiçikdir. Bu halda material dağılmadan  $n > n_b$  dövrlər sayına qədər işləyə bilər.

2.  $\sigma_{\max} > R_b$  maksimal gərginlik yorulma həddindən artıqdır. Bu halda materialın dağılması  $n < n_b$  dövrlər sayında baş verir.

Zəlzəleyə davamlılıq məsələlərinin həllində az dövrlü yorulma sahəsi adlanan kiçik sayıda dövrlər mühüm əhəmiyyət kəsb edir. Az dövrlü yorulma sahəsindən istifadə edilərək iş şəraitini əmsali təyin olunur. Bu əmsal zəlzələlər zamanı böyük amplitudaların az sayıda təkrar olunmasını və onların aktiv hissəsinin qısa müddətli olmasını nəzərə alır. Materialın zəlzəleyə davamlığını

xarakterizə edən təcrübələrdə materialın hansı sayıda dövrlərin təsirinə məruz qalması aydın olmur. Axtarılan dövrlərin sayı qurğunun xüsusiyyətlərindən, təsirin xarakterində asılıdır.

Ölkəmizin yeni seysmiki rayonlaşdırma xəritəsində gözlənilən zəlzələlərin intensivliyi, onların təkrar olunma müddətləri göstərilmişdir. Binaların istismarı müddətində gözlənilən intensivlikdə təkrar zəlzələnin baş vermə ehtimalı çox azdır. Nisbətən zəif təkrar zəlzələlərin baş vermə ehtimalı daha realdır. Zəif təkrar olunan zəlzələlərin materialın möhkəmliyinə mənfi təsiri layihələndirmə zamanı dövrlərin hesabi sayından ( $n$ ) asılı olan materialın dinamiki möhkəmlik həddi ( $R_D$ ) ilə nəzərə alınır. Təbii ki, zəlzələlərin təkrar olunma dərəcələrinə əsasən  $R_D$ -nin qiymətləri təyin olunanda dövrlərin hesabi sayıları ( $n_p$ ) müxtəlif olur. Yüklərin təkrarlanması möhkəmliyə təsiri aşağıdakı emprik asılılıqla təyin olunur:

$$R_D = R(\alpha_{D1} - \beta \lg n_p) \quad (1)$$

burada,  $\alpha_{D1} = R_{D1} / R$  – bir dövrdə nisbi dinamiki möhkəmlikdir ( $n_p=1$ ).  $R_{D1}$  – bir dövrdə dinamiki möhkəmlik həddidir;  $R$  – statiki möhkəmlik həddidir;  $\beta$  - əmsali təcrubi sınaqlar əsasında seçilir.

$$\beta = \frac{(R_{D1} - R_D)}{(R \lg n_p)} \quad (2)$$

$$\alpha_D = \alpha_{D1} - \beta \lg n_p \quad (3)$$

Təcrübələr göstərir ki, bəzi materiallarda yükləmə sürətinin artması materialın dinamiki möhkəmliyinin artmasına, digərlərində isə azalmasına səbəb olur. Poladın dövrü yük təsirinə asimetriya əmsalinin  $\rho=-1$ ,  $\rho=0$  qiymətlərində 5 hs tezliklə aparılan sınaqlarının nəticələri əsasında (1) düsturunda  $\alpha_{D1}=1,35$  və  $\beta=0,13$  qiymətləri təyin edilmişdir. Poladın möhkəmlik həddinin 0,5-2 saniyə müddətində birtərəfli yükləmədə qiymətləndirilməsi sınaqların nəticələrinə əsasən müəyyən olunmuşdur ki, qısa müddəti yükləmələrdə poladının möhkəmlik həddi maksimum 25% artır [1].

[5] işində polad konstruksiyaların qaynaq birləşmələrinin 500 dövr/dəqiqlik tezlikli dəyişən yüklərin təsirinə dövri sınaqlarının nəticələri verilmişdir. Sınaqlar nəticəsində müəyyən olunmuşdur ki, bütün birləşmə növlərinə nisbətən bir-birinin üzərinə oturdulmuş polad elementlərin qaynaq tikişlərinin katetlərinin nisbəti 1:2 olduqda, ən yaxşı nəticə alınır. Bu tikişlərin yorulma həddləri bütöv elementinkindən praktik olaraq fərqlənmir. Digər tədqiqatlar göstərmişdir ki, polad elementlərin bir-birinin üzərinə qoyulmaqla qaynaq tikişləri ilə birləşmə düzünü onların yorulma həddlərinin qiymətinin artmasına səbəb olur.

Polad konstruksiyalarda tez-tez rast gəlinən gərginliklər toplayıcıları – dəliklər vasitəsilə kəsiyin zəiflənməsi, elementin bir kəsikdən digər kəsiyə keçdiyi zaman ölçülərinin kəskin dəyişməsi, materialın dövri möhkəmliyinə təsirinin öyrənilməsi istiqamətində işlər aparılmışdır.

Konstruksiyalarda gərginliklər toplayıcılarının olması materialın dövri möhkəmlik həddinin azalmasına səbəb olur. Bir kəsikdən digər kəsiyə kəskin dəyişmə, dəliklərin bucaqlarının iti olması materialın dövrü möhkəmliyinin daha da aşağı düşməsinə səbəb olur. Gərginliklər toplayıcıları olan çoxsaylı polad tir nümunələrinin dinamiki yük təsirinə aparılan müqayisəli sınaqları zamanı aşağıdakı nəticələr alınmışdır: - adı tirdə yorulma həddi  $R_B=470 \text{ MPa}$ ; - 2,2 mm radiuslu çərtmədə  $R_B=155 \text{ MPa}$ ; - 1,1 mm radiuslu çərtmədə isə  $R_B=140 \text{ MPa}$ . Material kövrək olduqca gərginliklər toplayıcıları materialın dinamiki möhkəmliyinə mənfi təsir göstərir. Polad konstruksiyaların birləşmə düzünlərində gərginliklərin toplanması və onun nəticəsində yorulma həddinin aşağı düşməsi halları tez-tez müşahidə olunmuşdur. Diametri 2 sm olan pərçimlərlə birləşdirilmiş polad elementin birləşmə düzünün yükün asimetriya əmsali  $\rho=0,13$  qiymətində və  $n_b=2 \cdot 10^6$  dövrdə dərtilməyə aparılmış sınaqlarından aşağıdakı nəticələr alınmışdır: - pərçimsiz və dəliksiz lövhədə  $R=426$ ,  $R_B=197 \text{ MPa}$ ; - dəlikli pərçimsiz lövhədə  $R=426$ ,  $R_B=149 \text{ MPa}$ ; - soyuq halda pərçimlənmədə  $R=391$ ,  $R_B=154,6 \text{ MPa}$ ; - isti halda pərçimlənmədə  $R=407$ ,  $R_B=170,8 \text{ MPa}$ .

Alınmış nəticələrdən göründüyü kimi polad elementlərin birləşmə düzündə statiki yükləmədə ciddi dəyişmə müşahidə edilmədiyi halda (8%), dinamiki yükləmədə yorulma həddi 25%-dək azalmışdır.

[6] işində ABŞ-da polad sütunların rigellərlə birləşmə düyünen az dövrlü yük təsirlərində yorulma həddi tədqiq olunmuşdur. Sınaqlar zamanı üç növ birləşmə düyüni dəyişən işarəli dövrü yüksəlmə və əyinti amplitudasının pilləvari artımı ilə aparılmışdır. Birinci növ birləşmə düyüni qaynaq tikişləri vasitəsilə rigel rəflərinin sütunlara armatur milləri və ikitavr tirin divarı boyu montaj bucaqlıqları vasitəsilə birləşdirilməsi ilə yerinə yetirilmişdir. İkinci növ birləşmədə armatur milləri əvəzinə üfqilər qaynaq olunmuş, üçüncü növ birləşmədə isə bu lövhələr rigellərin rəflərinə yüksək möhkəmlilikli boltlarla birləşdirilmişdir. Sınaqlar seysmiki yüklərə uyğun olan işarəsi dəyişən və təkrarlanan yük təsirlərinə aparılmışdır. Təcrübələr yerdəyişmənin böyük amplitudasının saxlanılmaqla materialın tədricən yumşalmasını göstərmişdir. Yəni yüklərin təkrarlanması eyni yerdəyişmə yaradan qüvvənin qiyməti dövrdən-dövrə azalmışdır. Şəkil 2-də sinaqların nəticələrinə əsasən müxtəlif dövrlərdə histeresiz ilgəyi göstərilmişdir. Birinci və ikinci növ birləşmə düyünlü nümunələrdə alınmış əyrilər nəzəri üsulla verilmiş Ramberg-Osqudun qüvvə-yerdəyişmə əyrlərini xatırladır. Üçüncü növ birləşmə düyündə aparılan sinaqlar əvvəlki iki növ üzərində aparılan sınaq nəticələrindən çox fərqlidir.

Qüvvə-yerdəyişmə ilgəklərinin eni kəskin artmışdır. İlgəklərin belə formada alınmasına səbəb üçüncü növ düyünlü birləşmə nümunəsində dəliklərin diametrinin boltların diametrindən 1,6 mm böyük olmasıdır. Şəkil 2, e-də dəliklərin diametri boltların diametrindən 0,4 mm böyük olan nümunənin sinaqlarının nəticəsi göstərilmişdir. Bu qrafikdə qüvvə-yerdəyişmə ilgəyinin eni xeyli azalmışdır. Təcrübələrin nəticəsinə görə müəlliflər qaynaq birləşmələrində qüvvə yerdəyişmə diaqramını aşağıdakı şəkildə istifadə etməyi tövsiyə etmişlər:

$$\frac{\Delta}{\Delta_y} = \frac{P}{P_y} \left[ 1 + a \left| \frac{P}{P_y} \right|^{\gamma-1} \right] \quad (4)$$

Praktik məsələlərin həllində  $d=0,5$ ;  $\gamma=8$  qəbul edilir.

İndeksdəki  $y$  işarəsi  $\Delta_y$  və  $P_y$  əyrisində plastik deformasiyalar yaranmamışdan qabaq seçilir.  $W_y = 0,5 \cdot P_y \cdot \Delta_y$  – yarımdövrdə plastik deformasiya yaranmamışdan önce sərf olunan işdir.


$W$  – plastik deformasiya yarandıqdan sonra  $P > P_y$  yarımdövrdə sərf olunan işdir.

Polad sütunun elastiki rəqslerinin sönməsi [7] işində öyrənilmişdir. Təcrübələr rezonans rejimində, müxtəlif amplitudalarda, vibratorun köməyi ilə aparılmışdır. İki sütunun üzərində yerləşdirilmiş vibrator  $P=P_0 \sin \theta t$  harmonik qanunla dəyişən dinamiki yük yaratmışdır. Amplitudanın maksimal qiyməti  $P_0$  elə seçilmişdir ki, sütunların maksimal yerdəyişmələri elastiki yerdəyişmələri aşmasın. Amplitudaların qiymətləri ilə fərqlənən 11 sınaq aparılmışdır. Sınaqlar zamanı sistemin sərbəst rəqslerinin tezliyi 0,032 hs qəbul edilmişdir. Rezonans amplitudaları xarakterizə edən qrafiklərdən rəqslerin sönmə əmsalinın  $\eta_z = 0,15$  qiyməti təyin olunmuşdur.

Moskvanın Mərkəzi İnşaat Konstruksiyaları Elmi-tədqiqat İstututunda (ЦНИИСК) çərçivəli karkas birləşmə düyüünün rigellərinə dövri yük verməklə sinaqları aparılmışdır [2]. Yük 5,5 hs tezliklə 1000 dövr təkrar olunmuşdur. Sınaqlar aşağıdakı ardıcılıqla aparılmışdır. Sütun statiki  $P$  şaquli yükü ilə sixilmiş, sonra rigellərin uclarına bir neçə dəfə üfiqi  $S$  statiki və pulsasiya yükü verilmiş, bundan sonra statiki  $S$  yükü ilə nümunələr dağıdılanan qədər yüksəlmişlər.

$S$  yükünün dinamiki təsirindən sınaq nümunələrinin yüksəltmə qabiliyyətləri (plastiki oynağın yaranması)  $S$  yükünün bir dəfə statiki təsirindən 11-17% az olmuşdur.  $S$  yükünün dinamiki təsirində sınaq nümunəsinin yüksəltmə qabiliyyəti yükün statiki təsirinə nisbətən 14% çox olmuşdur.

Müəlliflərin fikrincə dinamiki möhkəmlik həddinin statiki möhkəmlil həddindən çox olmasına səbəb, rigellə sütunun birləşmə düyündə sütun həddində rigel divarının bütöv yerinə yetirilməsidir. Karkas düyünlərinə təsir yükünün qiyməti artdıqca, elastiki sərt bağlanma əmsallarının qiyməti 0,95-0,8 qədər azalır. Karkas düyünlərinin elastiki sərt bağlanma əmsalinin hesabatlarda nəzərə alınması nəzəri və təcrubi sınaq nəticələrinin bir-birinə yaxınlaşdırılmışdır.



a) Dövrü yüklemədə nümunələrdə əyinti amplitudasının dövrlərin sayından asılılığı; b) Nümunələrə birləşmə düyünün növləri; v-f) Dövrü sınaqlarda histerezis əyrilərinin ilgəyi; 1-qaynaq  
Şəkil 2. Konsol tırların dövrü dinamik yük təsirinə sınaqları

Sınaqlar tezliyin pulsasiyasının 0,8-1,7 hs intervalında və asimetriya əmsalının  $\rho=0,11-0,13$  qiymətlərində aparılmışdır. Nümunələrin statiki yük təsirinə sınaqları göstərmişdir ki,  $\lambda=120$  çevikli sütunlar gərginliyin  $\sigma_{c,kp}=116,5$  MPa qiymətində dayanıqlıqlarını itirirlər,  $\lambda=210$  çeviklikli sütunlar isə gərginliyin  $\sigma_{c,kp}=48,5$  MPa qiymətində çevikliklərini itirirlər.

Moskva Mərkəzi İnşaat Konstruksiyaları ETİ-nin (ЦНИИСК) keçmiş Qazaxıstan bölməsində polad çoxmərtəbəli karkas binanın sütunla rigellərinin birləşmə düyünün təcrübə tədqiqatları statiki və kvazi statiki ixtiyari kombinasiyalı yük təsirlərinin öyrənilməsi istiqamətində

aparılmışdır [4]. Natural ölçülü, az karbonlu, BCT3CPI5 markalı lövhə poladdan hazırlanmış 8 sınaq nümunəsinin təcrübələri aparılmışdır. Nümunələrin ölçüləri sütun və rigellərin elstiki işini və birləşmə düyünün divarında sürüşmə elastiki-plastiki deformasiyaların yaradılmasına imkan yaratmışdır. Sütunları en kəsik ölçüləri: -rəflər  $240 \times 12$  mm; divar  $300 \times 10$  mm; Rigelin en kəsik ölçüləri: - rəflər  $240 \times 14$  mm; divar  $360 \times 6$  mm.

Göstərilən ölçülər bütün sınaq nümunələrində saxlanılmışdır. Buna baxmayaraq, düyün birləşmə kəsiyinin divar qalınlığı 4, 6, 8 və 10 mm qəbul edilmiş və bu qalınlıqlar  $\lambda=75; 50; 37,5$  və 30 divar çevikliyinə uyğunlaşdırılmışdır. Düyünlərin dağıılması aşağıdakı kimi baş vermişdir. Əvvəlcə poladın möhkəmlənməsi baş vermişdir. Rigelin uclarındaki qüvvələr 5-18% artırılmış və maksimal qiymətə çatmışdır. Yüklərin çox sayılı işarəsini dəyişməsi nəticəsində birləşmə düyünün divarında diaqonal istiqamətdə qabarma əmələ gəlmış və divar dayanıqlığını itirmişdir. Divarının çevikliyi  $\lambda=75$ ,  $\lambda=50$  olan nümunələrində divarın diaqonallarının kəsişməsində xaçvari çatlar yaranmış və nümunələr dağılmışlar.

Divarının çevikliyi  $\lambda=30$  olan nümunələrdə divarın yerli dayanıqlığı təmin olunur, lakin, onların dağıılması 600-650-ci dövrlərdə eyni zamanda çatların və kəsilmələrin əmələ gəlməsi ilə müşahidə olunmuşdur.

Aparılmış tədqiqatlar göstərmişdir ki, polad çərçivəli karkas binaların düyünlərinin enerjiudmasının böyük ehtiyati onların zəlzələyə davamlığını artırmağa imkan yaradır. [4]

#### *Aparılmış araşdırımlar əsasında aşağıdakı nəticəyə gəlmək olar:*

- az müddətli dövrü yükləmələrdə poladın möhkəmlik həddi 25% artır;
- bir-birinin üzərinə mindirilən və katetlərinin nisbəti 1:2 olan alın qaynaq tikişi ilə birləşdirilən polad konstruksiyanın düyünü, digər birləşmə növlərinə nisbətən daha etibarlıdır. Bu cür tikişlərin yorulma hədləri bütöv elementdən praktik olaraq fərqlənmir;
- dinamiki yükləmədə polad konstruksiyanın qaynaq birləşmə düyünlərinin yorulma həddi 25% azalır;
- polad konstruksiyalarda gərginliklər toplayıcısının olması (dəliklərlə kəsiyin zəiflədilməsi, bir kəsikdən digər kəsiyə keçid) materialın dinamiki möhkəmlik həddinin aşağı düşməsinə səbəb olur;
- polad karkas binaların hesabatlarında düyünlərin hərəkətliliyində elastiki sərt bağlanması əmsali nəzərə alınmalıdır;
- polad çərçivəli karkas binaların düyünlərinin enerjiudma qabiliyyətinin çox olması onların zəlzələyə davamlığının artırılmasına imkan yaradır;

#### **İstifadə edilmiş ədəbiyyat**

1. Корчинский И.Л., Беченева Г.В. Прочность строительных материалов при динамических нагрузлениях. М., 1966.
2. Килимник Л.Ш., Лаврентьева Л.Э. Исследование сейсмостойкости узловых сопряжений многоэтажных стальных каркасных зданий. В сб.: Сейсмостойкость зданий и инженерных сооружений. М., 1972.
3. Мамаева Г.В. Устойчивость сжатых стальных элементов при повторных нагрузлениях В сб.: Сейсмостойкость зданий и инженерных сооружений. М., 1972.
4. Опланчук А.А. Исследование упругопластической работы рамных узлов стальных каркасов в сб: Сейсмическое строительство. Выпуск 7. М., 1982.
5. Поляков С.В. Сейсмостойкие конструкций зданий. М., «Высшая школа», 1983.
6. Popov E.P., Pinkney R.B. Reliability of steel beam to column connections under cyclic loading. "Earthquake engineering research at Berkeley". Univ. of Calif., pp NEERC. 69-1, January, 1969.
7. Rea D., Clough R.W., Bowkamp J.G., Vogel U. Damping capacity of a model steel structures, "Earthquake engineering research at Berkeley", Univ. of Calif., pp NEERC, 69-1, January, 1969.

**УДК 624.042.7; 624.01:550.34****К ВОПРОСУ О СЕЙСМОСТОЙКОСТИ КАРКАСНЫХ ЖЕЛЕЗОБЕТОННЫХ ЗДАНИЙ**

*Охотников В.А., с.н.с., Азербайджанский НИИ Строительства и Архитектуры*

**DƏMİR-BETON KARKAS BİNALARIN ZƏLZƏLƏYƏDAVAMLILIQINA DAİR**

*Oxotnikov V.A., böyük elmi işçi, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu.*

**ON THE ISSUE OF SEISMIC RESISTANCE OF REINFORCED CONCRETE FRAME BUILDINGS**

*Okhotnikov V.A., s.r.s., Azerbaijan Scientific-Research Institute of Construction and Architecture*

**Аннотация:** В работе на основе системного анализа показана эффективность конструкций многоэтажных зданий с железобетонным каркасом в условиях повышенной сейсмичности территории. Указаны инженерные конструктивные мероприятия, способствующие повышению сейсмостойкости зданий с железобетонным каркасом.

**Ключевые слова:** здание, каркас, железобетон, сейсмостойкость, жесткость, надежность, метод, расчет, масса, деформация.

**Xülasə:** məqalədə sistem analizi əsasında yüksək seismiklikli ərazilər şəraitində dəmir-beton karkası çıxmərtəbəli binaların konstruksiyalarının səmərəliliyi göstərilmişdir. Dəmir-beton karkaslı binaların zəlsələyə davamlılığının artırılmasına imkan yaradan mühəndisi konstruktiv tədbirlər şərh olunmuşdur.

**Açar sözlər:** bina, karkas, dəmir-beton, zəlzələyə davamlılıq, sərtlik, etibarlılıq, üsul, hesablama, kütlə, deformasiya.

**Summary:** the paper-based system analysis shows the effectiveness of the design of multi-storey buildings with concrete frame in high seismicity areas. Shown engineering design activities contributes to the seismic resistance of buildings with concrete frame.

**Key words:** building, frame, reinforced concrete, seismic resistance, toughness, reliability, method of calculation, the weight of the deformation.

**1. Введение.** Применение каркасных конструкций зданий в сейсмических районах обусловлено их хорошей сопротивляемостью сейсмическим воздействиям при землетрясениях. По данным приведенным С.В. Поляковым и И.Ю. Гусевой [1], после катастрофического землетрясения в г. Токио в 1923 году было обследовано 710 зданий с монолитным железобетонным каркасом и 485 зданий с несущими кирпичными стенами. Результаты обследований показали, что сильные повреждения каркасных зданий наблюдались в 69 зданиях (9,7%), полностью разрушено 16 зданий (2,2%). В зданиях с несущими кирпичными стенами разрушилось 47 (9,7%), частично разрушены или сильно повреждены 383 здания (79%).

Каркасная железобетонная конструктивная схема применяется для строительства жилых домов, общественных и производственных зданий. Наибольшее распространение в сейсмических районах получили каркасные здания с полным каркасом. Сейсмостойкость таких решений обеспечивается надежным соединением отдельных элементов в пространственную систему и более равномерное распределение масс и жесткостей здания.

В практике сейсмостойкого строительства в основном применяют три конструктивные схемы каркасных зданий: рамная, рамно-связанная и связанная [2, 3].

Каркасы многоэтажных зданий рекомендуется проектировать по рамной схеме с жесткими узлами сопряжения ригелей с колоннами. В зданиях с балочными перекрытиями при расчетной сейсмостойкости до 8 баллов может применяться комбинированная конструктивная схема, когда рама проектируется в поперечном направлении, а связевая система – в продольном направлении здания [4].

В зависимости от способа строительства каркасные железобетонные здания могут быть выполнены в монолитном, сборном и сборномонолитном вариантах. Как правило, сейсмостойкие конструкции каркасных железобетонных зданий при высоте здания более 5-ти этажей усиливаются железобетонными диафрагмами и связями (вертикальными устоями). Целесообразно не применять в качестве заполнителя тяжелую кладку, а для уменьшения веса стенового заполнения использовать, например, пустотелый кирпич.

В бывшем СССР многоэтажные здания в сейсмических районах возводились преимущественно в сборном исполнении. Монолитные конструкции в сейсмических

районах применяются для индивидуального строительства, а также для строительства многоэтажных и высотных зданий различного назначения. Наиболее широкое распространение для многоэтажного строительства получили конструктивные схемы с диафрагмами и ядрами жесткости. Конструктивно обеспечивая жесткое совпадение стен - диафрагм и перекрытий, можно достичь значительного улучшения пространственной работы здания и повысить его сейсмостойкость. Однако, важным условием при таком решении является создание жестких узлов между жестких в своей плоскости элементов здания – дисков перекрытий и диафрагм.

К основным достоинствам метода монолитного строительства каркасных зданий относят высокую надежность строительства в сложных инженерно – геологических условиях и сейсмических районах [5].

Монолитные каркасные конструкции в сейсмических районах стали распространяться в различных городах СССР, в том числе в г. Баку в 70-х годах прошлого столетия.

## **2. Основные расчетные требования к железобетонным каркасным зданиям.**

Расчет каркасных зданий, проектируемых для строительства в сейсмических районах, должен выполняться на основные и особые сочетания нагрузок с учетом сейсмических воздействий.

При выполнении расчетов сооружений с учетом сейсмических воздействий следует использовать две расчетные ситуации:

а) сейсмические нагрузки соответствуют уровню проектного землетрясения.

Целью расчетов на воздействие проектного землетрясения является предотвращение частичной или полной потери эксплуатационных свойств сооружения. Расчетные модели сооружений следует принимать соответствующими упругой области деформирования. Такие расчеты выполняются для всех зданий;

б) сейсмические нагрузки соответствуют уровню максимального расчетного землетрясения. Целью расчетов на воздействие максимального расчетного землетрясения является предотвращение глобального обрушения сооружения или его частей, создающего угрозу безопасности людей. Формирование расчетных моделей сооружений следует проводить с учетом возможности развития в несущих и ненесущих элементах конструкций неупругих деформаций и локальных хрупких разрушений.

Выполнение расчета сооружений на сейсмические нагрузки, соответствующих уровню максимального расчетного землетрясения, следует осуществлять по специальным техническим условиям и при научном сопровождении специализированной организации, имеющей допуск на выполнение такого вида работ [6].

## **3. Конструктивные схемы сейсмостойких каркасных железобетонных зданий.**

Сейсмостойкость зданий с железобетонным каркасом обеспечивается надежной связью отдельных элементов в единое целое, образующих пространственную конструкцию. Жесткость каркасных железобетонных конструкций, не имеющих жесткого заполнения или жестких диафрагм, значительно ниже жесткости каменных, а общий вес в случае применения легких стековых материалов снижается в 2-3 раза. Соответственно уменьшаются и значения расчетных сейсмических сил.

Разработаны многочисленные конструктивные схемы, повышающие сейсмостойкость каркасных железобетонных зданий. Некоторыми авторами предлагаются устройство в здании так называемого первого гибкого этажа. При таком решении первый этаж здания выполняется без заполнения, что способствует повышению его деформативности. При проектировании зданий с первым гибким этажом необходимо соблюдать следующие требования:

а) для уменьшения опасности кручения гибкого этажа массы и жесткость должны быть расположены в его плане симметрично;

б) заполнение, стены лестничных клеток, перегородки и т.п. должны быть отделены от каркаса;

в) должна быть обеспечена обратимость деформаций стоек гибкого этажа, что достигается при их работе в упругой стадии.

Во избежание очень больших деформаций стоек при расчетной сейсмичности 9 баллов полезно осуществлять дополнительные мероприятия, например, возведение в каждом ряду стоек в двух крайних пролетах (в поперечном и продольном направлениях) жестких железобетонных диафрагм, изолированных от стоек и ригеля каркаса упругими демпфирующими прокладками. Наличие таких диафрагм будет также способствовать усилению диссипативных свойств здания и его сопротивляемости кручению.

Разработаны многочисленные конструкции многоэтажных железобетонных каркасных зданий, в которых предусмотрены конструктивные элементы гашения сейсмических сил.

В конструкции здания с ядром жесткости, колоннами и дисками перекрытий между отдельными дисками перекрытий и ядром жесткости имеются зазоры, заполненные бетоном низких марок. Указанные зазоры играют роль амортизаторов, способствующих уменьшению величины сейсмических сил.

В конструкции многоэтажного каркасного здания, благодаря наличию верхнего гибкого этажа, представляющего собой много – массовый гаситель, имеющий секции с частотами различных форм. Каждая секция верхнего этажа воспринимает большую часть энергии колебаний той формы, на которую он настроен и перемещается с большими амплитудами, чем нижележащие жесткие этажи.

В конструкции многоэтажного сейсмостойкого здания [7] при колебаниях, вызванных сейсмическими воздействиями, устройство верхнего гибкого этажа, образованного колоннами, за счет их соединения с нижележащими колоннами шарнирами приводит к перераспределению энергии колебаний здания. При этом ординаты основания собственных колебаний на уровне перекрытий нижних этажей резко уменьшаются за счет того, что верхний этаж будет воспринимать большую часть энергии колебаний.

В многоэтажном здании масса кровли и жесткость связей, соединяющих ее со зданием, выбираются на основании расчета такими, чтобы в диапазоне резонансных частот кровля служила динамическим гасителем колебаний [8]. Если допустить, что здание представляет собой упругую систему, защемленную внизу, способную совершать колебания относительно положения равновесия, то можно определить массу покрытия и жесткость упругих связей, соединяющих ее с лежащими ниже конструкциями, имеющими массы такими, что в области резонанса по основному тону колебаний рост амплитуды будет не возможен. Для того, чтобы устраниТЬ опасность появления резонансного режима многомассовой системы, массы кровли и массы, лежащих ниже конструкций, упругие связи дополняются демпферами трения, что увеличивает полосу гашения колебаний. При воздействии на здание сил с частотой близкой или равной резонансной, благодаря работе кровли как динамического гасителя колебаний, амплитуда раскачивания будет минимальной.

В многоэтажном каркасном здании [9] устройство первого гибкого этажа с минимально возможной жесткостью обеспечивает виброизоляционный эффект, а настройка верхнего гибкого этажа на частоту здания без последнего этажа обеспечивает гашение колебаний на резонансной частоте здания, при этом нижний и верхний гибкие этажи снабжены жесткими связями в виде предварительно напряженных тросов с натяжными муфтами и ограничителями колебаний, что обеспечивает вывод системы из резонансного режима и снижает сейсмическую нагрузку.

Анализ исследований землетрясений позволяет выявить зависимость между повреждаемостью железобетонных каркасных зданий и их конфигурацией в плане. Чем сложнее план, тем больше вероятность нарушения целостности объема здания, разрыва конструкций и

связей между ними прежде всего в местах изменений направлений стен [10]. Как показала практика и сложнейшие расчеты для эффективного использования минимальной свободной площади крупных мегаполисов выбираются многоэтажные здания с несущими каркасами правильной симметричной формы в плане (равносторонний треугольник, квадрат, круг).

В Азербайджанском НИИ Строительства и Архитектуры разработана конструкция многоэтажного каркасного железобетонного здания, выполненного в плане в форме треугольника Релло. По сравнению со зданием с круглым каркасом, у здания с каркасом в форме треугольника Релло более высокие прочностные параметры [11].

#### **Выводы.**

1. Каркасная железобетонная конструктивная схема зданий при правильном проектировании отличается надежной сейсмоустойчивостью. Сейсмостойкость зданий с железобетонным каркасом обеспечивается надежной связью отдельных элементов в единое целое, образующих пространственную конструкцию.
2. Во избежание очень больших деформаций при расчетной сейсмичности 9 баллов полезно осуществлять дополнительные мероприятия. К таким мероприятиям относятся использование ядер жесткости, конструктивных амортизационных элементов, различных видов гасителей сейсмических колебаний, а также выполнение многоэтажных железобетонных каркасов в плане в виде правильных симметричных геометрических фигур.

#### **Используемая литература:**

1. Поляков С.В., Гусева И.Ю. Конструкции сейсмостойких железобетонных каркасных зданий. Обзорная информация ВНИИ теории архитектуры и градостроительства. Выпуск 10, М., 1990, 34 с.
2. Поляков С.В. Сейсмостойкие конструкции зданий. М., Высшая школа, 1983, 304 с.
3. Корчинский И.Л., Бородин Л.А., Гросман А.Б., Преображенский В.С., Ржевский В.А., Ципенюк И.Ф., Шепелев В.Ф. Сейсмостойкое строительство зданий. М., Высшая школа, 1971, 320 с.
4. Пособие по проектированию каркасных промзданий для строительства в сейсмических районах (к СНиП II-7-81). М., Стройиздат, 1985, 292 с.
5. Немчинов Ю.И. Сейсмостойкость зданий и сооружений. Киев, 2008, 480 с.
6. Айземберг Я.М., Кодыш Э.Н., Никитин И.К., Смирнов В.И., Трескин Н.Н. Сейсмостойкие многоэтажные здания с железобетонным каркасом. М., Издательство Ассоциация строительных вузов, 2012, 264 с.
7. Ким Л.И., Поляков В.С., Поляков С.В., Цейтлин А.И. Многоэтажное сейсмостойкое здание. Авторское свидетельство СССР на изобретение №808659, 1981.
8. Рубановский М.Л. Многоэтажное сейсмостойкое здание. Авторское свидетельство СССР на изобретение №718590, 1980.
9. Складнев Н.Н., Цейтлин А.И., Киселева Т.А. Многоэтажное сейсмостойкое здание. Авторское свидетельство СССР на изобретение №1507943, 1989.
10. Шулер В. Конструкции высотных зданий, М., Стройиздат, 1973, 248 с.
11. Габибов Ф.Г., Оджагов Г.О., Баят Х.Р., Халафов Н.М., Мамедли Р.А. Геометрия сейсмостойкости многоэтажных зданий. Труды Международной конференции «Фундаменты глубокого заложения и проблемы освоения подземного пространства», Пермь, Издательство ПНИПУ, 2011, с. 271-280.

**UOT 539.3****DƏYİŞƏN SƏRTLİKLİ SİLİNDİRİK QABIQLARIN HESABLANMASI HAQQINDA**

*Hüseynov B.M., b.e.i., Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu*

**К РАСЧЕТУ ЦИЛИНДРИЧЕСКИХ ОБОЛОЧЕК ПЕРЕМЕННОЙ ЖЕСТКОСТИ**

*Гусейнов Б.М., с.и.с., Азербайджанский НИИ Строительства и Архитектуры*

**ABOUT THE ANALYSIS OF CYLINDRICAL SHELLS OF VARIABLE THICKNESS.**

*Huseynov B.M., s.r.s., Azerbaijan Scientific-Research Institute of Construction and Architecture*

**Xülasə:** Məqalədə bir istiqamətdə dəyişən qalınlıqlı silindrik qabıqların hesablanması alqoritmi kiçik parametrlər üsulu ilə qurulmuşdur. Məsələ üç yaxınlaşmada həll olunaraq, qurulmuş həllərin yiğilma məsələsi araşdırılmışdır.

**Açar sözlər:** silindrik qabıqlar, diferensial tənliklər, sərhəd şərtləri, yükdaşımı qabliyyəti, dəyişən qalınlıq.

**Аннотация:** В работе дается методика расчета цилиндрических оболочек переменной толщины методом малого параметра. Задача решения в трех приближениях исследована исходимость решения задачи.

**Ключевые слова:** цилиндрическая оболочка, дифференциальные уравнения, краевые условия, несущая способность, параллельная толщина.

**Summary:** The paper gives a calculation method of cylindrical shells of variable thickness by a method of small parameter. The solving of problem in three approximations, the convergence of the solution of the problem was explored.

**Key words:** cylindrical shell, differential equations, boundary conditions, load-bearing capacity, parallel to the thickness.

Dəmir-beton fəza konstruksiyalarını həddi hallara hesablaşdıqda və layihələndirdikdə qabıqların qalınlıqlarının dəyişməsini, kontur elementlərinin öncə gərginləşdirilməsini və digər konstruktiv tələbləri nəzərə almaq lazımdır.

Dəmir-beton fəza konstruksiyalarının layihələndirilməsi və hesablanması „Örtük və mərtəbəarası dəmir-beton fəza konstruksiyalarının layihələndirilməsi üçün rəhbərlik“ [2] əsasında aparılmalıdır. Lakin, bu normativ rəhbərlikdə nazikdivarlı fəza konstruksiyalarının sərtliliyinin dəyişməsi və kontur elementlərinin öncə gərginləşdirilməsindən yaranan qüvvələrə hesablanmasına aid heç bir məlumat yoxdur. Bina və qurğuların tikintisi elə sürətli templərlə aparılır ki, müasir səviyyədə sənaye, mülki və kənd tikintisində yükdaşım konstruksiyaların layihələndirilmə və hesablanmasına cavab verən yeni normativ sənədlərin yaradılmasına ehtiyac duyulmuşdur. Bu nöqtəyi-nəzərdən qalınlığın dəyişməsi və kontur elementlərinin öncə gərginləşməsindən silindrik qabıqların hesablanması üçün yeni metodlar işlənilməlidir. Bununlada mövcud normativ sənəddə olan boşluqları doldurmaqla göstərilən qabıqların hesablanması üçün tövsiyyə hazırlanmalıdır.

Bu məqalədə dəyişən qalınlıqlı silindrik qabıqların nazikdivarlı fəza konstruksiyalarının momentli nəzəriyyəsinin yekun diferensial tənliklərinin kiçik parametrlər üsulu ilə hesablanması metodu işlənilmişdir.

Dəyişən qalınlıqlı silindrik qabıqların momentli nəzəriyyəsinin yekun diferensial tənlikləri [1] işində aşağıdakı kimi qəbul olunmuşdur.

$$\Delta(D\Delta w) - (1-v)L(D, w) - \frac{1}{R} \frac{\partial^2 \varphi}{\partial \alpha^2} = q \quad (1)$$

$$\Delta(H\Delta\varphi) - (1+v)L(H, \varphi) + \frac{1}{R} \frac{\partial^2 \varphi}{\partial \alpha^2} = 0$$

Burada işarə olunmuşdur:

$$\Delta = \frac{\partial^2}{\partial \alpha^2} + \frac{\partial^2}{\partial \beta^2} - \text{Laplas operatorudur.}$$

$$L(D, w) = \frac{\partial^2 D}{\partial \alpha^2} \frac{\partial^2 w}{\partial \beta^2} + \frac{\partial^2 D}{\partial \beta^2} \frac{\partial^2 w}{\partial \alpha^2} - 2 \frac{\partial^2 D}{\partial \alpha \partial \beta} \frac{\partial^2 w}{\partial \alpha \partial \beta};$$

Eyni qayda ilə  $L(H, \varphi)$  diferensiallama operatoru yazılır.

D və H dəyişən qalınlıqlı silindrik qabıqların sərtlilikləridir:

$$D = \frac{Eh^3(\alpha, \beta)}{12(1-v^2)}; \quad \frac{1}{H} = \frac{1}{Eh(\alpha, \beta)};$$

Silindrik qabıqların yekun diferensial tənlikləri dəyişən əmsallıdır və bu da (1) diferensial tənliklərin həllərinin qurulmasını çətinləşdirir və onların həllərinin qurulması üçün kiçik parametr üsulundan istifadə olunmuşdur. (şəkil 1).

Tikinti praktikasında tətbiq olunan silindrik qabıqlarının qalınlığı bir qayda olaraq bir istiqamətdə dəyişir və aşağıdakı kimi ifadə olunur.


$$h(\beta) = h_0[1 + \varepsilon f(\beta)] \quad (2)$$

Burada  $\varepsilon$  – kiçik parametrdir,  $f(\beta)$ -isə həyəcanlandırıcı funksiyadır:

$$h(\beta) = 1 - 6\left(\frac{\beta}{\beta_0} - \frac{\beta^2}{\beta_0^2}\right)$$

Silindrik qabıqların dəyişmə qanununu (2) şəkildə verdikdə, dəyişən sərtlikləri aşağıdakı kimi yazmaq olur:

$$\begin{aligned} D(\beta) &= D_0[1 + \varepsilon f(\beta)]^3 = D_0[1 + 3\varepsilon f(\beta) + 3\varepsilon^2 f^2(\beta) + 3\varepsilon^3 f^3(\beta)]; \\ H &= H_0[1 + \varepsilon f(\beta) - \varepsilon^2 f^2(\beta) + \dots] \end{aligned} \quad (3)$$



Şəkil 1

Dəyişən sərtliklərin (3) qiymətlərini (1) tənliklər sistemində yazdıqdan sonra, aşağıdakı diferensial tənliklər sistemi alınır:

$$D_0 \Delta^2 w + 3D_0 \varepsilon L_1[f(\beta), w] - \frac{1}{R} \frac{\partial^2 \varphi}{\partial \alpha^2} = q \quad (4)$$

$$H_0 \Delta^2 \varphi + H_0 \varepsilon L_1[f(\beta), \varphi] + \frac{1}{R} \frac{\partial^2 w}{\partial \alpha^2} = 0$$

Burada işarə olunmuşdur:

$$\begin{aligned} L_1[f(\beta), w] &= f(\beta) \Delta^2 w + \frac{12}{\beta_0^2} \left[ \left(1 - \frac{2\beta}{\beta_0}\right) \frac{\partial}{\partial \beta} \Delta w - \Delta w - (1-v) \frac{\partial^2 w}{\partial \alpha^2} \right] \\ L_1[f(\beta), \varphi] &= f(\beta) \Delta^2 \varphi + \frac{12}{\beta_0^2} \left[ \left(1 - \frac{2\beta}{\beta_0}\right) \frac{\partial}{\partial \beta} \Delta \varphi - \Delta \varphi - (1-v) \frac{\partial^2 \varphi}{\partial \alpha^2} \right] \end{aligned}$$

Bu ifadələr əldə olduqda  $\frac{\partial f(\beta)}{\partial \beta} = \frac{6}{\beta_0} \left(1 - \frac{2\beta}{\beta_0}\right)$  və  $\frac{\partial^2 f(\beta)}{\partial \beta^2} = -\frac{12}{\beta_0^2}$  olduqları nəzərə alınmışdır.

Dəyişən qalınlıqlı silindrik qabıqların yekun diferensial tənliklərində kiçik parametr aşkar şəkildə iştirak edir. Ona görə də (4) dəyişən əmsallı diferensial tənlikərin həllərini də kiçik parametrin dərəcəsinə görə düzülmüş sıralar şəklində axtarılır.

$$w = \sum_{k=0}^{\infty} \varepsilon^k w_k(\alpha, \beta); \quad \varphi = \sum_{k=0}^{\infty} \varepsilon^k \varphi_k(\alpha, \beta); \quad (5)$$

Qəbul olunmuş (5) həllərini (4) diferensial tənliklər sistemində yerinə yazdıqdan sonra, kiçik parametrin dərəcəsinə görə hədləri qruplaşdıraraq və onları sıfır bərabər etməklə aşağıdakı sabit əmsallı ardıcıl tənliklər sistemi alınır:

$$\begin{aligned} D_0 \Delta^2 w_k - \frac{1}{R} \frac{\partial^2 \varphi_k}{\partial \alpha^2} &= F_k(\alpha, \beta) \\ H_0 \Delta^2 \varphi_k + \frac{1}{R} \frac{\partial^2 w_k}{\partial \alpha^2} &= C_k(\alpha, \beta) \end{aligned} \quad (6)$$

Burada  $F_k(\alpha, \beta)$  və  $C_k(\alpha, \beta)$  ardıcıl (6) diferensial tənliklər sisteminin sağ tərəfləridir və hər yaxınlaşmada məlum funksiyalarıdır.

Ardıcıl diferensial tənliklər sistemi (6) forma və strukturuna görə sabit qalınlıqlı silindrik qabıqların momentli nəzəriyyəsinin diferensial tənlikləri ilə eynidir və sabit qalınlıqlı qabıqların sərhəd məsələlərinin həll olunma üsulları burada da tətbiq oluna bilər.  
İlkin yaxınlaşmada ( $k=0$ ) (6) tənliklərinin sağ tərəfləri sabit qalınlıqlı qabıqlarda olduğu kimi alınır:

$$F_0(\alpha, \beta) = q; \quad C_0(\alpha, \beta) = 0$$

Qalan yaxınlaşmalarda ilkin yaxınlaşmanın həlli məlum olduqdan sonra ardıcıl diferensial tənliklərin sağ tərəfləri aşağıdakı kimi təyin olunurlar.

$$F_k(\alpha, \beta) = -L_1[f(\beta), w_{k-1}];$$

$$C_k(\alpha, \beta) = -L_1[f(\beta), \varphi_{k-1}];$$

Beləliklə, ilkin yaxınlaşmada təyin olunan həllər sabit orta qalınlıqlı silindrik qabıqların gərginlikli deformasiya hallarını müəyyənləşdirir.

Ardıcıl diferensial tənlikləri növbə ilə həll etməklə, qalınlığın dəyişməsinin ilkin yaxınlaşmaya olan təsirləri təyin olunur.

İlkin yaxınlaşmada (6)diferensial tənliklərinin həlləri aşağıdakı kimi qəbul olunurlar.

$$w_0(\alpha, \beta) = \sum_m \sum_n B_{mn}^0 \sin \lambda_m \beta \sin \mu_n \beta \quad (7)$$

$$\varphi_0(\alpha, \beta) = \sum_m \sum_n A_{mn}^0 \sin \lambda_m \beta \sin \mu_n \beta$$

İlkin yaxınlaşmada (6) tənliyin sağ tərəflərini də (7) şəklində fürye sıralarına ayırlar.

$$q = \sum_m \sum_n q_{mn} \sin \lambda_m \beta \sin \mu_n \beta \quad (8)$$

Burada  $q_{mn}$  – Fürye əmsallarıdır və  $q = \text{const}$  olduqda aşağıdakı kimi təyin olunur.

$$q_{mn} = \frac{4}{\alpha_0 \beta_0} \iint q \sin \lambda_m \alpha \sin \mu_n \beta d\alpha d\beta = \frac{16q}{mn\pi^2}$$

Beləliklə, ilkin yaxınlaşmada (7) və (8) həllərini (8) tənliklərində  $k=0$  qiymətində yazdıqdan sonra aşağıdakı məlum həll alınır:

$$\begin{aligned} D_0 \Delta_{mn}^2 B_{mn}^0 + \frac{1}{R} \lambda_m^2 A_{mn}^0 &= \frac{16q}{mn\pi^2} \\ -\frac{1}{R} \lambda_m^2 B_{mn}^0 + \frac{1}{Bh_0} \Delta_{mn}^2 A_{mn}^0 &= 0 \end{aligned} \quad (9)$$

Burada məchul  $B_{mn}^0$  və  $A_{mn}^0$  əmsalları təyin olunurlar.

$$B_{mn}^0 = \frac{16q\beta_0^4}{D} \frac{(m^2/\gamma^2 + n^2)^2}{mn\pi^6 \left[ (m^2/\gamma^2 + n^2)^4 + \frac{12(1-\nu^2)}{\pi^4} \frac{\tilde{k}^2 m^4}{\gamma^4} \right]} \quad (10)$$

$$A_{mn}^0 = \frac{q\beta_0^4}{h_0} \frac{186.45\tilde{k}}{\pi^8 \gamma^2} \frac{m^2}{mn \left[ (m^2/\gamma^2 + n^2)^4 + \frac{12(1-\nu^2)}{\pi^4} \frac{\tilde{k}^2 m^4}{\gamma^4} \right]}$$

Burada;  $\gamma = \frac{\alpha_0}{\beta_0}$ ;  $\tilde{k} = \frac{\beta_0^2}{Rh_0}$ ;  $m, n = 1, 3, 5, \dots$

Məsələ ilkin yaxınlaşmada həll olunduqdan sonra k yaxınlaşmada (6) sistem diferensial tənliklərin həlləri də ikiqat trigonometrik sıralar şəklində aşağıdakı kimi qəbul olunur.

$$w_k(\alpha, \beta) = \sum_m \sum_n B_{mn}^k \sin \lambda_m \alpha \sin \mu_n \beta \quad (11)$$

$$\varphi_k(\alpha, \beta) = \sum_m \sum_n A_{mn}^k \sin \lambda_m \alpha \sin \mu_n \beta$$

Ardıcıl olaraq k yaxınlaşmasında (11) sıralarının əmsallarını tapmaq üçün (6) tənliklərin sağ tərəflərinə (10)-a uyğun fürye sıralarına aşağıdakı kimi ayırlırlar.

$$F_k(\alpha, \beta) = \sum_m \sum_n F_k(m, n) \sin \lambda_m \alpha \sin \mu_n \beta \quad (12)$$

$$C_k(\alpha, \beta) = \sum_m \sum_n C_k(m, n) \sin \lambda_m \alpha \sin \mu_n \beta$$

Burada  $F_k(m, n)$  və  $C_k(m, n)$  əmsalları aşağıdakı kimi təyin olunurlar.

$$F_k(m, n) = \frac{4}{\alpha_0 \beta_0} \iint F_k(\alpha, \beta) \sin \lambda_m \alpha \sin \lambda_n \beta d\alpha d\beta \quad (13)$$

$$C_k(m, n) = \frac{4}{\alpha_0 \beta_0} \iint C_k(\alpha, \beta) \sin \lambda_m \alpha \sin \lambda_n \beta d\alpha d\beta$$

“k” yaxınlaşmada (8) diferensial tənliklər sistemində (11) və (12) ifadələrini yazdıqdan sonra aşağıdakı cəbri tənliklər sistemi əldə olunur:

$$\begin{aligned} D_0 \Delta_{mn}^2 B_{mn}^k + \frac{1}{R} \lambda_m^2 A_{mn}^k &= F_k(m, n); \\ -\frac{1}{R} \lambda_m^2 B_{mn}^{(k)} + \frac{1}{Eh_0} \Delta_{mn}^2 A_{mn}^k &= C_k(m, n) \end{aligned}$$

Buradan  $B_{mn}^k$  və  $A_{mn}^k$  təyin olunurlar:

$$B_{mn}^k = \frac{q\beta_0^4}{D} \cdot \frac{\left( \frac{m^2}{\gamma^2} + n^2 \right)^2 F_k(m, n) - \frac{m^2 \tilde{k}}{\pi^2 \gamma^2} C_k(m, n)}{\pi^4 \left[ \left( \frac{m^2}{\gamma^2} + n^2 \right)^4 + \frac{12(1-\nu^2)}{\pi^2 \gamma^2} \tilde{k}^2 \cdot m^4 \right]} \quad (14)$$

$$A_{mn}^k = \frac{q\beta_0^4}{h_0} \cdot \frac{\left(\frac{m^2}{\gamma^2} + n^2\right)^2 C_k(m_1 n) + \frac{m^2 \bar{k}}{\pi^2 \gamma^2} F_k(m_1 n)}{\pi^4 \left[ \left(\frac{m^2}{\gamma^2} + n^2\right)^4 + \frac{12(1-\nu^2)}{\pi^4 \gamma^4} \bar{k}^2 \cdot m^4 \right]} \quad (15)$$

Burada işaret olunmuşdur:

$$\begin{aligned} F_k(m_1 n) = & - \left\{ \pi^4 \left(\frac{m^2}{\gamma^2} + n^2\right)^2 \left[ b_{mn}^{k-1} - \frac{48}{\pi^2} \sum_{n \neq n_1} \frac{n n_1}{(n+n_1)^2(n-n_1)^2} b_{mn_1}^{k-1} \right] \right. \\ & + 6 \left(\frac{m^2}{\gamma^2} + n^2\right) \left( b_{mn}^{k-1} + \sum_{n \neq n_1} \frac{n n_1}{(n-n_1)} b_{mn_1}^{k-1} \right) \\ & \left. + 12\pi^2 \left[ n^2(1-\nu) + \left(\frac{m^2}{\gamma^2} + n^2\right) b_{mn}^{k-1} \right] \right\}; \end{aligned} \quad (16)$$

$$\begin{aligned} C_k(m_1 n) = & - \left\{ \pi^4 \left(\frac{m^2}{\gamma^2} + n^2\right)^2 \left[ a_{mn}^{k-1} - \frac{48}{\pi^2} \sum_{n \neq n_1} \frac{n n_1}{(n+n_1)^2(n-n_1)^2} a_{mn_1}^{k-1} \right] \right. \\ & + 6 \left(\frac{m^2}{\gamma^2} + n^2\right) \left( a_{mn}^{k-1} + \sum_{n \neq n_1} \frac{n}{(n-n_1)} a_{mn_1}^{k-1} \right) \\ & \left. + 12\pi^2 \left[ n^2(1-\nu) + \left(\frac{m^2}{\gamma^2} + n^2\right) a_{mn}^{k-1} \right] \right\}. \end{aligned}$$

Məsələ üç yaxılaşmada həll olunmuşdur. Yuxarıda (16) düsturlarında  $b_{mn}^k$  və  $a_{mn}^k$  aşağıdakı kimi təyin olunmuşdur:

$$B_{mn}^{(k)} = b_{mn}^k \cdot \frac{q\beta_0^4}{D}; \quad A_{mn}^k = a_{mn}^k \cdot \frac{q\beta_0^4}{h_0}$$

Ona görə də  $b_{mn}^k$  və  $a_{mn}^k$  ölçüsüz kəmiyyətlərdir.

Baxılan misalda iki əsas məsələyə fikir verilmişdir: birinci məsələnin həllinin kiçik parametrə görə sıraların yiğilması, ikincisi, triqonometrik sıraların yiğilması.

İllkin yaxılaşmada (7) sıralarının yiğilması aşağıda onların həllərinin əmsalları hesablanaraq aşağıdakı cədvəldə verilmişdir.

$$B_{mn}^0 = b_{mn}^0 \cdot \frac{q\beta_0^4}{D_0}$$

$\frac{n}{m}$	1	3	5
1	$0,2230 \cdot 10^{-3}$	$0,6104 \cdot 10^{-4}$	$0,5140 \cdot 10^{-5}$
3	$0,1130 \cdot 10^{-4}$	$0,7658 \cdot 10^{-5}$	$0,1296 \cdot 10^{-5}$
5	$0,4206 \cdot 10^{-5}$	$0,1736 \cdot 10^{-5}$	$0,4837 \cdot 10^{-5}$

$$A_{mn}^0 = a_{mn}^0 \cdot \frac{q\beta_0^4}{h_0}$$

$\frac{n}{m}$	1	3	5
1	$0,4492 \cdot 10^{-2}$	$0,2874 \cdot 10^{-4}$	$0,3333 \cdot 10^{-6}$
3	$0,1708 \cdot 10^{-3}$	$0,1712 \cdot 10^{-4}$	$0,5827 \cdot 10^{-6}$
5	$0,3013 \cdot 10^{-4}$	$0,4486 \cdot 10^{-5}$	$0,3893 \cdot 10^{-6}$

Birinci yaxınlaşmada ( $k=1$ ,  $\varepsilon = 0,25$  olduqda)

$$B_{mn} = B_{mn}^0 + \varepsilon B_{mn}^{(1)}$$

$n \backslash m$	1	3	5
1	$0,3479 \cdot 10^{-3}$	$0,4284 \cdot 10^{-4}$	$0,3742 \cdot 10^{-5}$
3	$0,1127 \cdot 10^{-4}$	$0,6188 \cdot 10^{-5}$	$0,3503 \cdot 10^{-6}$
5	$0,4026 \cdot 10^{-5}$	$0,1427 \cdot 10^{-5}$	$0,3631 \cdot 10^{-6}$

$$A_{mn} = A_{mn}^0 + \varepsilon A_{mn}^{(1)}$$

$n \backslash m$	1	3	5
1	$0,4411 \cdot 10^{-2}$	$0,1927 \cdot 10^{-4}$	$0,2344 \cdot 10^{-6}$
3	$0,1679 \cdot 10^{-3}$	$0,1363 \cdot 10^{-4}$	$0,4274 \cdot 10^{-6}$
5	$0,2991 \cdot 10^{-4}$	$0,3717 \cdot 10^{-5}$	$0,2918 \cdot 10^{-6}$

İki yaxınlaşmada ( $k=2$ ,  $\varepsilon = 0,25$  olduqda)

$$B_{mn} = B_{mn}^0 + \varepsilon B_{mn}^{(1)} + \varepsilon^2 B_{mn}^{(2)}$$

$n \backslash m$	1	3	5
1	$0,3479 \cdot 10^{-3}$	$0,4824 \cdot 10^{-4}$	$0,4121 \cdot 10^{-5}$
3	$0,1124 \cdot 10^{-4}$	$0,6486 \cdot 10^{-5}$	$0,5998 \cdot 10^{-6}$
5	$0,4035 \cdot 10^{-5}$	$0,1479 \cdot 10^{-5}$	$0,3933 \cdot 10^{-6}$

$$A_{mn} = A_{mn}^0 + \varepsilon A_{mn}^{(1)} + \varepsilon^2 A_{mn}^{(2)}$$

$n \backslash m$	1	3	5
1	$0,4413 \cdot 10^{-2}$	$0,2236 \cdot 10^{-4}$	$0,5055 \cdot 10^{-5}$
3	$0,1679 \cdot 10^{-3}$	$0,1433 \cdot 10^{-4}$	$0,4694 \cdot 10^{-6}$
5	$0,3001 \cdot 10^{-4}$	$0,3848 \cdot 10^{-5}$	$0,3161 \cdot 10^{-6}$

Məsələnin həlləri olan ikiqat trigonometrik sıraların əmsallarını təhlil etdikdə aydın olur ki, əyintilər və gərginliklər funksiyaların əmsalları yaxşı yığılırlar və onların hesablanmasında birinci dörd hədlərlə ( $m,n=1,3$ ) kifayətlənmək olar.

Kiçik parametrə görə də həllər  $\varepsilon = 0,25$  olduqda ikinci yaxınlaşmada kifayətlənmək olar.  $\varepsilon=0,5$  olduqda, məsələnin həlli aşağıdakı cədvəldə iki yaxınlaşmada verilmişdir.

$$B_{mn} = B_{mn}^0 + \varepsilon B_{mn}^{(1)} + \varepsilon^2 B_{mn}^{(2)}$$

Cədvəl 1

$n \backslash m$	Yaxınlaşmak	1	3	5
1	0	$0,2230 \cdot 10^{-3}$	$0,6104 \cdot 10^{-4}$	$0,5140 \cdot 10^{-5}$
	1	$0,4725 \cdot 10^{-3}$	$0,2470 \cdot 10^{-4}$	$0,2344 \cdot 10^{-5}$
	2	$0,4735 \cdot 10^{-3}$	$0,4630 \cdot 10^{-4}$	$0,3860 \cdot 10^{-5}$
3	0	$0,1130 \cdot 10^{-4}$	$0,7658 \cdot 10^{-5}$	$0,1296 \cdot 10^{-5}$
	1	$0,1788 \cdot 10^{-4}$	$0,4718 \cdot 10^{-5}$	$-0,5955 \cdot 10^{-6}$
	2	$0,1785 \cdot 10^{-4}$	$0,5909 \cdot 10^{-5}$	$0,4027 \cdot 10^{-6}$
5	0	$0,4208 \cdot 10^{-5}$	$0,1736 \cdot 10^{-5}$	$0,4837 \cdot 10^{-5}$
	1	$0,6170 \cdot 10^{-6}$	$0,1117 \cdot 10^{-5}$	$0,2427 \cdot 10^{-5}$
	2	$0,6530 \cdot 10^{-6}$	$0,1328 \cdot 10^{-5}$	$0,3632 \cdot 10^{-6}$

$$A_{mn} = A_{mn}^0 + \varepsilon A_{mn}^{(1)} + \varepsilon^2 A_{mn}^{(2)}$$

Cədvəl 2

$\frac{n}{m}$	Yaxınlaşma k	1	3	5
1	0	$0.4492 \cdot 10^{-2}$	$0.2874 \cdot 10^{-5}$	$0.3333 \cdot 10^{-6}$
	1	$0.4331 \cdot 10^{-2}$	$0.9805 \cdot 10^{-5}$	$0.1355 \cdot 10^{-6}$
	2	$0.4339 \cdot 10^{-2}$	$0.2213 \cdot 10^{-4}$	$0.2439 \cdot 10^{-5}$
3	0	$0.1708 \cdot 10^{-3}$	$0.1712 \cdot 10^{-4}$	$0.5827 \cdot 10^{-6}$
	1	$0.1651 \cdot 10^{-3}$	$0.1018 \cdot 10^{-4}$	$0.2722 \cdot 10^{-6}$
	2	$0.1653 \cdot 10^{-3}$	$0.1301 \cdot 10^{-4}$	$0.4402 \cdot 10^{-6}$
5	0	$0.3013 \cdot 10^{-4}$	$0.4486 \cdot 10^{-5}$	$0.3893 \cdot 10^{-6}$
	1	$0.2968 \cdot 10^{-4}$	$0.2948 \cdot 10^{-5}$	$0.1943 \cdot 10^{-6}$
	2	$0.3006 \cdot 10^{-4}$	$0.3473 \cdot 10^{-5}$	$0.2916 \cdot 10^{-6}$

Daxili qüvvələrin ifadələrinin də yiğilmasını yoxlamaq üçün  $M_2$  və  $N_2$ -nin qiymətlərini  $\alpha = 0.5\alpha_0$  kəsiklərdə aşağıdakı kimi təyin olunurlar.

$$M_2 \Big|_{\alpha=0.5\alpha_0} = q\beta_0^2 [1 + \varepsilon F(\beta)]^3 \left( \frac{\partial^2 w}{\partial \beta^2} + \nu \frac{\partial^2 w}{\partial \alpha^2} \right)$$

$$w \Big|_{\alpha=0.5\alpha_0} = \sum_m \sum_n B_{mn}^0 \sin \lambda_m \alpha \sin \mu_n \beta$$

$$N_2 \Big|_{\alpha=0.5\alpha_0} = \frac{\partial^2 \varphi}{\partial \alpha^2}$$

$\alpha = 0.5\alpha_0$  kəsiyində yaranan əyinti və daxili qüvvələrin qiymətləri  $\varepsilon=0.25$  olduqda.


w,  $M_2$  və  $N_2$ -nin qiymətləri

Cədvəl 3

$\frac{y}{\beta_0}$	0,0		0,1	0,2	0,3	0,4	0,5
$10^{-3}$	w	0	0.1156	0.1793	0.1882	0.1729	0.1651
		I	0.1430	0.2466	0.2961	0.3071	0.2974
		II	0.1358	0.2359	0.2866	0.3007	0.3020
$10^{-3}$	$M_2$	0	5.0254	6.6664	4.2531	0.3190	-0.15446
		I	5.7126	5.9715	3.50212	0.7868	-0.1499
		II	5.1934	5.5079	3.3670	0.3190	0.1248
$N_2$	0,0	0	-0.005025	-0.009557	-0.01315	-0.01546	-0.01624
		I	-0.00495	-0.00941	-0.01294	-0.01521	-0.01642
		II	-0.00494	-0.00940	-0.01294	-0.01521	-0.015997

Hesablamalar göstərir ki, praktik hesablamalarda kiçik parametr  $\varepsilon \leq 0.5$  olduqda iki yaxınlaşma ilə kifayətlənmək olar. Qalınlığın dəyişməsindən asılı olmayaraq, trigonometrik sıralarda 9 hədli ( $m, n = 1, 3, 5, \dots$ ) saxladıqda məsələnin həlli kifayət qədər dəqiqliklə təyin etmək olur.

Daxili qüvvələrin və əyintilərin yekun qiymətləri Şəkil 2-də verilmişdir.



Şəkil 2. Əyintilər və daxili qüvvələr qrafiki  
0-İlkin yaxınlaşma; 1- Birinci yaxınlaşma; 2- İkinci, son yaxınlaşma;

### İstifadə edilmiş ədəbiyyat

1. Seyfullayev X.Q., Cəbrayılova G.X. „Nazikdivarlı dəmir-beton fəza konstruksiyaları” Dərslik, Bakı 2009, 779 səh.
2. Руководство по проектированию железобетонных пространственных конструкций покрытий. М. Стройиздат, 1979, 421 стр.
3. Seyfullayev X. Q. Hüseynov B. M. „Qalınlığı dəyişən qabıqların yükdaşımı qabliyyətinin tədqiqi” Azərbaycan İnşaat və Memarlıq ETI-nin yaradılmasının 30 illiyinə həsr olunmuş beynəlxalq elmi –texniki konfransın materialları, 16-17 oktyabr 2014-cü il, Bakı 2014, səh. 102-110

УДК 699.84

**SOME METHODOLOGİ CALASPECTS OF BUILDİNG  
SPECTRASOIL REAKTİON (IN THE İRAN)**

**Rajabzadeh Mohsen, Kichaeva O.V.** Kharkiv National University of Construction and Architecture,  
Ukraine.

**НЕКОТОРЫЕ МЕТОДОЛОГИЧЕСКИЕ АСПЕКТЫ ПОСТРОЕНИЯ  
СПЕКТРОВ РЕАКЦИИ ГРУНТА (В УСЛОВИЯХ ИРАНА)**

**Раджабзадег Могсен, Кичаева О.В., Харьковский национальный университет  
строительства и архитектуры, Украина.**

**QRUNTUN REAKSİYASININ SPEKTRLƏRİNİN QURULMASININ AYRI-AYRI  
METODOLOJİ ASPEKTRLƏRİ (İRAN ŞƏRAİTİNDƏ)**

**Rəcəbzadə Məhsen, Kiçayeva O.V., Xarkov Milli İnşaat və Memarlıq Universiteti, Ukrayna.**

**Summary:** The study of the maximum number of parameters associated with the seismic phenomena and their manifestations necessary for the design of buildings and structures in seismic areas. These include: collecting information on already occurring earthquakes and their consequences, the study of active faults, determining vibrational ground motions resulting from the earthquake and many other factors. One of the most important factors is to determine the spectral characteristics of the soil.

The aim of this study is to construct a ground response spectra based on seismic and geotechnical conditions platforms Iran, using the response spectrum method for the site. The methodology for the implementation of this method for sites that are under Iran, is as follows:

1. Gather information accelerograms strong earthquakes that occurred in Iran for areas with similar seismotectonic, geology and groundwater characteristics.
2. Processing of earthquake records for the duration of the effective time of strong ground motions, the prevailing period and frequency.
3. Determination of the ground response spectra, normalized to the value of the acceleration at 5% damping in both directions.
4. Preparation of the resulting elastic response spectra of soil at 5% damping, built by the method of SRSS.

**Key words:** response spectrum, seismic events, geotechnical conditions, accelerogram.

**Аннотация:** Изучение максимального количества параметров, связанных с сейсмическими явлениями и их проявлениями необходимо при проектировании зданий и сооружений в сейсмических районах. Сюда входит: сбор сведений по уже произошедшим землетрясениям и их последствиям, исследование активных разломов, определение вибрационных движений грунта, возникающих вследствие землетрясения и многие другие факторы. Одним из важнейших факторов является определение спектральных характеристик грунта.

Целью данного исследования является построение спектров реакции грунта с учетом сейсмических и инженерно-геологических условий площадок Ирана, при этом используется метод спектра реакции для площадки. Предложена методология для реализации этого способа для площадок, находящихся в условиях Ирана, заключающаяся в следующем:

1. Сбор сведений акселерограмм сильных землетрясений, происходивших в Иране для районов с аналогичными сейсмотектоническими, геологическими и грунтовыми характеристиками.
2. Обработка записей землетрясений по продолжительности эффективного времени сильных движений грунта, преобладающему периоду и частоте.
3. Определение спектров реакции грунта, нормализованные по величине ускорения при 5%-ном затухании в двух направлениях.
4. Получение результирующих упругих спектров реакции грунта при 5%-ном затухании, построенные посредством метода SRSS.

**Ключевые слова:** спектр реакции, сейсмические явления, инженерно - геологические условия, акселерограмма.

**Xülasə:** Seysmik hadisələrlə və onların baş verən miqdarla bağlı olan parametrlərin maksimal miqdalarının öytənilməsi seysmik rayonlarda bina və qurğuların layihələndirilməsində vacibdir. Buna daxildir: keçmiş zəlzələlərdən və onların nəticələrindən məlumatların toplanılması, aktiv yeraltı kəsiklərin tədqiqi, zəlzələlər nəticəsində qrununda yaranan titrəyişlərin təyini və çoxsaylı digər faktorları. On vacib faktorlardan biri qrunun spektral xüsusiyyətinin təyinidir. Bu tədqiqatların məqsədi İranın seysmik və mühəndis-geoloji şəraitləri nəzərə alınmaqla qrunun reaksiyasının spektrlerinin qurulmasıdır və buna görə meydana üçün reaksiyanın spektri üsulundan istifadə olunur. İran ərazisində yerləşən aktiv meydançalar üçün aşağıdakı metodologiyalar təklif olunub:

1. İranda baş verən güclü zəlzələlərin akSELOROLARının məlumatlarının toplanılması, eyni seysmotektonik, geoloji və qrun xüsusiyyətlərinə malik ərazilərin öyrənilməsi üçün;

2. Zəlzələnin tezliyini və davametmə dövrünü üstələyən qrunut güclü hərəkətlərinin effektiv zamanının davametmə yazılarının işlənilməsi.

3. İki istiqamətdə 5 %-lik sənmə zamanı təciliin qiyməti üzrə normalaşmış qrunut reaksiyasının spektrlərinin təyini.

4. SRSS üsulunun köməyi ilə qurulan, 5%-li sənmə zamanı qrunut reaksiyasının son elastik spektrlərinin alınması.

**Açar sözlər:** reaksiyanın spektri, seysmik hadisələr, mühəndis-geoloji şəraitlər, akseleloqram.

When designing buildings and structures in seismic areas should be carried out by a set of measures aimed at studying the maximum number of parameters related to seismic phenomena and their manifestation. These include: collecting information on already occurred earthquakes and their consequences, the study of active faults, the definition of vibratory ground motion resulting from earthquakes and many other factors. One of the most important factors is to determine the spectral characteristics of the soil.

In this context, the aim of this study is to construct a ground response spectra based on seismic and geotechnical conditions of Iran.

To obtain spectra of ground reaction may use the spectrum to the reaction site. The following methodology is proposed for the implementation of this method for sites in situations of Iran.

1. Sampled information about several accelerograms of earthquakes. In our case records were selected ternary accelerograms of registered seismological stations in south-eastern Iran (Kerman). Recording data from selected areas with similar seismic tectonic, geological and groundwater characteristics (Fig. 1, Table. 1)

Table. Characteristics of the study area, Kerman

Station	Date	Magnitude		Geographic coordinates		Length, sec	Peak ground acceleration, m/s <sup>2</sup>
		Ms	Mw	longitude	latitude		
Bam	2003/12/26	6.7	-	58.350	29.090	63.800	7.99
Zarand	2005/02/22	-	6.2	57.031	30.811	66.560	5.1
Golbaf	1998/03/14	6.9	-	57.040	30.290	47.360	5.4




Fig. 1. Profile earthquake accelerograms selected records: a) Bam; b) Zarand; c) Golbaf

2. Ongoing treatment earthquake records for the duration of the effective time of strong ground motions, the predominant period and the predominant frequency in accordance with the following prerequisites and assumptions.

Duration of exposure to strong earthquake ground motions for selected accelerograms must be at least 10 seconds or less  $3T_1$ , where  $T_1$  - pitch period of the natural oscillations in the design direction of the accelerograms [1].

Selection of the effective time of the earthquake is performed to reduce the amount of input information. Effective time of the earthquake is determined based on the maximum energy of the earthquake occurring at that time, and the rest of the records of earthquakes can be ignored.

According to Arias, the intensity is calculated as follows:

$$I_A = (\pi/2g) \int_0^{t_d} [a_g(t)]^2 dt, \quad (1)$$

where  $a_g(t)$  -ground acceleration,

$t_d$  -total recording time;

$g$  -acceleration of gravity.

Effective time of the earthquake is calculated as the interval between the time a 5% intensity ( $t_{0.05}$ ) and the time to 95% intensity earthquake ( $t_{0.95}$ ) (Fig. 2) [2]:

$$t_{eff} = t_{0.95} - t_{0.05}. \quad (2)$$




Fig. 2. Effective earthquake in earthquake ground acceleration magnitude  $M_s = 7.4$  in the province of Tabas (Iran, 1978)

One of the most important characteristics of the earthquake is the frequency range. The frequency content of the recorded ground motion can be represented by the ground motion in the frequency range via the Fourier spectrum (Fig. 3).

$$a_g(t) = \frac{1}{2\pi} \int_{-\infty}^{\infty} F(\omega) e^{i\omega t} d\omega, \quad (3)$$

where  $F(\omega)$  -the acceleration of the Fourier transform lands,

$\omega$  -angular frequency (rad/sec), and  $i = (-1)^{1/2}$ .

Table 2 shows the characteristics of earthquake records: total duration, the effective time, the predominant period and dominant frequency.





Fig. 3. Frequency Fourier spectrum amplitudes


Table 2. Total duration, the effective time, the predominant period (s), dominant frequency(cycles/sec) records of earthquakes in the area of Kerman(Iran) [3]

Region	Kerman		
Station	Bam	Zarand	Golbaf
The total duration	63.800	66.560	47.360
Effective time	8.00	10.57	26.04
The prevailing period (s)	0.20	0.14	0.18
Dominant frequency(cycles/ sec)	5.00	7.14	5.55

3. Determine the spectrum of soil reaction, normalized largest accelerations at 5% damping in the radial and tangential directions (Fig. 4).



a)



b)




Fig. 4. Spectraground reaction: a) Bam; b) Zarand; a) Golbafat 5% damping (red line - tangential direction, blue - radial)

4. Obtained response spectra are combined by the "root of the sum of squares" (SRSS) [4], forming the resulting spectrum:

$$S_{a\text{SRSS},xy}(T) = \sqrt{S_{ax}(T)^2 + S_{ay}(T)^2}, \quad (4)$$

where  $S_{ax}(T)$ ,  $S_{ay}(T)$  - spectra of the reaction in various ways.

Set of data is scaled so that the mean value obtained spectrum was not less than 1.4 times the calculated spectrum of the earthquake at 5% damping (Fig. 5).




Fig. 5. Resulting elastic response spectra of soil at 5% damping built by SRSS method

### Conclusions.

- Was done to collect information about accelerograms of strong earthquakes that occurred in Iran for regions with similar seismic tectonic, geological and groundwater characteristics.
- Perform processing of earthquake records for the duration of the effective time of strong ground motions, the predominant period and frequency.
- Soil reaction to determine the spectrum normalized by the magnitude of acceleration with 5% attenuation in the two directions.
- Obtained the resulting elastic response spectra of soil at 5% damping, constructed by the method of SRSS.

### Literature.

- Iranian buildings codes and standards. Iranian code of practice for seismic resistant design of buildings. Standard No. 2800, 3rd Edition // Building and Housing Research Center. - 2003. - 83 c.
- Yousef Bozorgnia, K. W. (2004). Engineering Characterization of Ground Motion. In K. W. Yousef Bozorgnia, Engineering Seismology to Performance-Based Engineering (pp. 237-239).
- International Institute of Earthquake Engineering and Seismology (IIEES)
- Valamanesh. V, Bilekanchy H. "Journal of Civil Engineering", First Year, №3, 2008

**NORMATİV SƏNƏDLƏR***I redaksiya. Müzakirələr üçün***BİNALARIN İSTİLİK MÜHAFİZƏSİ. LAYİHƏLƏNDİRİMƏ NORMALARI****ТЕПЛОЗАЩИТА ЗДАНИЙ. НОРМЫ ПРОЕКТИРОВАНИЯ.****THERMAL PROTECTION OF BUILDINGS. DESIGN STANDARDS.**

**Xülasə:** Normativ sənəddə sahəsi  $50,0 \text{ m}^2$ -dən çox olan yaşayış, ictimai, kənd təsərrüfatı, anbar binalarının və qurğularının istilik mühafizəsinə aid tələblər öz əksini tapmışdır.

**Açar sözlər:** İstilik mühafizəsi, binalar, qoruyucu konstruksiyalar, istilik enerjisi.

**Аннотация:** В статье нашли свое отражение требования относительно теплозащиты жилых, общественных, сельскохозяйственных зданий и сооружений, анбаров нормативной площадью более  $50,0 \text{ m}^2$ .

**Ключевые слова:** теплозащита, здания, защитные конструкции, тепловая энергия.

**Summary:** The article reflected the requirements for thermal protection of residential, public, agricultural buildings, storage buildings of regulatory area of more than  $50.0 \text{ m}^2$ .

**Key words:** thermal protection, building, protective structures, thermal energy.

**1. Tətbiq sahəsi:** Bu normativ sənədin tələbləri daxili havanın müəyyən temperatur və nəmliyin saxlanması zəruri olan, sahəsi  $50 \text{ m}^2$ -dan çox olan yaşayış, ictimai, istehsalat, kənd təsərrüfatı, anbar binalarının və qurğuların (bundan sonra – binalar) istilik mühafizəsinə şamil edilir.

Bu normalar aşağıda göstərilən binaların istilik mühafizəsinə şamil olunmur:

- vaxtaşırı (həftədə 3 gündən az) və ya mövsümi (ildə fasıləsiz 3 aydan az) isidilən yaşayış və ictimai binalara;
- iki isidilmə mövsümündən artıq olmayaraq istismarda olan müvəqqəti binalara;
- istixanalara, parniklərə və soyuducu binalara;
- tarixi- memarlıq abidələrinə;
- yardımçı tikili və qurğulara.

Qeyd olunan binaların istilik mühafizəsinin səviyyəsi müvafiq normalarla, onlar olmadıqda isə sanitari-gigiyena normalarına riayət etməklə mülkiyyətçinin (sifarişçinin) qərarına əsasən müəyyən olunur.

**2.Normativ istinadlar:** Bu normalarda aşağıdakı normativ sənədlərə istinadlar olunmuşdur:

TN və Q 2.01.01-82	İnşaat klimatologiyası və geofizika
MSN 3.02-03-2002	Müəssisə və təşkilatlar üçün bina və yerləşgələr
MSP 2.04.101-2001	Binaların istilik mühafizəsinin layihələndirilməsi
DÜİST 12.1.005-88	İşçi zonanın havasına olan ümumi sanitari-gigiyena tələbləri.
DÜİST 26602.2-99	Pəncərə və qapı blokları. Havakeçirmənin təyini üsulları.
DÜİST 26629-85	Bina və qurğular. Qoruyucu konstruksiyaların istilikizolyasiya keyfiyyətinin təploviziya nəzarəti üsulu.
DÜİST 30494-96	Yaşayış və ictimai binalar. Otaqlarda mikroiqlim parametrləri.
DÜİST 31166-2003	Bina və qurğuların qoruyucu konstruksiyaları. İstilikötürmə əmsalının kalorimetrik təyini üsulu.
DÜİST 31167-2003	Bina və qurğular. Qoruyucu konstruksiyalarda havakeçirmənin natura sınaqlarında təyini üsulları.
DÜİST 31168-2003	Yaşayış binaları. İstilik təchizatı üçün istilik enerjisinin xüsusi sərfinin təyini üsulu.

**3.Əsas anlayışlar:** Bu normativ sənəddə aşağıdakı əsas anlayışlardan istifadə olunmuşdur:

**binanın istilik mühafizəsi** – yerləşgələrin havadəyişmələrini yol verilən həddən artıq olmayıraq nəzərə almaqla binanın təyin olunmuş səviyyədə istilik enerjisi sərfini və binanın yerləşgələrinin optimallıq mikroiqlim parametrlərində rütubətlənməsindən qorunmasını təmin edən, binanın bütövlükdə xarici və daxili qoruyucu konstruksiyalarının istilik mühafizəsi xüsusiyyətləridir;

**isidilmə dövründə binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi** – isidilmə dövrü ərzində binanın istilik itkilərinin konpensasiyası üçün tələb olunan istilik enerjisinin miqdardır;

**enerji səmərəliliyi** – enerji ehtiyatlarından istifadə effektiinin həmin effekti alınması məqsədilə istehsal olunmuş enerji resurslarının sərfinə nisbətini əks etdirən xarakteristikadır;

**binanın enerji səmərəliliyi sinfi** – istismar müddətində binanın enerji səmərəliliyi səviyyəsinin göstəricisidir;

**yerləşgənin mikroiqlimi** – yerləşgənin, havanın və qoruyucu konstruksiyaların temperatur göstəriciləri, nömliyi və havanın dəyişkənliliyi ilə xarakterizə olunan və insana təsir edən daxili mühitin vəziyyətidir;

**binada əlavə istiliyin ayrılması** – binanın yerləşgələrinə insanlardan, şəbəkəyə qoşulmuş enerjidən istifadə edən cihazlardan, avadanlıqlardan, elektrik mühərriklərdən, sünü işıqlandırmadan və s., həmçinin günəş radiasiyasından daxil olan istilikdir;

**binanın yiğcamlıq göstəricisi** – binanın xarici qoruyucu konstruksiyalarının daxili səthinin ümumi sahəsinin mövcud isidilən həcmindən nisbətidir;

**binanın şüşələnmə əmsali** – işıq dəliklərinin sahəsinin binanın fasadının xarici qoruyucu konstruksiyalarının ümumi sahəsinə (işıq dəlikləri də daxil olmaqla) nisbətidir;

**binanın isidilən həcmi** – binanın xarici qoruyucu konstruksiyalarının daxili səthləri ilə-divarlar, örtmələr (çardaq örtükleri), birinci mərtəbənin və ya isidilən zirzəmi olduqda zirzəminin döşəməsinin örtükleri ilə məhdudlaşdırılmış həcmidir;

**ilin soyuq dövrü** – binanın növündən asılı olaraq xarici havanın 8 və ya 10 °C –yə bərabər və ya ondan aşağı orta sutkalıq temperaturu ilə xarakterizə olunan ilin dövrü;

**ilin isti dövrü** – binanın növündən asılı olaraq xarici havanın 8 və ya 10 °C –dən yuxarı orta sutkalıq temperaturu ilə xarakterizə olunan ilin dövrü;

**bina və qurğunun enerji pasportu** – mövcud bina və qurğunun və onların qoruyucu konstruksiyalarının layihələrində enerji, istilik texnikası və həndəsi xarakteristikalarının qeyd olunduğu sənəd.

#### 4.Ümumi müddəələr

**4.1.** Binaların tikintisi, isidilmə dövründə binaların isidilməsi və ventilyasiyası üçün istilik enerjisindən minimal istifadə yolu ilə binalarda insanların yaşaması və fəaliyyət göstərməsi üçün müəyyən olunmuş mikroiqlimin, konstruksiyaların tələb olunan etibarlılığı və uzunmürlülüyünün, texniki avadanlığın iş-iqlim şəraitinin təmin edilməsi üçün binaların istilik mühafizəsi tələblərinə müvafiq həyata keçirilməlidir.

Qoruyucu konstruksiyaların uzunmürlülüyü lazımi davamlılığı olan materiallardan (şaxtayadavamlı, rütubətdə davamlı, biodavamlı, korroziyaya, yüksək temperatura, dövri temperatur dəyişmələrinə və ətraf mühitin digər dağıcı təsirlərinə davamlı) istifadə yolu ilə, zərurət olduqda konstruksiyalarının elementlərinin xüsusi mühafizəsi nəzərdə tutulmaqla təmin edilir.

**4.2.** Normalarda aşağıda qeyd olunanlara tələblər təyin edilir:

- binaların qoruyucu konstruksiyalarının getirilmiş istilikötürməyə müqavimətinə;
- şəqli şüşələnmiş işıq-şəffaf konstruksiyalar istisna olmaqla, qoruyucu konstruksiyaların daxili səthində minimal temperaturun məhdudlaşdırılması və nömlük kondensatına yol verilməməsinə;
- binaların isidilməsi üçün istilik enerjisi sərfinin xüsusi göstəricisine;
- ilin isti dövründə qoruyucu konstruksiyaların və ilin soyuq dövründə binanın yerləşgələrinin istiyədavamlılığına;
- binaların qoruyucu konstruksiyalarının havanüfuzetməsinə;
- qoruyucu konstruksiyaların nömlükdən mühafizəsinə;
- döşəmə səthlərinin istilikməniməsəməsinə;
- layihəndirilən və mövcud binaların enerji səmərəliliyinin təsnifi, təyin edilməsi və yüksəldilməsinə;
- binanın enerji pasportu da daxil olmaqla normalaşdırılan göstəricilərə nəzarətə.

**4.3.** İlin soyuq dövründə binanın yerləşgələrinin rütubətlik rejimi daxili havanın nisbi rütubətliyindən və temperaturundan asılı olaraq cədvəl 1 üzrə təyin edilməlidir.

## Binaların yerləşgələrinin rütubətlik rejimləri

Cədvəl 1.

Rejim	Daxili havanın rütubəti, %, °C, temperaturunda		
	12 - dək	12 - dən 24 - dək	24 - dən yuxarı
Quru	60 - dək	50 - dək	40 - dək
Normal	60 - dan 75 - dək	50 - dən 60 - dək	40 - dan 50 - dək
Rütubətli	75 - dən yuxarı	60 - dan 75 - dək	50 - dən 60 - dək
Yaş	-	75 - dən yuxarı	60 - dan yuxarı

**4.4.** Xarici qoruyucu konstruksiya materiallarının istilik texnikası göstəricilərinin seçilməsi üçün zəruri olan **A** və **B** tipli qoruyucu konstruksiyaların istismar şəraitlərini yerləşgələrin rütubətlik rejimindən və tikinti rayonunun rütubətlik zonasından asılı olaraq cədvəl 2 üzrə təyin etmək lazımdır. Rütubətlik zonaları isə respublikanın xüsusi xəritəsinə əsasən qəbul edilməlidir (Əlavə 3).

## Qoruyucu konstruksiyaların istismar şəraitləri

Cədvəl 2.

Yerləşgələrin rütubətlik rejimi (cədvəl 1 üzrə)	Rütubətlik zonasında A və B-nin istismar şəraitləri (əlavə 3 üzrə)		
	quru	normal	rütubətli
Quru	A	A	B
Normal	A	B	B
Rütubətli və ya yaş	B	B	B

**4.5.** Yaşayış və ictimai binaların enerji səmərəliliyini cədvəl 3-dəki təsnifata uyğun olaraq təyin edilməlidir. Layihələndirilmə mərhələsində **D** və **E** siniflərinin verilməsinə yol verilmir. **A** və **B** sinifləri yeni tikilən və rekonstruksiya olunan binalar üçün layihələndirilmə mərhələsində təyin olunur və onlar istismar nəticələrinə görə sonradan dəqiqləşdirilir. **C** sinifi yeni tikilən və rekonstruksiya olunan binalar üçün 11 bölməyə müvafiq olaraq təyin edilir. **D** və **E** sinifləri 2000-ci ilə qədər inşa olunmuş və istismarda olan binalar üçün təyin edilir. İstismarda olan binalar üçün siniflər DÜİST 31168-ə uyğun olaraq isidilmə dövründə enerji istehlakının ölçmələri əsasında təyin edilir.

## Yaşayış və ictimai binaların enerji səmərəliliyi sinifləri

Cədvəl 3.

Sinfin işarəsi	Enerji səmərəliliyi sinfinin adı	Binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfinin $q_h^{des}$ hesablama (faktiki) qiymətinin normativ qiymətindən kənarəçixma, %
<b>Yeni tikilən və rekonstruksiya olunan binalar üçün</b>		
A	Çox yüksək	Mənfi 51-dən az
B	Yüksək	Mənfi 10-dan mənfi 50-dək
C	Normal	Müsbat 5-dən mənfi 9-dək
<b>Mövcud binalar üçün</b>		
D	Aşağı	Müsbat 6-dan müsbət 75-dək
E	Çox aşağı	76-dan çox

**5.Binaların istilik mühafizəsi**

**5.1.** Normalarla binanın istilik mühafizəsi örtüyü aşağıdakı tələblərə cavab verməlidir:

- binanın qoruyucu konstruksiyaların göstirilmiş istilikötürməyə müqaviməti normalaşdırılan qiymətlərdən az olmamalıdır;
- binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi normalaşdırılan qiymətindən çox olmamalıdır (kompleks tələblər);
- qoruyucu konstruksiyaların daxili səthlərində temperatur minimal yol verilən qiymətlərdən az olmamalıdır.

a), b) və c) yarımbəndlərdəki tələblər birgə yerinə yetirildikdə binanın istilik mühafizəsinin tələbləri yerinə yetirilmiş hesab olunur.

**5.2.** Tikintisi və istismarının müxtəlif mərhələlərində binanın istilik mühafizəsi göstəricilərinin normalara uyğunluğuna nəzarət məqsədilə bu normativ sənədin 12-ci bölməsinin göstərişlərinə əsasən binanın energetik pasportunda müvafiq qeydlər aparılmalıdır. Bununla belə, bənd 5.3-ün tələblərinə riayət edilməklə isidilmə üçün istilik enerjinin normalaşdırılan xüsusi sərfinin artırılmasına yol verilir.

### **Qoruyucu konstruksiyaların elementlərinin istilikötürməyə müqaviməti**

5.3. Qoruyucu konstruksiyaların, həmçinin pəncərə və fənərlərin (şaquli və ya  $45^0$ -dən artıq olmayan maillik bucağı ilə şüşələnmiş) gətirilmiş istilik ötürməyə müqavimət,  $R_0, \text{m}^{2,0} \text{C}/\text{Vt}$ , inşaat rayonunun dərəcə-sutkalarından ( $D_d, {}^0\text{C}$  sut) asılı olaraq cədvəl 4 üzrə təyin edilən  $R_{req}, \text{m}^{2,0} \text{C}/\text{Vt}$ -in normativ qiymətlərindən az qəbul edilməməlidir.

#### **Qoruyucu konstruksiyaların istilikötürmə müqavimətinin normalaşdırılmış qiymətləri.**

**Cədvəl 4**

Binalar və yerləşgələr, "a" və "b" əmsalları	İsidilmə dövründə dərəcə-sutkalar, $D_d, {}^0\text{C}$ sut	Qoruyucu konstruksiyaların istilikötürməyə müqavimətinin normalaşdırılan qiymətləri, $R_{req}, \text{m}^{2,0} \text{C}/\text{Vt}$				
		Divar-ların	Örtüklərin və keçidlərin örtmələrinin	Çardaq və isidilməyən yarınzirzəmi və zirzəmi örtüklərinin	Pəncərələrin və balkon qapılarının, vitrin və vitrajların	Şaquli şüşələnmiş fənərlərin
1	2	3	4	5	6	7
1.Yaşayış, müalicə-profilaktika və usaq müəssisələri, məktəblər, internatlar, mehmanxanalar və yataqxanalar "a" "b"	2000	2,1	3,2	2,8	0,3	0,3
	4000	2,8	4,2	3,7	0,45	0,35
	6000	3,5	5,2	4,6	0,6	0,4
	-	0,00035	0,0005	0,00045	-	0,000025
2.Yataqxanalar (yuxarıda qeyd olunanlardan başqa), inzibati və məişət, istehsalat və nəqliyət və ya yaş rejimli digər bina və yerləşgələr "a" "b"	2000	1,8	2,4	2,0	0,3	0,3
	4000	2,4	3,2	2,7	0,4	0,35
	6000	3,0	4,0	3,4	0,5	0,4
	-	0,0003	0,0004	0,00035	0,00005	0,000025
	-	1,2	1,6	1,3	0,2	0,25
3.Quru və normal rejimli istehsalat binaları  "a" "b"	2000	1,4	2,0	1,4	0,25	0,2
	4000	1,8	2,5	1,8	0,3	0,25
	6000	2,2	3,0	2,2	0,35	0,3
	-	0,0002	0,00025	0,0002	0,000025	0,000025
	-	1,0	1,5	1,0	0,2	0,15

**Qeyd:** 1.  $D_d$  kəmiyyətləri üçün cədvəldəkiloradən fərqlənən  $R_{req}$  qiymətlərini  $R_{req}=aD_d+b$  (1) düsturu üzrə müəyyən etmək lazımdır. Burada,  $D_d$ -konkret məntəqə üçün isidilmə dövrünün dərəcə-sutkalarıdır,  ${}^0\text{C}$  sut;

"a" və "b" əmsallarıdır. Onların qiymətlərini cədvəlin müvafiq qrup binalar üçün (sətir 1-dəki binalar qrupu üçün 6-ci sütun istisna olmaqla) məlumatlarına əsasən qəbul etmək lazımdır. Burada,  $6000 {}^0\text{C}$  sut-ya qədər interval üçün:  $a=0,000075$ ,  $b=0,15$ .

2. Balkon qapılarının bütün hissəsinin normalaşdırılan gətirilmiş istilikötürməyə müqaviməti bu konstruksiyaların işqəçirən hissəsinin normalaşdırılan gətirilmiş istilikötürməyə müqavimətindən ən azı 1,5 dəfə çox olmalıdır.

3. Binanın yerləşgələrini  $t_c(t_{ext}< t_c < t_{int})$  temperaturlu istiləndirilməyən məkanlardan ayıran çardaq və kürsü örtüklərinin istilikötürməyə müqavimətinin normalaşdırılan qiymətlərini sütun 5-də göstərilmiş kəmiyyətləri cədvəl 6-dakı qeyd üzrə müəyyən olunan  $n$  əmsalına vurmaqla azaltmaq lazımdır. Bu halda, isti çardaq, isti zirzəmi, şüşələnmiş lociya və balkondakı havanın hesablaması temperaturunu istilik balansının hesablanması əsasında müəyyən etmək lazımdır.

5. Sətir 1-dəki binalar qrupu üçün pilləkən qəfəsəsi və isti çardaqüstü örtüklərin, habelə keçidlərin örtüklərinin (əgər örtüklər texniki mərtəbənin döşəməsidirsə) istilikötürməyə müqavimətinin normalaşdırılan qiymətlərini sətir 2-dəki binalar qrupu üçün olduğu kimi qəbul etmək lazımdır.

İsidilmə dövrünün dərəcə-sutkaları  $D_d$  °C sut, aşağıdakı düsturla təyin olunur:

$$D_d = (t_{int} - t_{ht}) z_{ht} \quad (2)$$

Burada,  $t_{int}$  – binanın daxili havanın hesablaşma orta temperaturudur (°C) və cədvəl 4-ün 1-ci sətir binalar qrupunun qoruyucu konstruksiyaları üçün DÜİST 30494 üzrə müvafiq binaların optimal temperaturunun minimal qiymətləri üzrə (20-22 °C intervalında), cədvəl 4-ün 2-ci sətir binalar qrupunun qoruyucu konstruksiyaları üçün yerləşgələrin təsnifatına və DÜİST 30494 üzrə müvafiq binaların optimal temperaturunun minimal qiymətləri üzrə (16-21 °C intervalında), cədvəl 4-ün 3-cü sətir binalar qrupunun qoruyucu konstruksiyaları üçün müvafiq binaların layihələndirmə normaları üzrə qəbul edilir.

$t_{ht}$  və  $z_{ht}$  – müvafiq olaraq xarici havanın orta temperaturu (°C) və isidilmə dövrünün müddətidir (sut) və müalicə-profilaktika, uşaq müəssisələri və qocalar üçün internat evləri layihələndirilərkən xarici havanın orta sutkalıq temperaturu 10 °C-dən çox olmayan və digər hallarda 8 °C-dən çox olmayan dövr üçün TN və Q 2.01.01 üzrə qəbul edilir.

**5.4.** Aşkar istiliyi izafiliyi 23 Vt/m<sup>3</sup>-dən yuxarı olan, mövsümi (payız və ya yaz) istismar üçün nəzərdə tutulmuş istehsalat binalar, həmçinin daxili havanın hesablaşma temperaturu 12 °C və aşağı olan binalar üçün qoruyucu konstruksiyaların (ışıkkeçirən konstruksiyalar istisna olmaqla) gətirilmiş istilikötürməyə müqavimətini  $R_{req}$ , m<sup>2</sup> °C/Vt, aşağıdakı düsturla təyin olunan qiymətlərdən az olmamaqla qəbul edilməlidir:

$$R_{req} = n(t_{int} - t_{ext}) / \Delta t_n \alpha_{int}, \quad (3)$$

burada, n- qoruyucu konstruksiyaların xarici səthinin xarici havaya görə vəziyyətindən asılı olan və cədvəl 6-da verilmiş əmsaldır;

$t_{int}$  - düstur (2)-də olduğu kimi nəzərə alınır;

$t_{ext}$  – ilin soyuq dövründə xarici havanın hesablaşma temperaturudur (°C) və mövsümi istifadə üçün nəzərdə tutulmuş istehsalat binaları istisna olmaqla, bütün binalar üçün 0,92 təminatla daha soyuq başlılığının orta temperaturuna bərabər qəbul edilir (TN və Q 2.01.01).

$\Delta t_n$  -  $t_{int}$  daxili havanın temperaturu ilə qoruyucu konstruksiyanın daxili səthinin temperaturu  $t_{int}$  arasındakı normalaşdırılan temperatur düşküdü (°C) və cədvəl 5 üzrə qəbul edilir.

$\alpha_{int}$  - qoruyucu konstruksiyanın daxili səthinin istilikvermə əmsalıdır, Vt/(m<sup>2</sup> · °C) və cədvəl 7 üzrə qəbul edilir.

Mövsümi istifadə üçün nəzərdə tutulmuş istehsalat binalarında ilin soyuq dövründə xarici havanın hesablaşma temperaturu  $t_{ext}$  (°C) qismində daha soyuq ayın minimal temperaturunu qəbul etmək lazımdır, hansı ki, TN və Q 2.01.01 üzrə yanvar ayının orta aylıq temperaturu kimi təyin edilir və daha soyuq ayın havasının temperaturunun orta sutkalıq amplitudası qədər azaldılır.

**5.5.** Daxili qoruyucu konstruksiyaların normalaşdırılan istilikötürməyə müqavimətin  $R_{req}$  müəyyən edilməsi üçün yerləşgələr arasındaki havanın hesablaşma temperaturlarının fərqi 6 °C və daha çox olduqda (3) düsturunda n=1 və  $t_{ext}$  əvəzinə daha soyuq yerləşgənin temperaturunu qəbul etmək lazımdır.

**5.6.** Xarici divarlar üçün gətirilmiş istilikötürməyə müqaviməti  $R_0$ , m<sup>2</sup> °C/Vt, binanın fasadı ya da bir aralıq mərtəbə üçün boşluqların yamacları nəzərə alınmaqla (onların doldurulması istisna olmaqla) hesablanmalıdır.

Qrunulta təmasda olan qoruyucu konstruksiyalar üçün gətirilmiş istilikötürməyə müqaviməti istilik təchizatı və ventilyasiyaya dair normativ sənədlər əsasında təyin edilməlidir.

İşikkeçirən konstruksiyalar (pəncərələr, balkon qapıları, fənərlər) üçün gətirilmiş istilikötürməyə müqaviməti sertifikasiya sınaqları əsasında qəbul edilir; sertifikasiya sınaqları olmadıqda MSP 2.04.101 üzrə qəbul edilir.

Ventilyasiya olunan hava araqatlı qoruyucu konstruksiyaların gətirilmiş istilikötürməyə müqaviməti MSP 2.04.101 üzrə hesablaşma yolu ilə təyin edilir.

**5.7.** Giriş qapılarının və birinci mərtəbələrdəki mənzillərin qapılalarının (tambursuz) və darvazaların, habelə isidilməyən pilləkən qəfəsəli mənzillərin qapılalarının gətirilmiş istilikötürməyə müqavimətini ( $R_0$ , m<sup>2</sup> °C/Vt) 0,6  $R_{req}$  hasilindən (0,8  $R_{req}$  hasılı - birmənzilli evlərin qapıları üçündür) az olmamalıdır. Burada,  $R_{req}$ - (3) düsturu ilə təyin olunan, divarların gətirilmiş istilikötürməyə müqavimətidir: isidilən pilləkən qəfəsəli binaların 1-ci mərtəbəsindən yuxarı mərtəbələrdəki mənzillərin qapıları üçün-ən azı 0,55 m<sup>2</sup> °C/Vt olmalıdır.

**Daxili havanın temperaturu ilə qoruyucu konstruksiyaların daxili səthlərinin temperaturu arasındaki normalaşdırılan temperatur düşküsü.**

**Cədvəl 5.**

Bina və yerləşgələr	Normalaşdırılan temperatur düşküsü, $\Delta t_n$ , °C			
	Xarici divarlar üçün	Örtmələr və çardaq örtükləri üçün	Keçid, zirzəmi və döşəməaltı örtüklər üçün	Zenit fənərləri üçün
1. Yaşayış, müalicə-profilaktika və uşaq müəssisələri, məktəblər, internatlar	4,0	3,0	2,0	$t_{int} - t_d$
2. İctimai (1-ci sətirdə verilmiş binalar istisna olmaqla), inzibati və məişət(rütubətlik və ya nəmlik rejimli yerləşgələr istisna olmaqla)	4,5	4,0	2,5	$t_{int} - t_d$
3. Quru və normal rejimli istehsalat binaları	$t_{int} - t_d$ , lakin 7-dən çox olmamaqla	0,8 ( $t_{int} - t_d$ ), lakin 6-dan çox olmamaqla	2,5	$t_{int} - t_d$
4. Rütubətlik və ya nəmlik rejimli istehsalat və digər yerləşgələr	$t_{int} - t_d$	0,8 ( $t_{int} - t_d$ )	2,5	normalaşdırılmır
5. Aşkar izafə istilikli ( $23 \text{ VT/M}^3$ -dan çox) və daxili havanın nisbi 50 %-dən yuxarı olmayan istehsalat binaları	12	12	2,5	$t_{int} - t_d$

**İşarələr:**  $t_{int}$  – düstur (2)-də olduğu kimi;

$t_d$  – “şəh nöqtəsi” temperaturu, °C,  $t_{int}$  hesablama temperaturunda və daxili havanın nisbi rütubətliyində 5,9 və 5,10 bəndlərinə, DÜİST 12.1.005-ə və müvafiq binaların layihələndirilməsi normalarına əsasən qəbul edilir.

**Qeyd.** Kartof və tərəvəz saxlanılan binaların daxili divarlarının, örtüklərinin və çardaq örtüklərinin normalaşdırılan temperatur düşküsünü ( $\Delta t_n$ ) bu binalar üçün nəzərdə tutulmuş normativ sənədlər üzrə qəbul edilməlidir.

**Qoruyucu konstruksiyaların daxili səthində temperaturun və rütubət kondensatının məhdudlaşdırılması**

**5.8.** Daxili havanın temperaturu ilə qoruyucu konstruksiyaların daxili səthinin temperaturu arasındaki temperatur düşküsü  $\Delta t_0$ , °C, cədvəl 5 üzrə təyin olunan normalaşdırılan qiymətlərindən ( $\Delta t_n$ , °C) artıq olmamalıdır və aşağıdakı düsturla müəyyən edilir:

$$\Delta t_0 = n(t_{int} - t_{ext})/R_0 \alpha_{int}, \quad (4)$$

Burada,  $n$  – düstur (3) –də olduğu kimidir;

$t_{int}$  – düstur (2)-də olduğu kimidir;

$t_{ext}$  – düstur (3) –də olduğu kimidir

$R_0$  – qoruyucu konstruksiyaların gətirilmiş istilikötürməyə müqavimətidir,  $\text{m}^2 \text{ C/Vt}$ ;

$\alpha_{int}$  – qoruyucu konstruksiyaların daxili səthinin cədvəl 7 üzrə qəbul edilən istilikvermə əmsalıdır,  $\text{Vt}/(\text{m}^2 \cdot ^\circ\text{C})$ .

**5.9.** Qoruyucu konstruksiyaların daxili səthinin temperaturu (ışıkkeçirən şaquli konstruksiyalar istisna olmaqla) istilikkeçirici əlavələr (diafragmalar, məhluldən ikitərəfli tikişlər, panellərin çalaqları, qabırğalar, çoxlaylı panellərdə elastik rabitələr, yüngülləşdirilmiş hörgünün sərt rabitələri və s.) zonasında, künclərdə və pəncərə yamaclarında, həmçinin zenit fənərlərində ilin soyuq dövründə xarici havanın hesablama temperaturunda daxili havanın “şəh nöqtəsi” temperaturundan aşağı olmamalıdır.

**Qeyd.** Qoruyucu konstruksiyaların istilikkeçirici əlavələr olan yerlərində, künclərdə və pəncərə yamaclarında, həmçinin zenit fənərlərində "şeh nöqtəsi" temperaturunun müəyyən edilməsi üçün daxili havanın nisbi rütubətini aşağıdakı kimi qəbul etmək lazımdır:

-yaşayış binalarının, tibb müəssisələrinin, doğum evlərinin, internat evlərin, uşaq bağçalarının, körpələr evlərinin yerləşgələri üçün-55%, mətbəx yerləşgələri üçün-60%, vanna otaqları üçün-65%, isti zirzəmilər və kommunikasiyalar olan döşəməaltılar üçün-75%;

-yaşayış binaların isti çardaqları üçün-55%;

-ictimai binaların (yuxarıda qeyd olunanlardan savayı) yerləşgələri üçün -50%.

### Qoruyucu konstruksiyanın vəziyyətinin xarici havaya nəzərən asılılığını nəzərə alan əmsal.

Cədvəl 6.

Qoruyucu konstruksiyanlar	Əmsal n
1.Xarici divarlar və örtükler (o cümlədən xarici hava ilə ventilyasiya olunan), zenit fənərləri, çardaq (ədədlə olan materiallardan hazırlanmış damortüyü) və keçidüstü örtükler;	1
2. Xarici hava ilə temasda olan soyuq zirzəmilərstü örtükler; çardaq örtükleri (rulon materiallardan olan damortüyü);	0,9
3. Divarlarında işıq boşluqları olan isidilməyən zirzəmilərin üstündəki örtükler	0,75
4. Yer səviyyəsindən yuxarıda yerləşmiş, divarlarında işıq boşluqları olmayan, isidilməyən zirzəmilərin üstündəki örtükler	0,6
5. Yer səviyyəsindən aşağı yerləşən, istiləndirilməyən texniki döşəməaltılarüstü örtükler	0,4

**Qeyd.** İsti çardaq örtükleri və havanın temperaturu ( $t_c$ )  $t_{ext}$ -dən çox,  $t_{int}$  -dən az olan zirzəmilərstü örtükler üçün n əmsalını

$$n = (t_{int} - t_c) / (t_{int} - t_{ext}) \quad (5) \quad düsturu ilə müəyyən edilir.$$

### Qoruyucu konstruksiyanın daxili səthinin istilikvermə əmsali.

Cədvəl 7.

Qoruyucu konstruksiyanın daxili səthi	İstilikvermə əmsali, $\alpha_{int} \cdot Vt / (m^{2,0} \cdot C)$
1. Divarların, hamar tavanların, qabarıq qabırğalı tavanların qabırğaların hündürlüğünün (h) qonşu qabırğaların üzləri arasındaki məsafəyə (a) nisbəti $h/a \leq 0,3$ olduqda	8,7
2. Qabarıq qabırğalı tavanların, $h/a > 0,3$ olduqda	7,6
3. Pəncərələrin	8,0
4. Zenit fənərlərin	9,9

**Qeyd.** Heyvandarlıq və quşçuluq təsərrüfatı binalarının qoruyucu konstruksiyanının daxili səthinin  $\alpha_{int}$  - istilikvermə əmsali qüvvədə olan normativ sənədlərin tələblərinə müvafiq qəbul edilir.

**5.10.**Binaların (istehsalat binaları istisna olmaqla) pəncərələrinin şüşələnməsinin konstruktiv elementlərinin daxili səthinin minimal temperaturu müsbət  $3^{\circ}\text{C}$ -dən aşağı olmamalıdır, pəncərələrin işıqkeçirməyən elementləri üçün isə -ilin soyuq dövründə xarici havanın hesablama temperaturunda "şeh nöqtəsi" temperaturundan aşağı olmamalıdır, istehsalat binaları üçün- $0^{\circ}\text{C}$ -dən aşağı olmamalıdır. Qoruyucu konstruksiyanın daxili sətlərinin temperaturu termotexnik bircincli olmayan bütün zonaların temperatur sahələrinin hesabatının nəticələrinə və ya akkreditasiya olunmuş laboratoriyalarda klimatik kameralarda sınaqların nəticələrinə görə yoxlanılır.

**5.11.**Yaşayış binalarında fasadın şüşələnmə əmsalı (f) 18%-dən (ictimai binalar üçün-25%-dən) artıq olmamalıdır, əgər pəncərələrin (mansarda pəncərələri istisna olmaqla) gətirilmiş istilikötürməyə müqaviməti:

-3500 və daha aşağı dərəcə-sutkalarında  $0,51 \text{ m}^{2,0} \text{ C/Vt-dan az}$ ;

-3500-dən 5200 -ə qədər dərəcə-sutkalarında  $0,56 \text{ m}^{2,0} \text{ C/Vt-dan az}$ .

Fasadın şüşələnmə əmsalı (f) təyin edilərkən qoruyucu konstruksiyanın ümumi sahəsinə bütün uzununa və köndələn divarlar daxil edilir. Zenit fənərlərin işıq boşluqlarının sahəsi işıqlandırılan yerləşgələrin döşəmə sahəsinin 15%-dən (mansarda pəncərələri üçün 10%-dən) artıq olmamalıdır.

### Binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi

**5.12.** Binanın isidilməsi üçün əlavəl üzrə müəyyən edilən istilik enerjisinin xüsusi (mənzillərin və ya yerləşgələrin faydalı sahəsinin döşəməsinin isidilən sahəsinin  $1\text{m}^2$ -na [isidilən həcm 1 $\text{m}^3$ -na]) sərfi  $q_h^{req}$ ,  $\text{Vt}/\text{m}^{2,0}\text{C}$  sut və ya  $\text{Vt}/\text{m}^{3,0}\text{C}$  sut, normalaşdırılan qiymətinə  $q_h^{req}$ -ə ( $\text{Vt}/\text{m}^{2,0}\text{C}$  sut və ya  $\text{Vt}/\text{m}^{3,0}\text{C}$  sut) bərabər və ya ondan aşağı olmalıdır və

$$q_h^{req} \geq q_h^{des} \quad (6)$$

şərti təmin edilənədək binanın qoruyucu konstruksiyalarının istilikmühafizə xüsusiyyətlərinin, həmçinin həcm-planlaşdırma həllərinin, binanın cəhətlənməsinin və tipinin, istifadə olunan istilik sisteminin tənzimləmə metodları və effektivliyinin seçilməsi yolu ilə müəyyən olunur.

Burada,  $q_h^{req}$  - binanın isidilməsi üçün istilik enerjiinin normalaşdırılan xüsusi sərfidir, ( $\text{Vt}/\text{m}^{2,0}\text{C}$  sut və ya  $\text{Vt}/\text{m}^{3,0}\text{C}$  sut), yaşayış və ictimai binaların müxtəlif tipləri üçün aşağıdakı kimi müəyyən olunur:

a) mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinə qoşulduğda cədvəl 8 və cədvəl 9 üzrə;

b) binalarda mənzil tipli və fərdi (damda, binanın daxilində və yaş binaya bitişik yerləşdirilən) istilik təchizatı sistemləri və ya stasionar elektrik istilik təchizatı qurulduğda cədvəl 8 və ya cədvəl 9 üzrə qəbul edilən kəmiyyətlərin

$$\varepsilon = \varepsilon_{dec}/\varepsilon_0^{des}, \quad (7)$$

düsturu ilə hesablanan  $\varepsilon$ -əmsalına vurulmaqla.

Burada,  $\varepsilon_{dec}$  və  $\varepsilon_0^{des}$  - müvafiq olaraq mənzil tipli və fərdi istilik təchizatı sistemləri və ya stasionar elektrik istilik təchizatı və mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin enerji effektivliyinin hesablaması əmsalıdır və isidilmə dövründə layihə verilənləri üzrə orta hesabla qəbul edilir.

### Birmənzilli ayrıca yerləşmiş və bloklaşdırılmış yaşayış evlərinin isidilməsi və ventilyasiyası üçün istilik enerjisinin normalaşdırılan xüsusi sərfidir $q_h^{req}$ , ( $\text{Vt}/\text{m}^{3,0}\text{C}$ sut). Cədvəl 8.

Evlərin isidilən sahəsi, $\text{m}^2$	Mərtəbələrin sayı			
	1	2	3	4
50 və az	0,579	--	--	--
100	0,517	0,558	--	--
150	0,455	0,496	0,538	--
250	0,414	0,434	0,455	0,456
400	0,372	0,372	0,393	0,414
600	0,359	0,359	0,359	0,372
1000 və yuxarı	0,336	0,336	0,336	0,336

**Qeyd.** Evin isidilən sahəsinin aralıq qiymətləri  $50-1000\text{ m}^2$  intervalında olduqda  
 $q_h^{req}$  qiymətləri xətti interpolasiya üzrə müəyyən olunmalıdır

**5.13.** Binaların qoruyucu konstruksiyaların istilikmühafizəsi xüsusiyyətlərinin ilkin qiymətləri qismində istilik enerjisinin xüsusi sərfi göstəricisinə görə hesablamada xarici qoruyucu konstruksiyaların ayrı-ayrı elementlərin istilikötürməyə müqavimətinin normalaşdırılmış qiymətləri  $R_{req}$ ,  $\text{m}^{2,0}\text{C}/\text{Vt}$ , cədvəl 4 əsasən verilməlidir. Sonra əlavədə verilmiş metodika ilə hesablanan isidilmə üçün istilik enerjisinin xüsusi sərfinin ( $q_h^{des}$ ) qiymətinin normalaşdırılan qiymətə ( $q_h^{req}$ ) uyğunluğu yoxlanılır. Əgər yoxlama nəticəsində binanın isidilməsi üçün istilik enerjisinin xüsusi sərfi normativ qiymətindən az olarsa, onda binanın qoruyucu konstruksiyaların ayrıca elementlərinin (ışıkkeçirən elementlərinin cədvəl 4-ün qeyd 4-ə əsasən) istilikötürməyə müqavimətinin  $R_{req}$  cədvəl 4-də verilmiş normalara nisbətən azaldılmasına yol verilir, lakin, cədvəl 4-ün 1-ci və 2-ci sətirlərində göstərilmiş binalar qrupunun divarları üçün düstur (8) və düstur (9) üzrə digər konstruksiyalar üçün müəyyən edilən minimal qiymətlərindən ( $R_{min}$ ) az olmamalıdır:

$$R_{min} = R_{req} 0,63 \quad (8)$$

$$R_{min} = R_{req} 0,8 \quad (9)$$

**Binaların isidilməsi üçün istilik enerjisinin normalaşdırılan xüsusi sərfi  $q_h^{\text{req}}$ ,  $\text{Wt}/(\text{m}^3 \cdot ^\circ\text{C} \cdot \text{sut})$ .**

**Cədvəl 9.**

Binaların tipləri	Mərtəbələrin sayı							
	1	2	3	4-5	6-7	8-9	10-11	12-dən yuxarı
1. Yaşayış binaları, mehmanxanalar, yataqxanalar	0,455	0,414	0,372	0,359	0,336	0,319	0,301	0,290
2. İctimai, cədvəlin 3-6 sətirlərində göstərilmiş binalardan başqa	0,487	0,440	0,417	0,371	0,359	0,342	0,324	0,311
3. Poliklinikalar və müalicə müəssisələri, internat evləri	0,394	0,382	0,371	0,359	0,348	0,336	0,324	0,311
4. Məktəbəqədər müəssisələr	0,521	0,521	0,521	-	-	-	-	-
5. Servis xidmətləri, texnoparklar, anbarlar	0,266	0,255	0,243	0,232	0,232	-	-	-
6. İnzibati təyinatlı (ofislər)	0,417	0,394	0,382	0,313	0,278	0,255	0,232	0,232

**5.14.** Yaşayış binalarının yiğcamlıq göstəricisi  $k_e^{\text{des}}$  aşağıdakı normalaşdırılan qiymətlərdən artıq olmamalıdır:

0,25- 16 və daha çox mərtəbəli binalar üçün;

0,29- 10 mərtəbədən 15 mərtəbəyə qədər olan (daxil olmaqla) binalar üçün;

0,32- 6 mərtəbədən 9 mərtəbəyə qədər olan (daxil olmaqla) binalar üçün;

0,36- 5 mərtəbəli binalar üçün;

0,43- 4 mərtəbəli binalar üçün;

0,54- 3 mərtəbəli binalar üçün;

0,61; 0,54; 0,46 – müvafiq olaraq iki, üç və dörd mərtəbəli bloklaşdırılmış və seksiyalı evlər üçün;

0,9- bir və iki mərtəbəli mansardlı evlər üçün;

1,1- birmərtəbəli evlər üçün.

**5.15.** Yaşayış binalarının yiğcamlıq göstəricisi  $k_e^{\text{des}}$  aşağıdakı düsturla müəyyən edilir:

$$k_e^{\text{des}} = A_e^{\text{sum}} / V_h, \quad (10)$$

burada,  $A_e^{\text{sum}}$  - binanın xarici qoruyucu konstruksiyanın daxili səthlərinin ümumi sahəsidir [yuxarı mərtəbənin örtüyü (mərtəbəarası örtüyü) və isidilən aşağı yerləşgənin döşəməsinin örtüyü daxil olmaqla],  $\text{m}^2$ ;

$V_h$  - binanın xarici qoruyucu konstruksiyanın daxili səthləri ilə məhdudlaşdırılmış həcmə bərabər qəbul edilən, binanın isidilən həcmi,  $\text{m}^3$ .

## 6. Mövcud binaların enerji səmərəliliyinin artırılması

**6.1.** Mövcud binaların enerji səmərəliliyinin artırılmasını həmin binaların rekonstruksiyası, modernləşdirilməsi və əsaslı təmiri vaxtı həyata keçirmək lazımdır. Binaların qismən rekonstruksiyasında (o cümlədən binanın qabaritləri dəyişdirildikdə) bu normaların tələblərinin binanın yalnız dəyişdirilən hissəsinə aid edilməsinə yol verilir.

**6.2.** İşıqkeçirən konstruksiyanın daha effektiv konstruksiyanlarla əvəz edildikdə tələb olunan havanüfuzetmənin təmin edilməsi üçün 8-ci bölməyə uyğun olaraq əlavə tədbirlər nəzərdə tutulmalıdır.

## 7. Qoruyucu konstruksiyanın istiyədayanıqlılığı

### İlin isti dövründə

**7.1.** İyul ayında orta aylıq temperatur  $21^\circ\text{C}$  və yuxarı olan rayonlarda yaşayış, tibb müəssisəsi, dispanser, doğum evi, qocalar üçün internat evi, uşaq bağçası, körpələr evi binaların, həmçinin istehsalat binaların (hansılarda ki, ilin isti dövründə iş zonasında temperaturunun və havanın nisbi rütubətinin optimal parametrlərinə riayət olunması və ya texnologiya şərtlərinə əsasən temperaturu və ya temperaturu və havanın nisbi rütubətini sabit saxlanması zəruridir) qoruyucu konstruksiyalarının (xarici divarlar və örtükler) daxili səthlərin temperatur dəyişməsinin hesablaması  $A_t^{\text{des}}$ ,  $^\circ\text{C}$ , qoruyucu

konstruksuyaların daxili səthlərin temperatur dəyişməsinin aşağıdakı düsturla müəyyən olunan normalaşdırılan amplitudasından  $A_t^{\text{req}}$ ,  ${}^0\text{C}$ , artıq olmamalıdır:

$$A_t^{\text{req}} = 2,5 - 0,1 (t_{ext} - 21), \quad (11)$$

burada,  $t_{ext}$  - iyul ayında xarici havanın orta aylıq temperaturudur,  ${}^0\text{C}$ , MSP 2.04.01 üzrə qəbul edilir.

$A_t^{\text{des}}$  Qoruyucu konstruksuyalarının daxili səthlərin temperatur dəyişməsinin hesablama amplitudası MSP 2.04.101 üzrə təyin edilir.

**7.2.** 7.1 bəndində göstərilən binaların pəncərə və fənərləri üçün günəşdənqorunma qurğuları nəzərdə tutulmalıdır. Günəşdənqorunma qurğuların istilikkeçirmə əmsali  $\beta_s^{\text{des}}$  cədvəl 10 üzrə təyin olunan  $\beta_s^{\text{req}}$  normalaşdırılan qiymətindən artıq olmamalıdır. Günəşdənqorunma qurğuların istilikkeçirmə əmsalları MSP 2.04.101 üzrə təyin edilir.

#### Günəşdənqorunma qurğusunun istilikkeçirmə əmsalının normalaşdırılan qiymətləri. Cədvəl 10.

Binalar	Günəşdəndənqorunma qurğusunun istilikkeçirmə əmsalı, $\beta_c^{\text{per}}$
1.Yaşayış binaları, tibb müəssisələri (xəstəxanalar, klinikalar, stasionarlar və hospitallar), dispanserlər, ambulator-poliklinika müəssisələri, doğum evləri, uşaq evləri, ahillər və əllillər üçün internat evlər, uşaq bağçaları, körpələr evləri, körpələr evi-bağçalar (kombinatlar) və uşaq evləri	0,2
2 İstehsalat binaları, hansılarda ki, ilin isti dövründə iş zonasında temperaturun və havanın nisbi nəmliyinin optimal parametrlərinə riyət etmək, yaxud texnologiya şərtlərinə əsasən temperaturu və ya havanın nisbi nəmliyini sabit saxlamaq lazımdır	0,4

#### İlin soyuq dövründə

**7.3.** İlin soyuq dövründə yaşayış binaların, habelə ictimai binaların (xəstəxanalar, poliklinikalar, uşaq bağçaları və məktəblər) otaqlarının yekunlaşdırıcı temperatur dəyişməsinin hesablama amplitudası  $A_t^{\text{des}}$ ,  ${}^0\text{C}$  sutka ərzində onun normalaşdırılan qiymətindən  $A_t^{\text{req}}$ ,  ${}^0\text{C}$  :

- mərkəzləşdirilmiş istilik təchizatı və fasiləsiz qalanın sobalar halında-1,5  ${}^0\text{C}$ ;
- stasionar elektrik-istilikakkumulyasiya isidilməsi halında-2,5  ${}^0\text{C}$ ;
- vaxtaşırı qalanın soba ilə isidilmə halında - 3  ${}^0\text{C}$ -dən artıq olmamalıdır;

Binada daxili havanın temperaturunu avtomatik tənzimləyən istilik təchizatı olduqda ilin soyuq dövründə yerləşgələrin istiyədayanıqlılığı normalaşdırılmışdır.

**7.4.** İlin soyuq dövründə otaqlarının yekunlaşdırıcı temperatur dəyişməsinin hesablama amplitudası  $A_t^{\text{des}}$ ,  ${}^0\text{C}$  istilik mühafizəsinə dair müvafiq nomativ sənədlərdən müəyyən edilir.

#### Yerləşgələrin və qoruyucu konstruksiyaların havanüfuzetmə qabiliyyəti

**8.1.** Bina və qurğuların işıqkeçirən boşluqlarının (pəncərələr, balkon qapıları və fənərlər) doldurulması istisna olmaqla, qoruyucu konstruksiyaların havanüfuzetməyə müqaviməti  $R_{inf}^{\text{des}}$ , aşağıdakı düsturla müəyyən olunan normalaşdırılan havanüfuzetməyə müqaviməti  $R_{inf}^{\text{req}}$  -dən az olmamalıdır:

$$R_{inf}^{\text{req}} = \Delta p / G_n, \quad (\text{m}^2 \text{st Pa/kq}), \quad (12)$$

burada,  $\Delta p$ - qoruyucu konstruksiyaların xarici və daxili səthlərində hava təzyiqlərinin fərqidir,  $\text{Pa}$ , bənd 8.2 üzrə təyin olunur.

$G_n$  - qoruyucu konstruksiyaların normalaşdırılan havanüfuzetməsidir,  $\text{kq}/(\text{m}^2 \text{st})$ , bənd 8.3 üzrə qəbul olunur.

**8.2.** Qoruyucu konstruksiyaların xarici və daxili səthlərində hava təzyiqlər fərqini  $\Delta p$ ,  $\text{Pa}$ , aşağıdakı düsturla müəyyən edilir:

$$\Delta p = 0,55 H(\gamma_{ext} - \gamma_{int}) + 0,03 \gamma_{ext} \text{V}^2, \quad (13)$$

burada,  $H$ - binanın hündürlüyüdür (birinci mərtəbənin döşəmə səviyyəsindən sorucu şaxtanın üst hissəsinədək),  $\text{m}$ ;

$\gamma_{ext}$ ,  $\gamma_{int}$  - müvafiq olaraq xarici və daxili havanın xüsusi çəkisidir,  $\text{N/m}^3$ , və aşağıdakı düsturla müəyyən olunur:

$$\gamma = 3463/(273 + t), \quad (14)$$

$t$  - havanın temperaturudur; daxili hava üçün ( $\gamma_{int}$ -i müəyyən etmək üçün) - DÜİST 12.1.005, DÜİST 30494 üzrə optimal parametrlərə əsasən qəbul edilir; xarici hava üçün ( $\gamma_{ext}$ -i müəyyən etmək üçün)- 0,92 təminatla daha soyuq beşgünlüyün orta temperaturuna bərabər qəbul edilir (TN və Q 2.01.01).

$v$  - yanvar ayı ərzində küləyin rumbalar üzrə təkrarlığı 16% və yuxarı olan maksimal orta sürətidir, TN və Q 2.01.01 üzrə qəbul edilir.

**8.3.** Qoruyucu konstruksiyaların normalaşdırılan havanüfuzetməsidir,  $kq/(m^2 \cdot st)$ , cədvəl 11 üzrə qəbul edilir.

**8.4.** Yaşayış və ictimai binaların pəncərələrin və balkon qapılarının, həmçinin istehsalat binaların pəncərə və fənərlərinin havanüfuzetməyə müqaviməti  $R_{inf}^{req}$ , düstur (15) üzrə təyin olunan normalaşdırılan havanüfuzetməyə müqaviməti  $R_{inf}^{des}$ -dən az olmamalıdır:

$$R_{inf}^{req} = (1/G_n)(\Delta p/\Delta p_o)^{2/3}; \quad (15)$$

Burada,  $G_n$ - düstur (12)-də olduğu kimidir;

$\Delta p$ - düstur (13)-də olduğu kimidir;

$\Delta p_o = 10$  Pa-işiqkeçirən qoruyucu konstruksiyaların xarici və daxili səthlərində havatəzyiqlərinin fərqidir, hansında ki, havanüfuzetməyə müqaviməti  $R_{inf}^{des}$  müəyyən edilir.

**8.5.** Çoxlaylı qoruyucu konstruksiyaların havanüfuzetməyə müqaviməti  $R_{inf}^{des}$  ayrı-ayrı layların havanüfuzetməyə müqavimətlərinin cəmi kimi MSP 2.04.101 üzrə təyin edilir.

**8.6.** Yaşayış və ictimai binalarda pəncərə bloklarını və balkon qapılarını DÜİST 26602.2 üzrə onların havanüfuzetmə təsnifatına əsasən seçilməlidir: 3 mərtəbə və daha çox mərtəbəli binalarda- B sinfindən aşağı olmayıaraq; iki və daha az mərtəbəli binalarda - B-Δ sinifləri çərçivəsində.

#### Qoruyucu konstruksiyaların normalaşdırılan havanüfuzetmə qabiliyyəti.

Cədvəl 11.

Hasarlama konstruksiyaları	Havanüfuzetmə $G_n, kq/(m^2 \cdot st)$ , çox olmayaraq
1. Yaşayış, ictimai, inzibati və məişət binaların və yerləşgələrin xarici divarları, örtükləri	0,5
2. İstehsalat binaların və yerləşgələrin xarici divarları, örtükləri	1,0
3. Xarici divarların panelləri arasındakı calaqlar	
a) yaşayış binalarının	0,5*
b) istehsalat binalarının	1,0*
4. Mənzillərin giriş qapıları	1,5
5. Yaşayış, ictimai və məişət binalarının giriş qapıları	7,0
6. Yaşayış, ictimai və məişət binalarının və yerləşgələrin taxta çərçivədə pəncərələri və balkon qapıları; havası kondisiyalasdırılmış istehsalat binalarının pəncərələri və fənərləri	6,0
7. Yaşayış, ictimai və məişət binalarının və yerləşgələrin plastik və alüminium çərçivədə pəncərələri və balkon qapıları	5,0
8. İstehsalat binalarının pəncərələri, qapıları və darvazaları	8,0
9. İstehsalat binalarının fənərləri	10,0

\* -  $kq/(m \cdot st)$ -la

**8.7.** Yaşayış binaların mənzillərinin və ictimai binaların yerləşgələrinin (qapalı axınlı-sorma ventilyasiya boşluqları halında) orta havanüfuzetmə qabiliyyəti sınaqlar dövründə daxili və xarici havanın təzyiqlər fərqi 50Pa olduqda

- orta meylli  $n_{50} \leq 4 \text{ st}^{-1}$ ;

- mexaniki meylli  $n_{50} \leq 2 \text{ st}^{-1}$  ventilyasiyada  $n_{50}, \text{ st}^{-1}$  havadəyişmə dövriyyəsini təmin etməlidir.

Təzyiqlər fərqi 50 Pa olan binaların və yerləşgələrin havadəyişmə dövriyyəsi və onların orta havanüfuzetmə qabiliyyəti DÜİST 31167 üzrə müəyyən edilir.

## 9. Qoruyucu konstruksiyaların nəmlilikdən mühafizəsi

9.1. Qoruyucu konstruksiyaların buxarkeçiriciliyə müqaviməti  $R_{vp,m}^2$  st Pa/mq, (daxili səthdən kondensasiya mümkün olan səthə qədər həddə) aşağıda göstərilən normalaşdırılan buxarkeçiriciliyə müqavimətlərin ən böyüyündən az olmamalıdır:

a) aşağıdakı düstur ilə müəyyən olunan normalaşdırılan buxarkeçiriciliyə müqaviməti  $R_{vp1}^{req}$   $m^2$  stPa/mq, (il ərzində istismar dövründə qoruyucu konstruksiyalarda nəmliyin yaranmasına yol verilməməsi şərtindən)

$$R_{vp1}^{req} = (e_{int} - E) R_{vp}^e / (E - e_{ext}); \quad (16)$$

b) aşağıdakı düstur ilə müəyyən olunan normalaşdırılan buxarkeçiriciliyə müqaviməti  $R_{vp2}^{req}$   $m^2$  stPa/mq, (xarici havanın mənfi ortaaylıq temperaturu dövründə qoruyucu konstruksiyalarda nəmliyin məhdudlaşdırılması şərtindən)

$$R_{vp2}^{req} = 0,0024z_0(e_{int} - E_0) / (\rho_w \Delta w_{av} + \eta), \quad (17)$$

burada,  $e_{int}$  - daxili havanın su buxarının parsial təzyiqidir, Pa, (bu havanın hesablaşdırma temperaturunda və nisbi nəmliyində) və aşağıdakı kimi müəyyən edilir:

$$e_{int} = (\varphi_{int}/100) E_{int}, \quad (18)$$

burada,  $E_{int}$  - doymuş su buxarının parsial təzyiqidir, Pa,  $t_{int}$  temperaturunda MSP 2.04.101 üzrə qəbul olunur;

$\varphi_{int}$ - daxili havanın nisbi nəmliyidir, %, müxtəlif binalar üçün 5.9 bəndinin qeydinə uyğun olaraq qəbul olunur;

$R_{vp}^e$ - qoruyucu konstruksiyaların xarici səthi ilə kondensasiya mümkün olan müstəvisi arasında yerləşən konstruksiya hissəsinin buxarkeçiriciliyə müqavimətdir,  $m^2$  stPa/mq, MSP 2.04.101 üzrə qəbul olunur.

$e_{ext}$  - il ərzində xarici havanın su buxarının orta parsial təzyiqidir (TN və Q 2.01.01);

$z_0$  - xarici havanın mənfi ortaaylıq dövrünə bərabər qəbul edilən müddətdir, sut;

$E_0$ - bu bəndin qeydlərinin göstərişlərinə əsasən ayların mənfi ortaaylıq temperaturları olan dövrünün xarici havanın orta temperaturunda müəyyən edilən, mümkün kondensasiya müstəvisində su buxarının parsial təzyiqidir, Pa;

$\rho_w$  - nəmlənən layın materialının sıxlığıdır,  $kq/m^3$ , MSP 2.04.101 üzrə  $\rho_0$  a bərabər qəbul edilir;

$\delta_w$  - qoruyucu konstruksiyanın nəmlənən layın qalınlığıdır, m, bircinsli (birləşmiş) divarın qalınlığının 2/3-ə və ya çoxlaylı qoruyucu konstruksiyanın istilikizolyasiya qatının qalınlığına bərabər qəbul edilir;

$\Delta w_{av}$ - cədvəl 12 üzrə qəbul edilən, nəmlənən layın materialında,  $z_0$  nəmlik toplanma dövri ərzində, nəmliyin yol verilən artım həddi, kütłəyə görə %.

Materialda nəmliyin artımının yolverilən həddi  $\Delta w_{av}$ .

Cədvəl 12.

Qoruyucu konstruksiyanın materialı	Materialda nəmliyin yol verilən artım həddi $\Delta w_{av}$ , % kütłəyə görə
1. Gil kərpic və keramik bloklardan hörgü	1,5
2. Silikat kərpiclərdən hörgü	2,0
3. Məsaməli doldurucular əsasında yüngül betonlar (keramzitbeton, şunqizitbeton, perlitbeton, şlakopemzobeton)	5
4. Məsaməli betonlar (qazlı beton, köpüklü beton və s.)	6
5. Köpükqazşüşə	1,5
6. Sement fibrolit və arbolit	7,5
7. Mineral tava və ayaqaltılar	3
8. Penopolistirol və penopoliuretan	25
9. Fenol-rezol penoplasti	50
10. Keramzit, şunqizit, posadan olan istilikizolyasiya tökmələri	3
11. Ağır beton, sement-qum məhlulları	2

E- illik istismar dövrü ərzində kondensasiya mümkün olan müstəvidə su buxarının parsial təzyiqidir, Pa, aşağıdakı düsturla müəyyən edilir:

$$E = (E_1 z_1 + E_2 z_2 + E_3 z_3) / 12, \quad (19)$$

Burada,  $E_1, E_2, E_3$ - bu bəndin qeydlərinin göstərişləri əsasında müəyyən edilən müvafiq olaraq qış, yaz-payız və yay dövrlərində xarici havanın orta temperaturunda təyin edilən kondensasiya mümkün olan müstəvidəki temperatura görə qəbul olunan su buxarının parsial təzyiqidir, Pa.

$z_1, z_2, z_3$ - aşağıdakı şərtlər nəzərə alınmaqla ilin qış, yaz-payız və yay dövrü aylarının sürəkliliyi idir, ay, TNvəQ 2.01.01 üzrə təyin edilir:

a) qış dövrünə xarici havanın orta temperaturu mənfi  $5^{\circ}\text{C}$ -dən aşağı olan aylar aid edilir;

b) yaz-payız dövrünə xarici havanın orta temperaturu mənfi  $5^{\circ}\text{C}$ -dən müsbət  $5^{\circ}\text{C}$ -ə qədər olan aylar aid edilir;

c) yay dövrünə xarici havanın orta temperaturu  $5^{\circ}\text{C}$ -dən yuxarı olan aylar aid edilir;

$\eta$ - aşağıdakı düsturla müəyyən edilən əmsaldır:

$$\eta = 0,0024 (E_0 - e_0^{\text{ext}}) z_0 / R_{vp}^e \quad (20)$$

burada,  $e_0^{\text{ext}}$  – mənfi ortaaylıq temperaturlu aylar dövründə xarici havanın su buxarının orta parsial təzyiqidir, Pa. MSP 2.04.101 üzrə təyin edilir.

**Qeyd:**

1. Aqresiv mühitli yerləşgələrin qoruyucu konstruksiyaları üçün su buxarının parsial təzyiqi  $E_1, E_2, E_3$  və  $E_0$  aqresiv mühit nəzərə alınmaqla qəbul edilməlidir.

2. Yay dövrü üçün  $E_3$  parsial təzyiqi müəyyən edilərkən mümkün kondensasiya müstəvisində temperaturu bütün hallarda yay dövrünün xarici havanın orta temperaturundan aşağı olmayaraq, daxili havanın su buxarının parsial təzyiqi  $e_{int}$  həmin dövr üçün xarici havanın su buxarının orta parsial təzyiqindən aşağı olmayaraq qəbul edilməlidir.

3. Bircinsli (birləşmiş) qoruyucu konstruksiyada mümkün kondensasiya müstəvisi konstruksiyanın yuxarı səthindən onun qalınlığının  $2/3$ -nə bərabər məsafədə yerləşir, çoxlaylı konstruksiyada isə isidici qatın xarici səthi ilə üst-üstə düşür.

**9.2.** Eni 24 m-ə qədər olan yamaçlı dam örtüklü binalarda çardaq örtüyünün və ya daxili örtük səthi ilə hava qatı arasında yerləşən ventilyasiya olunan örtüyün konstruksiya hissəsinin buxarkeçirməyə müqaviməti  $R_{vp}$ ,  $\text{m}^2 \text{stPa}/\text{mq}$ , aşağıdakı düstur ilə müəyyən edilən normalaşdırılan buxarkeçirməyə müqavimətdən  $R_{vp}^{\text{req}}$ ,  $\text{m}^2 \text{stPa}/\text{mq}$ , az olmamalıdır:

$$R_{vp}^{\text{req}} = 0,0012 (e_{int} - e_0^{\text{ext}}), \quad (21)$$

burada,  $e_{int}, e_0^{\text{ext}}$  – (16) və (20) – ci düsturlarda olduğu kimidir.

**9.3.** Aşağıda qeyd olunan qoruyucu konstruksiyaları buxarkeçirmə üzrə bu normaların yerinə yetirilməsinə yoxlamaq tələb olunmur:

a) quru və normal rejimli yerləşgələrin bircinsli (birləşmiş) xarici divarları;

b) quru və normal rejimli yerləşgələrin ikilaylı xarici divarları, əgər divarın daxili layının buxarkeçirməyə müqaviməti  $1,6 \text{ m}^2 \text{stPa}/\text{mq}$ -dan artıqdırsa.

**9.4.** Nəm və ya yaş rejimli binaların örtüklərində istilikizolyasiya qatının (isidicinin) yaş olmaqdan mühafizəsi üçün buxarizolyasiya istilikizolyasiya qatından aşağıda nəzərdə tutulmalıdır.

#### 10. Döşəmə səthlərinin istiliyi mənimsəməsi

**10.1.** Yaşayış və ictimai binaların, yardımçı binaların, sənaye müəssisələrinin yerləşgələrinin və istehsalat binaların isidilən yerləşgələrin döşəmələrinin səthinin istilikmənimsəmə göstəricisi  $Y_f^{\text{des}}$  ( $\text{Vt}/\text{m}^2 \text{ }^0\text{C}$ ) cədvəl 13-də təyin olunmuş  $Y_f^{\text{req}}$  normalaşdırılan istilikmənimsəmə qiymətindən artıq olmamalıdır.

**10.3.** Aşağıdakı hallarda döşəmənin səthinin istiliyi mənimsəmə göstəricisi normalaşdırılmır:

a) döşəmə səthinin temperaturu  $23^{\circ}\text{C}$ -dən yuxarı olduqda;

b) istehsalat binalarının isidilən yerləşgələrində, harda ki, ağır fiziki işlər yerinə yetirilir (III kateqoriya);

c) daimi iş yerləri sahəsində taxta lövhələr və ya istilik keçirməyən xalıların döşənməsi şərtində istehsalat binalarında;

d) ictimai binaların yerləşgələri, hansıların ki, istismarı onlarda insanların daimi olması ilə bağlı deyildir (muzey və sərgi zalları, teatr və kinoteatrların foyeleri və s.)

**10.4.** Heyvandarlıq, quşçuluq və xəzlik heyvan yetişdirmə binalarının döşəmələrinin istilik texnikası hesabatı mövcud normativ sənədlərin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

#### **Y<sub>f</sub><sup>req</sup> göstəricisinin normalaşdırılan qiymətləri.**

#### **Cədvəl 13.**

Binalar, yerləşgələr və ayrı-ayrı sahələr	Döşəmənin səthinin istiliyi mənimmsəmə göstəricisi Y <sub>f</sub> <sup>req</sup> , Vt/m <sup>2</sup> °C
1. Yaşayış binaları, tibb müəssisələri (xəstəxanalar, klinikalar, stasionarlar və hospitallar), dispanserlər, ambulator-poliklinika müəssisələri, doğum evləri, uşaq evləri, ahillar və əlliər üçün internat evlər, uşaq bağçaları, körpələr evləri, körpələr evi-bağçalar (kombinatlar) və uşaq evləri, məktəbəqədər təhsil müəssisələri	12
2. İctimai (1-ci sətirdə verilmiş binalar istisna olmaqla), sənaye müəssisələrinin yardımçı binaları və yerləşgələri, istehsalat binalarının isidilən yerləşgələrinin daimi iş yerləri olan sahələri, harda ki, yüngül fiziki işlər yerinə yetirilir (I kateqoriya)	14
3. İstehsalat binalarının isidilən yerləşgələrinin daimi iş yerləri olan sahələri, harda ki, orta ağır fiziki işlər yerinə yetirilir (II kateqoriya)	17
4. Heyvanların istirahət yerlərində heyvandarlıq binalarının sahələri altlıqsız saxlanması şəraitində: a) balalamazdan 2 ay önce inek və düyələr, döllük öküzlər, yaşı 6 ayadək olan buzovlar, iri buynuzlu mal-qaranı artırmaq üçün cavan heyvanlar, erkək və anac donuzlar, süddən ayrılmış çoşqalar b) boğaz və təzə doğmuş ineklər, cavan donuzlar, kökəldilmədə olan donuzlar c) kökəldilmədə olan iri-buynuzlu mal-qara	11 13 14

#### **11. Normalaşdırılan göstəricilərə nəzarət**

**11.1.** Binaların istilik mühafizəsinin layihələndirilməsi və ekspertizası zamanı normalaşdırılan göstəricilərə nəzarət və binaların enerjisəmərəliliyi göstəricilərinin bu normalara uyğunluğu bu normaların 12-ci bölməsinə və əlavə 2-yə uyğun olaraq enerji pasportu daxil olmaqla layihənin "Enerjisəmərəliliyi" bölməsində yerinə yetirilməlidir.

**11.2.** İstismarda olan binaların istilik mühafizəsi və onun ayrı-ayrı elementlərinin normalaşdırılan göstəricilərinə nəzarət və onların enerji səmərəliliyinin qiymətləndirilməsi natura sınaqları yolu ilə yerinə yetirilməli və alınmış nəticələr enerji pasportunda qeydə alınmalıdır. Binaların istilik texnikası və enerji göstəriciləri DÜİST 31166, DÜİST 31167 və 31168 üzrə müəyyən edilir.

**11.3.** Xarici qoruyucu konstruksiyaların materiallarının istilik texnikası göstəricilərinə nəzarət zamanı qoruyucu konstruksiyaların istismar şəraiti tikinti rayonunun nəmlik zonasından və yerləşgələrin nəmlik rejimindən aslı olaraq cədvəl 2 üzrə təyin edilməlidir.

**11.4.** Binaların istismara qəbulu zamanı aşağıdakılardan yerinə yetirilməlidir:

-bu normaların 8-ci bölməsinə və DÜİST 31167-ə uyğun olaraq təzyiq fərqi 50 Pa olduqda binada və ya 2-3 yerləşgədə havadəyişmə mislinə seçmə əsasında nəzarət və bu normalarda verilənlərə uyğun olmadıqda bütün bina üzrə havanüfuzetmənin aşağı salınması üzrə tədbirlər görülməsi;

- DÜİST 26629-a uyğun olaraq gizli qusurların aşkar edilməsi və onların aradan qaldırılması məqsədilə binaların istilik mühafizəsinin keyfiyyətinə "teploviziya nəzarəti".

#### **12. Binanın enerji pasportu**

**12.1.** Yaşayış və ictimai binaların enerji pasportu binanın enerji səmərəliliyi və istilik texnikası göstəricilərinin bu normalarda təyin edilmiş göstəricilərə uyğunluğunun təsdiqlənməsi üçün nəzərdə tutulmuşdur.

**12.2.** Enerji pasportu yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və ictimai binaların layihələrinin işləniləb hazırlanması, binaların istismara qəbulu, eləcə də tikilmiş binaların istismarı prosesində doldurulmalıdır.

Bloklaşdırılmış binalarda ayrıca istifadə üçün nəzərdə tutulmuş mənzillərin enerji pasportları ümumi istilik təchizati sistemli bloklaşdırılmış binalar üçün bütövlükdə binanın ümumi enerji pasportuna əsaslanaraq alına bilər.

Daxili havanın temperaturu +12°C -dən aşağı olan istehsalat təyinatlı binalar üçün enerji pasportu tərtib olunmur, bu halda qoruyucu konstruksiyaların normativ tələblərə uyğunluğunun hesabatı aparılır.

**12.3.**Tərkibində faydalı sahəsi mənzillərin sahəsinin 20%-dən çox olan daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələri olan yaşayış binaların layihəsinin enerji pasportu binanın yaşayış və qeyri-yaşayış sahələri üçün ayrılıqda tərtib edilir. Daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələrin sahəsi az olan yaşayış binaların layihəsinin vahid enerji pasportu hazırlanır.

**12.4.**Binanın layihəsinin enerji pasportu layihənin “Enerjisəmərəlilik” bölməsinin tərkibində layihəçi tərəfindən tərtib edilir.

**12.5.**Binanın layihələndirmə tapşırığında enerjisəmərəliliyi sinfi cədvəl 3-dəki təsnifata uyğun olaraq “C” –dən aşağı təyin olunmamalıdır.

**12.6.**Binanın enerji pasportu mənzil kirayəçiləri və mənzil sahiblərinə, eləcə də binanın mülkiyyətçilərinə göstərilən kommunal xidmətlərə görə hesablaşmalar üçün nəzərdə tutulmamışdır.

**12.7.** Binanın enerji pasportu aşağıdakı kimi doldurulur:

a) layihənin işləniləb hazırlanması mərhələsində və konkret meydançanın şəraitinə bağlanması mərhələsində - layihəçi tərəfindən;

b) tikinti obyekti istismara verilməsi mərhələsində - binanın tikintisi zamanı ilkin layihədən yol verilmiş kənarlaşmaların təhlili əsasında layihəçi tərəfindən. Bu halda aşağıdakılardan nəzərə alınır:

-texniki sənədlərin məlumatları (qəbul komissiyasına təqdim olunan icra cizgiləri, gizli işlərin aktları, pasportlar, arayışlar və sairə)

-layihədə edilmiş dəyişikliklər və tikinti dövründə layihədən razılışdırılmış kənarlaşmalar;

-obyektin və mühəndis sistemlərinin istilik texnikası xarakteristikalarına riayət olunmasının texniki və müəllif nəzarəti tərəfindən cari və məqsədli yoxlamalarının nəticələri;

Zərurət olduqda (layihədən razılışdırılmamış kənarlaşmalar, tələb olunan texniki sənədlərin olmaması, zədə və s) sifarişçi və tikiyiə dövlət nəzarəti müfəttişliyi qoruyucu konstruksiyaların sınaqlarının keçirilməsini tələb edə bilər;

a) tikinti obyekti istismarı mərhələsində -seçmə üsulu ilə və binanın istismarından bir il sonra.

**12.8.** Binanın enerji pasportuna aşağıdakılardan daxil olmalıdır:

-layihə haqqında ümumi məlumat;

-hesablama şərtləri;

-binanın funksional təyinatı və tipi haqqında məlumatlar;

-binanın həcm-planlaşdırma və tərtibat göstəriciləri;

-binanın hesablama enerji göstəriciləri, o cümlədən enerji səmərəliliyi, istilik texnikası göstəriciləri;

-normativ göstəricilərlə tutuşdurulma barədə məlumatlar;

-binanın enerji səmərəliliyinin yüksəldilməsinə dair tövsiyələr;

-bir illik istismar dövründən sonra binanın enerji səmərəliliyi və istilik mühafizəsi səviyyəsinin ölçülməsinin nəticələri;

- binanın enerji səmərəliliyi sinfi.

**12.9.** Bu normativ sənədin 11.2 bəndinə əsasən istismar olunan binaların bu normalara uyğunluğuna nəzarət tikinti materiallarının, konstruksiyaların və bütövlükdə obyektlərin sınaq metodlarına dair qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq enerji səmərəliliyinin əsas göstəricilərinin və istilik texnikası göstəricilərinin eksperimental müəyyən edilməsi yolu ilə həyata keçirilir.

Bu halda tikintisine icra sənədləri qorunub saxlanılmamış binalar üçün enerji pasportları texniki inventarlaşdırma, natura texniki müayinə və ölçmə materialları əsasında tərtib olunur.

**12.10.** Binanın enerji pasportundakı həqiqiliyinə görə məsuliyyət onun doldurulmasını həyata keçirən təşkilat daşıyır.

**12.11.**Binanın layihəsinin enerji pasportunun bu normaların tələblərinə uyğunluğu dövlət ekspertizası tərəfindən yoxlanılmalıdır.

**12.12.** Binanın enerji pasportunun doldurulması üçün forma əlavə 2-də verilmişdir.

**Əlavə 1 (Məcburi olan)****İsidilmə dövründə yaşayış və ictimai binaların isidilməsi və ventilyasiyası üçün istilik enerjisinin xüsusi sərfinin hesablanması**

**1.1.** İsidilmə dövründə binaların isidilməsi üçün istilik enerjisinin hesablama xüsusi sərfi  $q_h^{des}$ ,  $Vt/(m^2 \cdot ^0C \cdot sut)$  aşağıdakı düstur ilə müəyyən edilir:

$$q_h^{des} = 10^3 Q_h^y / (A_h D_d) \quad \text{və ya} \quad q_h^{des} = 10^3 Q_h^y / (V_h D_h) \quad (1.1)$$

burada,  $Q_h^y$  – isidilmə dövründə binanın isidilməsinə sərf edilən istilik enerjisidir,  $kVt$ ;

$A_h$  - mənzillərin döşəmələrinin sahələrinin və ya binanın yerləşgələrinin faydalı sahələrinin (texniki mərtəbələr və qarajlar istisna olmaqla) cəmiidir,  $m^2$ ;

$V_h$  – binanın qoruyucu konstruksiyalarının daxili səthləri ilə məhdudlaşdırılan həcmə bərabər qəbul edilən, binanın isidilən həcmidir,  $m^3$ ;

$D_h$ - düstur (1) –də olduğu kimidir.

**1.2.** İsidilmə dövrü ərzində binanın isidilməsi üçün istilik enerjisinin sərfi  $Q_h^y$ ,  $kVt$ , aşağıdakı düstur ilə müəyyən edilir:

$$Q_h^y = [Q_h - (Q_{int} + Q_s) v \zeta] \beta_h, \quad (1.2)$$

burada,  $Q_h$ - (1.3) düsturu ilə müəyyən edilən, binanın xarici qoruyucu konstruksiyalarından ümumi istilik itkiləridir,  $kVt$ ;

$Q_{int}$  - (1.6) düsturu ilə müəyyən edilən, isidilmə dövrü ərzində məişət istilikdaxilolmalarıdır,  $kVt$ ;

$Q_s$  - (1.7) düsturu ilə müəyyən edilən, isidilmə dövrü ərzində günəş radiasiyanın pəncərə və fənərlərdən daxil istiliyin miqdarıdır,  $kVt$ ;

$v$  – qoruyucu konstruksiyalarının istilik inersiyası hesabına istilikdaxilolmaların aşağı salınma əmsalıdır,  $v=0,8$  qəbul edilməsi tövsiyə olunur;

$\zeta$  – istilik sistemlərində istiliyin verilməsini avtomatik tənzimlənmənin səmərəliliyi əmsalıdır və aşağıdakı kimi qəbul edilməsi tövsiyə olunur:

$\zeta=1,0$  - termostatları olan və girişdə hər fasad üzrə avtomatik tənzimləmə olan və ya mənzillərdə ifqi paylanması ilə birborulu sistemdə;

$\zeta=0,95$  – termostatları olan və girişdə mərkəzi avtomatik tənzimləmə olan ikiborulu sistemdə;

$\zeta=0,9$  - termostatları olan və girişdə mərkəzi avtomatik tənzimləmə olan birborulu sistemdə və ya termostatları olan və girişdə hər fasad üzrə avtomatik tənzimləmə olan birborulu sistemdə, eləcə də termostatlı və girişdə mərkəzi avtomatik tənzimləmə olmayan ikiborulu sistemdə;

$\zeta=0,85$  - termostatları olan və girişdə mərkəzi avtomatik tənzimləmə olmayan birborulu sistemdə;

$\zeta=0,7$  - termostatları olmayan və girişdə avtomatik tənzimləmə olan, daxili havanın temperaturu üzrə korreksiya olunan sistemdə;

$\zeta=0,5$  - termostatları olmayan və girişdə mərkəzi avtomatik tənzimləmə olmayan-tənzimləmə mərkəzi olan (Mərkəzi istilik məntəqəsində və ya qazanxanada) sistemdə;

$\beta_h$  – isidici cihazların nomenklatur sırasının istilik axınının diskretliyi, radiatorarxası sahələrdən əlavə istilik itkiləri, künc yerləşgələrində havanın temperaturunun yüksək olması, isidilməyən yerləşgələrdən keçən boru kəmərlərin istilik itkiləri ilə əlaqədar olaraq istilik sisteminin əlavə istilik istehlakını nəzərə alan əmsaldır:

- çoxseksiyalı və digər uzun binalar üçün  $\beta_h=1,13$ ;

- qüllə tipli binalar üçün  $\beta_h=1,11$ ;

- zirzəmiləri isidilən binalar üçün  $\beta_h=1,07$ ;

- isidilən çardaqlı, həmçinin mənzillərdə istilik generatorlu binalar üçün  $\beta_h=1,05$ .

**1.3.** İsidilmə dövründə binanın ümumi istilik itkiləri  $Q_h$ , aşağıdakı düsturla müəyyən edilir:

$$Q_h = 0,0864 K_m D_d A_e^{sum}, \quad (1.3)$$

burada,  $K_m$ - binanın ümumi istilikötürmə əmsalıdır,  $Vt/(m^2 0C)$  və aşağıdakı düsturla təyin olunur:

$$K_m = K_m^{tr} + K_m^{inf}, \quad (1.4)$$

$K_m^{tr}$ -binanın xarici qoruyucu konstruksiyalarından istilikötürmənin gətirilmiş əmsalıdır,  $Vt/(m^2 0C)$ , aşağıdakı düsturla təyin olunur:

$$K_m^{tr} = (A_w/R_w^r + A_F/R_F^r + A_{ed}/R_{ed}^r + A_c/R_c^r + n A_{cl}/R_{cl}^r + n A_f/R_f^r + A_{fl}/R_{fl}^r) / A_e^{sum}, \quad (1.5)$$

$A_w, R_w^r$  - müvafiq olaraq xarici divarların sahəsi (oyuqlar istisna olmaqla)  $m^2$  və gətirilmiş istilikötürmə müqavimətidir,  $m^2 0C/Vt$ ;

$A_F, R_F^r$  - həmçinin müvafiq olaraq işq oyuqlarının (pəncərələrin, vitrajların, fənərlərin);

$A_{ed}, R_{ed}^r$  - həmçinin müvafiq olaraq bayır qapılarının və darvazaların;

$A_c, R_c^r$  - həmçinin müvafiq olaraq birləşmiş örtmələrin (o cümlədən erkerlər üstündə);

$A_{cl}, R_{cl}^r$  - həmçinin müvafiq olaraq çardaq örtüklerin;

$A_f, R_f^r$  - həmçinin müvafiq olaraq kürsü örtüyünün;

$A_{fl}, R_{fl}^r$  - keçidlərin üstündəki və erkerlərin altındaki örtüklerin.

Qruntüstü döşəmələr və isidilən zirzəmilər layihələndirilərkən kürsü mərtəbənin üstündəki örtüyün  $A_f$  və  $R_f^r$  əvəzinə düstur (1.5)-də qrunṭla təmasda olan divarın  $A_f$  sahəsi və gətirilmiş istilikötürməyə müqaviməti  $R_f^r$  qoyulur, döşəmələr isə istilik təchizatı və ventilyasiya üzrə normativ sənədin uyğun olaraq qrunṭa görə zonalara bölünür və müvafiq  $A_f$  və  $R_f^r$  müəyyən edilir.

$n$  - 5.4 bəndində olduğu kimi; istilik və isti su təchizatı sistemlərinin boru kəmərlərinin çəkildiyi isti çardaq örtükleri və zirzəmilərin kürsü örtükleri üçün düstur (5) ilə;

$D_d$ - düstur (1)-də olduğu kimi,  $0C$  sut;

$A_e^{sum}$  - düstur (10)-da olduğu kimi,  $m^2$ ;

$K_m^{inf}$  - infiltrasiya və ventilyasiya hesabına istilik itkiləri nəzərə alan, binanın şərti istilikötürmə əmsalıdır,  $Vt/(m^2 0C)$ , aşağıdakı düsturla müəyyən edilir:

$$K_m^{inf} = 0,28 c n_a \beta_v V_h \rho_a^{ht} k / A_e^{sum}, \quad (1.6)$$

$c$ - havanın xüsusi istilik tutumudur,  $1kC/(kq 0C)$ -ə bərabərdir;

$\beta_v$ - binada hava həcmiminin aşağı düşməsi əmsalıdır və daxili qoruyucu konstruksiyaların mövcud olmasını nəzərə alır. Məlumatlar olmadıqda  $\beta_v = 0,85$  qəbul edilir;

$V_h$  və  $A_e^{sum}$  - düstur (10)-da olduğu kimi, müvafiq olaraq  $m^3$  və  $m^2$ ;

$\rho_a^{ht}$  - isidilmə dövründə vurulan havanın orta sıxlığıdır,  $kq/m^3$ ,

$$\rho_a^{ht} = 353 / [273 + 0,5 (t_{int} + t_{ext})], \quad (1.7)$$

$n_a$  - isidilmə dövründə binanın orta havadəyişmə mislidir,  $st^{-1}$ , bənd 1.4 üzrə təyin olunur.

$t_{int}$  - düstur (2) -də olduğu kimi,  $0C$ ;

$t_{ext}$  - düstur (3) -də olduğu kimi,  $0C$ ;

**1.4.** Isidilmə dövründə binanın orta havadəyişmə misli  $n_a, st^{-1}$ , düstur (1.8) üzrə ventilyasiya və infiltrasiya hesabına havadəyişmənin cəminə görə hesablanır:

$$n_a = [(L_v n_v) / 168 + (G_{inf} k n_{inf}) / (168 \rho_a^{ht})] / (\beta_v V_h), \quad (1.8)$$

burada,  $L_v$  - binaya vurulan havanın miqdarıdır (qeyri-mütəşəkkil vurulmada), ya da mexaniki ventilyasiyada normalaşdırılan qiyməti,  $m^3/st$ , aşağıdakılara bərabər qəbul edilir:

a) sosial təyinatlı yaşayış binaları üçün - 3  $A_l$ ;

b) digər yaşayış binaları üçün -  $0,35 \times 3 A_l$ , lakin, 30 m-dən az olmayaraq; burada  $m$ -binadakı sakinlərin hesablama sayıdır;

c) ictimai binalarda şərti olaraq ofis və servis xidmətləri üçün-  $A_l$  tibb və təhsil müəssisələri üçün- $5 A_l$ , idman, tamaşa və uşaq məktəbəqədər müəssisələri üçün - $6 A_l$ ;

$A_l$  –yaşayış binaları üçün –yaşayış sahələrinin sahəsi, ictimai binalar üçün-bütün yerləşgələrin sahələrinin cəmi kimi müəyyən edilən (dəhlizlər, tamburlar, keçidlər, pilləkən qəfəsələri, lift şaxtalıları, daxili açıq pilləkən və panduslar, həmçinin mühəndis avadanlığının yerləşdirilməsi üçün nəzərdə tutulan yerləşgələr istisna olmaqla) hesablama sahəsidir,  $m^2$ ;

$n_v$ - həftə ərzində mexaniki ventilyasiyanın işləmə saatlarının sayıdır;

168- həftədə saatların sayıdır;

$G_{inf}$ – qoruyucu konstruksiyalardan binaya infiltrasiya olunan havanın miqdarıdır,  $kq/st$ :

Yaşayış binaları üçün-işq keçirən konstruksiyaların kip olmayan hissələrindən hissələrindən və qapılardan daxil olan havanın; qeyri iş günlərində ictimai binalar üçün ( $G_{inf} = 0,5 \beta_h V_h$ ) qəbul edilməsinə yol verilir;

$k$  - işq keçirən konstruksiyalarda qarşıya çıxan istilik axınının təsirini nəzərə alan əmsaldır, divar panellərinin birləşmə yerləri üçün -0,7; üç ayrıca çərçivəli pəncərə və balkon qapıları üçün-0,7; həmçinin iki ayrıca çərçivəli olduqda - 0,8; həmçinin qoşa çərçivəli olduqda-0,9; həmçinin bir çərçivəli olduqda- 1,0;

$n_{inf}$  – həftə ərzində infiltrasiya saatlarının sayıdır, st, balanslaşdırılmış axın-sorma ventilyasiyalı binalar üçün 168 -ə bərabər və ( $168 - n_v$ )-ə bərabər vurucu mexaniki ventilyasiyanın işi zamanı yerləşgələrdə havanın təzyiqi qorunub saxlanılan binalar üçün;

$\rho_a^{ht}$ ,  $\beta_v$ ,  $V_h$  – (1.6) düsturunda olduğu kimidir.

**1.5.** Yaşayış binasının pilləkən qəfəsəsinə oyuqların doldurulmasının kip olmayan hissələrindən infiltrasiya olunan havanın miqdarı aşağıdakı düstur üzrə təyin edilir:

$$G_{inf} = (A_f/R_{af}) \cdot (\Delta P_f/10)^{2/3} + A_{ed}/R_{a ed} \times (\Delta P_{ed}/10)^{1/2}, \quad (1.9)$$

Burada,  $A_f$  və  $A_{ed}$  –pilləkən qəfəsəsi üçün müvafiq olaraq pəncərə və balkon qapıları və xarici giriş qapılarının sahələrinin cəmidir,  $m^2$ ;

$R_{af}$  və  $R_{a ed}$  - pilləkən qəfəsəsi üçün müvafiq olaraq pəncərə və balkon qapıları və xarici giriş qapıların havanüfuzetməyə tələb olunan müqavimətləridir:

$\Delta P_f$  və  $\Delta P_{ed}$  – pilləkən qəfəsəsi üçün müvafiq olaraq xarici və daxili havanın hesablama təzyiqlərinin fərqini pəncərə və balkon qapıları və xarici giriş qapıları üçün düstur (13)-də 0,55 kəmiyyətini 0,28 ilə əvəz etməklə və hava müvafiq temperaturunda düstur (14) üzrə xüsusi çekini hesablaqla müəyyən edilir, Pa.

**1.6.** İsidilmə dövrü ərzində məişət istilikdaxilolmaları  $Q_{int}$  aşağıdakı düstur üzrə hesablanır:

$$Q_{int} = 0,0864 q_{int} z_{ht} A_l, \quad (1.10)$$

burada,  $q_{int}$  -yaşayış sahələrinin  $1m^2$  sahəsinə və ya ictimai binaların hesablama sahəsinə düşən məişət istilikdaxilolmaların miqdarıdır,  $Vt/m^2$ , aşağıdakı kimi qəbul edilir:

- sosial təyinatlı (1 nəfər üçün  $20 m^2$  və daha az sahə nəzərdə tutulan) yaşayış binaları üçün-  $q_{int} = 17 Vt/m^2$ ;
- sosial norma məhdudiyyəti olmayan (1 nəfər üçün  $45 m^2$  və daha çox sahə nəzərdə tutulan) yaşayış binaları üçün -  $q_{int} = 10 Vt/m^2$ ;
- digər binalar üçün-mənzilin hesablama məskunlaşmasından asılı olaraq  $q_{int}$  kəmiyyətinin interpolasiyası ilə 17 və  $10 Vt/m^2$  arasında;
- ictimai və inzibati binalar üçün məişət istilikdaxilolmaları həftədəki iş sasatları nəzərə alınmaqla binada olan insanların ( $90 Vt/\text{insan}$ ), işıqlandırılma və orqtexnikanın ( $10 Vt/m^2$ ) hesablama sayına görə nəzərə alınır;

$z_{ht}$  - düstur (2) -də olduğu kimidir;  $A_l$  - 1.4 bəndində olduğu kimidir.

1.7. İsidilmə dövründə binanın dörd tərəfə istiqamətlənmiş dörd fasad üçün pəncərə və fənərlərdən günəş radiasiyasından daxil olmalar  $Q_s$ , aşağıdakı formula üzrə təyin edilir:

$$Q_s = \tau_F k_F (A_{F1}I_1 + A_{F2}I_2 + A_{F3}I_3 + A_{F4}I_4) + \tau_{scy} k_{scy} A_{scy} I_{hor}, \quad (1.11)$$

$\tau_F$  və  $\tau_{scy}$  - qeyri-şəffaf elementlərlə doldurulması nəticəsində pəncərələrin və fənərlərin işq oyuqlarının kölgələnməsini nəzərə alan, layihə verilənlərinə görə qəbul edilən əmsallardır;

$k_F$  və  $k_{scy}$  - müvafiq olaraq pəncərə və fənərlərin işqburaxan doldurulmaları üçün günəş radiasiyasının qismən keçmə əmsallarıdır və müvafiq işqburaxan məmulatların pasportlarındakı məlumatlara əsasən qəbul edilir; doldurulmaların üfüqə nəzərən mailliyyi  $45^\circ$  olan mansard pəncərələr-zenit fənərləri kimi qəbul edilir;

$A_{F1}, A_{F2}, A_{F3}, A_{F4}$  - binanın dörd istiqamətə yönəlmış fasadlarının işq oyuqlarının sahəsidir,  $m^2$ ;

$A_{scy}$  - binanın zenit fənərlərinin işq oyuqlarının sahəsidir,  $m^2$ ;

$I_1, I_2, I_3, I_4$  - isidilmə dövründə, buludluluğun mövcud şəraitlərində, şaquli səthlərə düşən günəş radiasiyasının orta kəmiyyəti  $MC/m^2$ , müvafiq olaraq binanın dörd fasadlarına istiqamətlənmiş, MSP 2.04.101-ə uyğun olaraq təyin edilir

**Qeyd.** Aralıq istiqamətləri üçün günəş radiasiyasının kəmiyyəti interpolasiya metodu ilə müəyyən edilir;

$I_{hor}$  - isidilmə dövründə, buludluluğun mövcud şəraitlərində, üfüqi səthlərə düşən günəş radiasiyasının orta kəmiyyəti, MSP 2.04.101-ə uyğun olaraq təyin edilir.

## Əlavə 2

## Binanın layihəsinin enerji pasportu

Binanın enerji pasportu aşağıdakı formada tərtib oluna bilər.

Ümumi məlumat

Tərtib olunma tarixi (gün,ay,il)	
Binanın ünvanı	
Layihənin tərtibatçısı	
Tərtibatçının ünvanı və telefonu	
Layihənin şifri	

## Hesablaşma şəraiti

s/s	Hesablaşma parametrlərin adları	Parametrin içarəsi	Ölçü vahidi	Hesablaşma qiyməti
1	Daxili havanın hesablaşma temperaturu	$t_{int}$	°C	
2	Xarici havanın hesablaşma temperaturu	$t_{ext}$	°C	
3	İsti çardağın hesablaşma temperaturu	$t_c$	°C	
4	Texniki döşəməaltıının hesablaşma temperaturu	$t_c$	°C	
5	İsidiilmə dövrünün müddəti	$Z_{ht}$	sut	
6	İsidiilmə dövründə xarici havanın orta temperaturu	$t_{ht}$	°C	
7	İsidiilmə dövrünün dərəcə-sutkaları	$D_d$	°C-sut	

## Binanın funksional təyinatı, tipi və konstruktiv

8	Təyinatı	
9	Tikilib abadlaşdırılmış ərazidə yerləşməsi	
10	Tipi	
11	Konstruktiv həlləri	

## Həndəsi və istilik energetikası göstəriciləri

S/s	Göstərici	Göstəricinin və ölçü vahidinin içarəsi	Göstəricinin normativ qiyməti	Göstəricinin hesablaşma (layihə) qiyməti	Göstəricinin faktiki qiyməti
1	2	3	4	5	6

## Həndəsi göstəricilər

12	Binanın xarici qoruyucu konstruksiyaların ümumi sahəsi, o cümlədən: divarların, pəncərə və balkon qapılarının vitrajlarının fənərlərin giriş qapılarının və darvazaların örtüklerin (birləşmiş) çardaq örtüklerin (isidilməyən çardaq) isidilən çardaq örtüklerin texniki döşəməaltı üstündəki örtüklerin isidilməyən zirzəmilərin üstündəki örtüklerin keçidlərin üstündəki və erkerlərin altındaki örtüklerin qrunt üzrə döşəmənin	$A_e^{sum}$ , m <sup>2</sup>  $A_w$ , m <sup>2</sup> $A_F$ , m <sup>2</sup> $A_F$ , m <sup>2</sup> $A_F$ , m <sup>2</sup>  $A_{ed}$ , m <sup>2</sup> $A_c$ , m <sup>2</sup> $A_c$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup> $A_f$ , m <sup>2</sup>	-  - - -  -		
13	Mənzillərin sahəsi	$A_h$ , m <sup>2</sup>	-		
14	Faydalı sahə (ictimai binalarda)	$A_b$ , m <sup>2</sup>	-		
15	Yaşayış sahəsi	$A_b$ , m <sup>2</sup>	-		
16	Hesablaşma sahəsi (ictimai binalarda)		-		
17	İsidiilmə həcmi		-		
18	Binanın fasadının şüşələnmə əmsali	$p$	-		
19	Binanın yiğcamlığının göstəricisi	$k_e^{des}$	-		

İstilik energetikası göstəriciləri. İstilik texnikası göstəriciləri					
20	Xarici qoruyucu konstruksiyaların gətirilmiş istilik-ötürməyə müqaviməti: divarların pəncərə və balkon qapılarının vitrajlarının fənərlərin giriş qapılarının və darvazaların örtüklərin (birləşmiş) çardaq örtüklərin (isidilməyən çardaq) isidilən çardaq örtüklərin texniki döşəməaltı üstündəki örtüklərin isidilməyən zirzəmilərin üstündəki örtüklərin keçidlərin üstündəki və erkerlərin altındaki örtüklərin qrunut üzrə döşəmənin	$R_0^r, \text{m}^{2.0} \text{C}/\text{Vt}$ , $R_w$ $R_F$ $R_F$ $R_{ed}$ $R_c$ $R_c$ $R_c$ $R_f$ $R_f$ $R_f$ $R_f$ $R_f$			
21	Binanın gətirilmiş istilikötürmə əmsalı	$K_m^{tr}, \text{Vt}/(\text{m}^{20}\text{C})$	-		
22	İsidilmə dövründə havadəyişmə misli Sinaq vaxtı (50 Pa-da) binanın havadəyişmə misli	$n_a, \text{st}^{-1}$ $n_{50}, \text{st}^{-1}$			
23	İnfiltasiya və ventilyasiya hesabına yaranan istilik itkilərini nəzərə alan, binanın şərti istilikötürmə əmsalı	$K_m^{inf}, \text{Vt}/(\text{m}^{20}\text{C})$	-		
24	Binanın ümumi istilikötürmə əmsalı	$K_m, \text{Vt}/(\text{m}^{20}\text{C})$	-		
Energetika göstəriciləri					
25	İsidilmə dövründə binanın qoruyucu konstruksiyalarından olan ümumi istilik itkiləri	$Q_h, \text{MC}$	-		
26	Binada xüsusi məişət istilikayırmaları	$q_{int}, \text{Vt}/\text{m}^2$	-		
27	İsidilmə dövründə binaya məişət istilikdaxilolmaları	$Q_{int, MC}$	-		
28	İsidilmə dövründə binaya günəş radasiyasından istilikdaxilolmalar	$Q_s, \text{MC}$	-		
29	İsidilmə dövründə binanın isidilməsi üçün faydalı istilik enerjisini olan tələbat	$Q_h^y, \text{MC}$	-		
Əmsallar					
30	Binanın istilik mənbəyindən mərkəzləşdirilmiş istilik təchizatı sisteminin enerji səmərəliliyinin hesablama əmsalı	$\varepsilon_0^{des}$			
31	Binanın istilik mənbəyindən avtonom və mənzil üzrə istilik təchizatı sisteminin enerji səmərəliliyinin hesablama əmsalı	$\varepsilon_{des}^{des}$			
32	Avtomatik tənzimlənmənin səmərəliliyi əmsalı	$\xi$			
33	Qarçıdan gələn istilik axınının nəzərə alınma əmsalı	$\kappa$			
34	Əlavə istilik istehlakının nəzərə alınma əmsalı	$\beta_h$			


Kompleks göstəricilər				
35	Binanın isidilməsi və ventilyasiyası üçün istilik enerjisinin hesablama xüsusi sərfi	$q_h^{req}$ , (Vt/m <sup>2</sup> °C sut)		
36	Binanın isidilməsi və ventilyasiyası üçün istilik enerjisinin normalaşdırılmış xüsusi sərfi	$q_h^{req}$ , (Vt/m <sup>2</sup> °C sut)		
37	Enerji səmərəliliyi sinfi			
38	Binanın layihəsi normativ tələblərə uyğundurmu			

## Binanın enerji yükleri

	Göstərici	İşarəsi	Ölçü vahidi	Göstəricinin qiyməti
39	İsidilmə dövründə binanın isidilməsi və ventilyasiyası üçün istilik enerjisinin xüsusi sərfi	$q$	kVt st/(m <sup>2</sup> il)	
40	İsidilmə dövründə binanın isidilməsi və ventilyasiyası üçün istilik enerjisinin sərfi	$Q_{ist}^{il}$	kVt st/ il	
41	İsidilmə dövründə binanın ümumi istilik itkiləri	$Q_{um}^{il}$	kVt st/ il	

## Əlavə 3

Azərbaycan Respublikası ərazisinin təbii-iqlim göstəricilərinə görə zonalaşdırılması



## Zonalar üzrə təbii-iqlim göstəriciləri

Zona	altzona	İlin isti yarısı üzrə (aprel-sentyabr)	Havanın temperaturu, °S			Havanın nisbi Nəmliyi, %		Küləyin sürəti, m/s	Relyef	Yaşılılıq	Seys- miklik, bal
			Sentyabr 13 <sup>00</sup>	İyul 13 <sup>00</sup>	Yanvar Orta -sutka	Sentyabr 13 <sup>00</sup>	İyul 13 <sup>00</sup>				
			günəşin intensivliyi, kkal/sm <sup>2</sup>	günəşin parıltısı, saat							
I	I <sup>a</sup>	88-92 1400-1500	26-27	>30	0-(+5)	45-55	35-40	2,0-3,0	düzən	qıt	8
	I <sup>b</sup>	100-104 1700	26-28	>30	0-(-5)	30-55	30-40	1,5-3,0	mürək- kəb	qıt	9
	I <sup>v</sup>	100-104 1500	26-28	>30	0-(-5)	25-30	25-30	1,5-3,0	düzən	qıt	9
II	II <sup>a</sup>	88-92 1400-1500	22-26	26-30	0-(+5)	60-80	60-65	3,0-4,0	düzən	bol	8
	II <sup>b</sup>	83-88 1300-1400	18-22	22-26	0-(-5)	60-80	60-65	2,0-2,5	mürək- kəb	bol	8
	II <sup>v</sup>	83-88 1300	14-18	18-22	0-(-5)	60-80	60-85	2,2-2,7	mürək- kəb	bol	8 və 9
III	III <sup>a</sup>	88-96 1400-1500	22-26	26-30	0-(+5)	45-60	35-60	2,3-3,5	düzən	bol	8 və 9
	III <sup>b</sup>	83-88 1300-1400	18-22	22-26	0-(-5)	45-60	35-60	2,5-3,0	mürək- kəb	bol	8 və 9
	III <sup>v</sup>	92-96 1500-1700	22-26	26-30	0-(-5)	45-60	35-60	7,9-8,7	düzən	qıt	8

## Respublikanın müvafiq rayon və yaşayış məntəqələrinə aid edilən təbii iqlim zonaları

s/s	Rayonlar və yaşayış məntəqələri	Zonalar
1	2	3
1	Naxçıvan MR	
1	Ordubad rayonu	
2	Culfa rayonu	1b
3	Şahbuz rayonu	
4	Naxçıvan şəhəri	
5	Babək rayonu	
6	Qıvrıq rayonu	1v
7	Şərur rayonu	
8	Heydərabad rayonu	
9	Kürdəmir rayonu	
10	Uçar rayonu	
11	Zərdab rayonu	
12	İmişli rayonu	1a
13	Saatlı rayonu	
14	Sabirabad rayonu	
15	Hacıqabul rayonu	
16	Səlyan rayonu	
17	Biləsuvar rayonu	
18	Cəlilabad rayonu	
	Qarakazimli, Şorbaçı, Boyxanlı, Çəlair, Xənəgah, Mikayılli, Cenqan, Hovuzbulaq, Ləkin, Gültəpə yaşayış məntəqələri (YM)	3a
	Cəlilabad şəhəri və rayonun digər YM	1a
19	Neftçala rayonu	
	Qaçaqkənd, Qırmızıkənd, Xalqaradaşlı, Qabucaq YM	1a
	Neftçala şəhəri və rayonun digər YM	3a
20	Lənkəran rayonu	
21	Astara rayonu	2a
22	Masallı rayonu	
	Külətak, Tüklə, Qodman, Türkoba, Boradıq, Bədalan, Hişqədrə, Mahmudabar, Botati	2a
	Masallı şəhəri və rayonun digər YM	3a

s/s	Rayonlar və yaşayış məntəqələri	Zonalar
1	2	3
23	Xaçmaz rayonu	2a
24	Şəbrən rayonu Pirəbədil, Çinarlar, DüzBilici, Əmirxanlı, Dəhnə, Çuxurəzəmi	2b
	Şəbrən şəhəri və rayonun digər YM	2a
25	Siyəzən rayonu Məşrif, Sədan, Dağ Qoşçu, Ərziküs	2b
	Siyəzən şəhəri və rayonun digər YM	2a
26	Xızı rayonu Giləzi, Şurabad, Sitalçay, Yaşma	2a
	Xızı şəhəri və rayonun digər YM	2b
27	Lerik rayonu Kirəvud, Şinqədulan, Seydərə, Nüçü, Livədirqə, Nüvədi, Noda, Vizəzəmin, İlkəbənd, Siyov, Dəstər, Biləsər	2b
	Lerik şəhəri və rayonun digər YM	2v
28	Yardımlı rayonu Aşağı Astanlı, Bərcan, Telavar, Porsevi, Ərus, Voloçaq, Vəqəduz, Bozyaran	2b
	Yardımlı şəhəri və rayonun digər YM	2v
29	Qusar rayonu Qusar şəhəri, Samur, İmamqulukənd, Qalaçıq, Kuzunkışlaq, Aşağı Ləqər, Kədəzeyxur, Köhnə Xudat, Bala Qusar, Avaran, Hil, Vasab, Rizal	2b
	Qusar rayonunun digər YM	2v
30	Quba rayonu Künçal, Qəşrəş, İspik, Susay, Buduq, Rük, Əlik, Xinalıq	2v
	Quba şəhəri və rayonun digər YM	2b
31	Gədəbəy rayonu	
32	Daşkəsən rayonu	
33	Kəlbəcər rayonu	2v
34	Göygöl rayonu Çaykənd, Çıraqdərə, Toğanaq, Mirik, Zurnabad, Azad, Hacikənd, Əhmədli, Lüləfər	2v
	Göygöl şəhəri və rayonun digər YM	3a

## Cədvəl 3-ün davamı

35	Tovuz rayonu Kirən, Qaralar, Çatax, Sarıtepe, Böyükqışlaq, Çəsməli, Qəribli, Göyəbaxan, Qaradaş	2v
	Tovuz şəhəri və rayonun digər YM	3a
36	Qazax rayonu	
37	Ağstafa rayonu	
38	Şəmkir rayonu	3a
39	Samux rayonu	
	Goranboy rayonu	
40	Tərtər rayonu Qaradağlı, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağdərə, Aşağı Ortağ, Canyataq, U mudlu	3b
	Tərtər şəhəri və rayonun digər YM	3a
41	Yevlax rayonu	3a
42	Bərdə rayonu	
43	Ağdam rayonu	
44	Xocavənd rayonu	
45	Cəbrayıl rayonu	3a
46	Zəngilan rayonu	
47	Qubadlı rayonu	
48	Fizuli rayonu	
49	Beyləqan rayonu	
50	Ağcabədi rayonu	
51	Ağdaş rayonu	
52	Göyçay rayonu	
53	Ağsu rayonu	
54	Şamaxı rayonu Mirkənd, Mədrəsə, Kərkənc, Sabir, Çarxan, Məlikçobanlı, Göylərdağ, Çayıł, Bağırlı, Cöylər, Cöll	3a
	Şamaxı şəhəri və rayonun digər YM	3b
55	Qobustan rayonu Çeyirli, Təklə, Nəbur, Ərəbşalbaş, Sündü, Xilmili	3b
	Qobustan şəhəri və rayonun digər YM	3a
56	Ismayıllı rayonu Topçu, Talistan, Başkal, Xankənd, Tağlabiyən, Sulut, Zərnava, Lahic, Əhən, Müdri, Hərfəsov, Çalaçıq	3b

57	Ismayıllı şəhəri və rayonun digər YM Qəbələ rayonu Qəbələ şəhəri, Vəndam, Mixliqovaq, Bum, Tikanlı, Həmzəli, Laza, Qəmərvan	3a 3b
58	Qəbələ rayonunun digər YM Oğuz rayonu Padari, Sincan, Yaqublu, Büyük Söyüdlü	3a 3a
59	Oğuz şəhəri və rayonun digər YM Şəki rayonu Daşüz, Cəfərabad, Kiçik Dəhnə, Büyük Dəhnə, Suçma, Şəki kəndi, Ceyirli, Turan	3b 3a
60	Şəki şəhəri və rayonun digər YM Qax rayonu Ilisu, Qax İnqiloy, Sribəş Qum	3b 3b
61	Qax şəhəri və rayonun digər YM Zaqatala rayonu	3a
62	Balakən rayonu	
63	Susa rayonu	
64	Kocalı rayonu	
65	Laçın rayonu	3b
66	Abşeron yarımadası Hacı Zeynalabdin Tağıyev və Sanqaçal qəsəbələri xətti çərçivəsində, Bakı, Sunqayıt və Xirdalan şəhərləri daxil olmaqla	3v
	Abşeron rayonunun digər YM	3a
67	Gəncə şəhəri	
68	Mingəçevir şəhəri	
69	Şirvan şəhəri	1a
70	Xankəndi şəhəri	3b

*Qeyd. Əgər rayon mərkəzi ayrıca göstərilməmişsə o həmin rayona aid iqlim zonasına aid edilir.*



*Müzakirələr üçün təklif və iradlarınıizi jurnalın redaksiyasına göndərməyiniz xahiş olunur.*

### *Elmi-texniki məqalənin hazırlanma qaydaları*

Elmi-texniki məqalə elmin aşağıdakı istiqamətlərinə uyğun olaraq elmi yenilikləri əks etdirməklə hazırlanmalıdır:

1. Memarlıq və şəhərsalma.
2. Zəzələyədavamlı tikintilər.
3. İnşaat konstruksiyaları, bina və qurğular.
4. Geotexnika və inşaatın ekologiyası.
5. İnşaat materialları.
6. İnşaatın təşkili və idarə olunması.
7. Tikinti norma və qaydalarının təkmilləşdirilməsi.
8. Tikinti praktikasında beynəlxalq və respublika yenilikləri.

Elmi məqalələr azərbaycan, rus və ingilis dillərində həcmi 3 səhifədən az, 8 səhifədən çox olmamaqla formatı: A4, faylin formatı: MS Word və ya RTF; Times New Romanda 12 şriftlə, 1 intervalla yiğilmalıdır; vərəqin kənarları: yuxarı və aşağı tərəflər-2 sm, sol tərəf-1,5 sm, sağ tərəf-3 sm. Əgər məqalədə şəkillər olarsa, şəkillər mətnə uyğun olaraq elektron şəkildə 1 dyümdə 300 pikseldən ( və ya 300 dpi ) az olmayaraq **jped**, **tiff** və ya **eps** formatında yerləşdirilməlidir.

Şəkillər şəkilaltı yazı və sıralama ilə müşayiət olunmalıdır.

İstifadə edilmiş ədəbiyyat siyahısı AAK-in tələblərinə uyğun tərtib olunmalıdır.

Fiziki qiymətlərin ölçüləri və parametrləri CI sistemi ilə verilməlidir.

Məqalələr aşağıdakı ardıcılıqla yiğilmalıdır: vərəqin solunda yuxarıda UOT; 1 intervaldan sonra məqalənin adı 12 keql adı şriftlə, qara; 1 interval, müəllifin (-lərin) adı, atasının adı, soyadı 12 keql şriftlə kursiv, qara; 1 interval, təşkilatın tam adı, şəhər 12 keql şriftlə, kursiv; 2 interval, məqalənin mətni.

Yuxarıdakı tələblərə uyğun olmayan məqalələr qəbul olunmur.

Məsul katibin elektron ünvanı: **e-mail: azimeti\_elmikatib@mail.ru**; tel. (012) 596 37 60

### *Правила подготовки научно-технической статьи*

Принимаются оригинальные статьи по широкой тематике архитектуры, градостроительства, строительных конструкций, сейсмостойкого строительства, геотехники водоснабжения и канализации, совершенствования строительных норм и правил, организации строительного производства и строительной экологии.

Статьи принимаются в печатном и электронном виде, объемом от 3-8 страниц текста, набранного на компьютере и напечатанного шрифтом 12-го кегля с одиночным интервалом ). Поля: слева, сверху и снизу - 2 см, справа- 1 см.

Статьи принимаются на азербайджанском, или английском , или русском языках.

В начале статьи в левом углу указывается УДК.

Статьи сопровождаются аннотациями (до 100-150) слов на азербайджанском, английском и русском языках, а также списком ключевых слов (5-10 слов) на азербайджанском, английском и русском языках.

Название статьи, фамилия и инициалы автора (авторов), даются на азербайджанском, английском и русском языках. Фамилия (и) автора (ов) сопровождаются должностью, местом работы и электронным адресом. Структура статьи должна по возможности включать введение, методику исследования, характеристику объекта исследования, результаты и выводы (заключение).

Электронная почта ответственного секретаря: **e-mail: azimeti\_elmikatib@mail.ru;**

**tel. (012) 596 37 60**

**Articles accepted for the journal on the following topics:**

1. architecture and urban planning
2. earthquake engineering
3. building structures, buildings and facilities
4. geotechnics and ecology construction
5. building materials
6. organization and management of construction
7. improvements in building regulations
8. news on the republican and international construction practice


**Статьи для журнала принимаются по следующей тематике:**

1. Архитектура и градостроительство
2. Сейсмостойкие сооружения
3. Строительные конструкции, здания и сооружения
4. Геотехника и экология строительства
5. Строительные материалы
6. Организация и управление строительством
7. Усовершенствование строительных норм и правил
8. Новости в республиканской и международной строительной практике

# AZƏRBAYCANDA İNŞAAT VƏ MEMARLIQ



*Mərdəkan qalası. 1232.*



*Sirvanşahlar kompleksi. 1435-1585.*

